

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

NİGAR HƏSƏNOVA

YEVLAX ŞİVƏLƏRİNİN
LEKSİKASI

(folklor materialları əsasında)

BAKİ – 2014

**AMEA Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə nəşr olunur.**

Elmi redaktor: **Qəzənfər KAZIMOV**
filologiya üzrə elmlər doktoru, professor

Rəyçi: **Əzizxan TANRIVERDİ**
filologiya üzrə elmlər doktoru, professor

**Nigar Eldar qızı Həsənova. Yevlax şivələrinin leksi-
kası (folklor materialları əsasında),** Bakı, “Elm və təhsil”,
2014, 156 səh.

Monoqrafiyada Yevlaxdan toplanmış folklor materialları əsa-
sında şivələrin leksik xüsusiyyətləri araşdırılır. Qədim yazılı abidə-
lərlə, qohum türk dilləri ilə, dilimizin digər şivələri ilə müqayisəli
təhlil aparılır.

Kitabdan folklorşunaslar, dialektoloqlar, ali məktəblərin filolo-
giya fakültələrinin tələbələri faydalana bilərlər.

folklorinstitutu.com

H 4603000000 Qrifli nəşr
N-098-2014

© Folklor İnstitutu, 2014

BAŞLIQLAR

İxtisarlar	5
Şərti işaretlər	6
Giriş	7
I FƏSİL. İşlənmə dairəsinə görə şivə sözlərinin qrupları.....	12
1.1. Peşə və sənətlə bağlı sözlər	13
1.2. Təsərrüfatla bağlı sözlər	18
1.3. Çöl heyvanları, quş və həşərat adları.....	33
1.4. Xalq təbabətinə aid sözlər	36
1.5. Məişət leksikası	38
1.6. Adət-ənənə, mərasim sözləri	50
1.7. Uşaq oyunlarının adları	54
1.8. Musiqi alətləri və musiqi ilə bağlı sözlər	54
1.9. Rəng bildirən sözlər.....	55
II FƏSİL. Yevlax şivələrində tarixi dövrlərin izləri ...	57
2.1. Tayfa, nəsil və yer adları	58
2.2. Qohumluq, ailə və nikah münasibətlərini bildirən sözlər	72
2.3. Zaman anlayışlarını bildirən sözlər	77
2.4. Təbiət hadisələrini və cəhətləri bildirən sözlər.....	81
2.5. Köhnə ölçü və çəki vahidlərini bildirən sözlər.....	82
2.6. Köhnə vergi, vəzifə, rütbə, silah adları	83
2.7. Sözlərin mənşəyi	84
III FƏSİL. Yevlax şivələrində sözlərin semantik xüsusiyyətləri. Frazeologiya	100
3.1. Çoxmənalı sözlər	100
3.2. Omonimlər.....	103
3.3. Sinonimlər	112

3.4. Antonimlər.....	121
3.5. Frazeologiya	123
Nəticə	133
İstifadə edilmiş ədəbiyyat.....	136
Ad göstəricisi.....	147
Yevlax rayonundan toplanmış folklor örnekleri	149

MATERIAL TOPLANMIŞ YAŞAYIŞ MƏNTƏQƏSİ ADLARININ İXTİSARI

Ağ. – Ağqıraq	Qb. – Qoyunbinəsi
A.Buc. – Aşağı Bucaq	Qğ. – Qaraoğlan
A.Qar. – Aşağı Qarxun	Qm. – Qaraməmmədli
A.Sal. – Aşağı Salamabad	Quş. – Quşçu
Bal. – Balçılı	Mar. – Marzlı
Bəyd. – Bəydili	Mb. – Malbinəsi
Boş. – Boşçalı	Mey. – Meyvəli
Bün. – Bünyadabad	Nem. – Nemətabad
C. – Cirdaxan	Nəm. – Nəmərlı
Dəl. – Dəlləklər	Nər. – Nərimanabad
Duz. – Duzdaq	Nur. – Nurallar
Əb. – Ərəbbəsrə	Rüst. – Rüstəmlı
Əc. – Əcəmi	Sal. – Salahlı
Ək. – Əkşəm	S. – Səmədabad
Ər. – Ərəş	Tq. – Tanrıqlular
Gül. – Gülövşə	V. – Varvara
Hav. – Havarlı	Y.Buc. – Yuxarı Bucaq
Hm. – Hacımahmudlu	Yen. – Yenicə
Hs. – Haciselli	Yev. – Yevlax (r-n mərkəzi)
Hür. – Hürüdüşağı	Yəd. – Yəldili
Xal. – Xaldan	Y.Qar. – Yuxarı Qarxun
Xan. – Xanabad	Y.Sal. – Yuxarı Salamabad
İsm. – İsmayılabad	Büt. şiv. – bütün şivələrdə
Kol. – Kolanı	Əks. şiv. – əksər şivələrdə
Köv. – Kövər	
Köy. – Köyük	
Qar. – Qaramanlı	

ŞƏRTİ İŞARƏLƏR

- : hərfin yanında qoymaqla səsin uzun tələffüz edil-diyi göstərilir; məsələn, sə:r, ma:, sa:
- >, < bu işarələrlə səslərin əvəzlənməsi və sözün necə yaranması göstərilir; məsələn, öyün < o gün, ayaq > əyaq, lampa > ləmpə
- // sözlərin müxtəlif variantlarını göstərir; məsələn, şəbədə//şəvədə
- x¹** dilortası sürtünən kar səsi göstərir; məsələn, kəpəx¹, xötəx¹, ələx¹, diləx¹
- n₁** «sağır nun» dilarxası burun səsini göstərir; məsələn, gözün₁ə, atan₁a, anan₁a
- k¹** dilarxası partlayan kar səsi göstərir; məsələn, dok¹qaz, təkəsak¹qalı

GİRİŞ

Yevlax rayonu Büyük Qafqazın cənub-şərqi ilə Kiçik Qafqazın böyük hissəsi sırasında yerləşən Kür-Araz (yaxud Mərkəzi Aran) ovalığının şimal-qərbini əhatə edir. O, şimal və şimal-şərqdən Şəki, şimal-qərbdən Qax rayonları, o cümlədən Mingəçevir şəhərindən şərqə və qərbə Mingəçevir su anbarının suları, şərqdən Ağdaş, cənub və cənub-şərqdən Bərdə, cənub-qərbdən Tərtər, qərbdən isə Goranboy rayonları ilə inzibati qonşuluq mövqeyinə malikdir.

Yevlax rayonu 1935-ci ildə təşkil edilmişdir. 1963-cü ildə ləğv edilərək ərazisi Ağdaş, Bərdə və Qasım İsmayılov (indiki Goranboy) rayonlarına verilmiş, 1965-ci ildə yenidən müstəqil rayon olmuşdur. Sahəsi 1540 km^2 , əhalinin sayı 1 yanvar 2009-cu ilin siyahıya alınmasına görə 117500 nəfərdir.

Yevlax rayonunun ərazisi əsasən düzənlik, şimalda və qismən qərbdə tirəli-təpəlikdir. Bozdağ (Gəncə Bozdağı), Arandağ silsilələrinin bir hissəsi Yevlax rayonu ərazisindədir.

Çayları (Əlican, Kürəkçay, Korçay və İncəçayın aşağı axınları) rayonun mərkəzi hissəsindən axan Kür çayı hövzəsinə aiddir. Kür çayı sahilində Tuqay meşələri vardır. Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının yuxarı hissələri Yevlax rayonu ərazisindədir.

Yevlax rayonu agrar-sənaye rayonudur. Kənd təsərrüfatı əsasən pambıqçılıq, taxılçılıq, heyvandarlıq üzrə ixtisaslaşdırılmışdır. Quşçuluq, baramaçılıqla da məşğul olunur.

1961-ci ildə nəşr edilmiş «Azərbaycan SSR-in inzibati ərazi bölgüsü» kitabında rayonun 33 yaşayış məntəqəsi göstərilmişdir (15, 83). Yevlax rayonunun inzibati tərkibinə 18 kənd inzibati ərazi dairəsi, 48 kənd yaşayış məntəqəsi, 1 qəsəbə və Yevlax şəhəri daxildir.

Yevlaxın çox qədim tarixə malik olduğunu Aşağı Salamabad kəndi ərazisində rast gəlinən Ərəş mahalının (1795-ci ildə

Ərəş sultanlığı ləğv edilərək mahal kimi Şəki xanlığının tərkibinə qatılmışdır) qala divarları sübut etməkdədir.

Azərbaycanda orta əsr şəhəri olan Ərəşin salındığı tarix məlum deyil. Ərəş haqqında Övliya Çələbi, Şərəfxan Bidlisi, İşgəndər Münşi, Antoni Cenkinson, Korneli de Bruin, A.Bakıxanov və başqaları məlumat vermişlər. Karvan yolu üzərində yerləşən Ərəş öz ipəyi ilə Yaxın Şərqi məşhur idi. İngilis səyyahı Antoni Cenkinson Ərəsdən Səfəvilər dövlətinin ən əhəmiyyətli şəhərlərindən biri kimi bəhs etmişdir.

Türk səyyahı Övliya Çələbinin yazdığına görə, XVII əsrin əvvəllərində Ərəsdə 10 min ev, 800 dükan var idi (14, c.4, 226).

Orta əsrlərin qüdrətli şəhəri olub, Büyük İpək yolunun üzərində yerləşən Ərəşin Kür çayının daşması nəticəsində yuyulub aparıldığı və ya torpağın altında qaldığı ehtimal edilir. Varvara kəndi yaxınlığında xarabalıqları indi də qalan «Gözətçi qalası», Malbinəsi kəndində aşkar olunmuş küp qəbristanlığı, Kövər kəndindən 1,5 km aralı, kəndin şimal-qərbində yerləşən və elmi cəhətdən daha dəqiq öyrənilmiş küp qəbirlər Yevlax ərazi-lərinin qədim yurd yeri olduğunu bir daha sübut edir.

Bir cəhəti də qeyd edək ki, «Azərbaycan tarixi»nə əlavə edilmiş «Azərbaycan XV əsrde» və «Azərbaycan XVI əsrde» xəritələrində Yevlax yaşayış məntəqəsi kimi göstərilmişdir. Buradan belə nəticəyə gələ bilərik ki, indiki Yevlax rayonu ərazi-sində məskunlaşma ən qədim dövrlərdə başlamışdır.

Azərbaycan dilinin dialekt və şivələri özündə tariximizin, mədəniyyətimizin izlərini qoruyub saxlamaqdadır. Bu mənada Azərbaycan xalqının tarixi də məhz onun mədəniyyətinin, ədəbiyyatının və nəhayət, dilinin tarixilə əlaqəli şəkildə öyrənilməlidir.

Zaman keçdikcə ədəbi dil üçün artıq arxaik hesab edilən sözlər şivələrimizin lügət tərkibinə daxil olur. Bu gün dialekt və şivələrimizdə işlədilən bir çox sözlərin tarixi daha qədimdir. Belə sözlərin araşdırılması dilimizin lügət tərkibinin tarixi inki-

şafını izləmək, qohum və qohum olmayan dillərlə dilimizin əla-qəsini meydana çıxarmaq baxımından əhəmiyyətlidir.

XIX əsrin birinci yarısında Mirzə Kazım bəy Azərbaycan dilinin Quba dialekti və Dərbənd şivəsi üçün səciyyəvi olan indiki zamanın şəkilçisini və onun təsrifini vermiş, lakin onların leksikasına toxunmamışdır. Alman alimi Karl Foy isə 1903 və 1904-cü illərdə Berlində alman dilində çap etdirdiyi iki məqaləsində Cənubi Azərbaycan, xüsusən Təbriz və onun ətraf şivələrinin xüsusiyyətləri haqqında məlumat vermişdir (108, 15). Elə həmin vaxtdan da dilimizin dialekt və şivələrinin hərtərəfli, elmi əsaslarla öyrənilməsinə başlanmış və bu sahədə böyük nailiyyətlər qazanılmışdır. Dialekt və şivələrimizin öyrənilməsi ilə əlaqədar ola-raq bir çox monoqrafiya, çoxlu sayıda məqalə dərc olunmuşdur.

Dialekt və şivə materialları əsasında leksikanın da ayrıca tədqiqi üzrə bir sıra əsərlər yazılmışdır: M.N.Çobanov «Bolnisi rayonu şivələrinin leksikası» (1973), İ.Q.Həsənov «Gəncə dialektinin leksikası» (1974), Ə.A.Hüseynov «Qazax rayonu şivələrinin leksikası» (1975), Z.Ə.Xasiyev «Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri» (1976), G.Q.Vəliyeva «Şərqi Abşeron şivələrinin leksikası» (1983), Ə.M.Quliyev «Azərbaycan dilinin Şahbuz şivələrinin leksikası» (1984), B.B.Əhmədov «Azərbaycan dili şivələrinin söz yaradıcılığı» (1991) və s.

Göründüyü kimi, Azərbaycan dialektologiyasında özünü göstərən meyillərdən biri də dialekt və şivələrin leksik xüsusiyyətlərinin ayrıca tədqiqi olmuşdur. Lakin indiyədək Yevlax şivələrinin leksik xüsusiyyətləri xüsusi tədqiqat obyekti olmamışdır.

B.B.Əhmədov «Azərbaycan dilinin Mingəçevir şivəleri»ni (1965) araşdırarkən Yevlaxın əvvəllər və indi mövcud olan 24 kəndindən material toplamış və burada şimal qrupuna, eləcə də keçid şivələrinə uyğun gələn dil faktlarını qeydə almışdır. Lakin bu əsərdə Yevlaxın bütün kəndləri əhatə olunmamış, həmçinin burada dilçiliyin digər bölmələrinə də yer verildiyindən, şivələrin leksikası ətraflı işıqlandırılmamışdır.

K.T.Ramazanov «Qarabağ dialekti» (1972) mövzusunda elmi-tədqiqat işi yazmış və bu zaman Yevlaxın 8 kəndindən (Aşağı Qarxun, Varvara, Qaramanlı, Qaraməmmədli, Qoyunbinəsi, Malbinəsi, Salahlı, Tanrıqulular) dialektoloji material toplamışdır. Bu əsərdə də Yevlaxın bütün kəndləri tədqiqata cəlb olunmamışdır. Bu baxımdan Azərbaycan dilinin Yevlax şivələrinin leksikasının ayrıca öyrənilməsi xüsusü əhəmiyyət kəsb edir.

Məlum olduğu kimi, hər hansı bir şivə haqqında müəyyən nəticəyə gəlmək üçün bu şivəyə aid materialların əldə olunması vacibdir. Tədqiqata cəlb olunan Yevlax şivələri in迪yədək ətraflı öyrənilmədiyindən, onun leksik xüsusiyətlərini əks etdirən dialektoloji material da toplanıb araşdırılmamışdır.

Odur ki, Azərbaycan dilinin bir sıra qədim xüsusiyətlərini, leksik tərkibini özündə mühafizə edən Yevlax şivələrinin leksikasının ayrıca öyrənilməsinin vacibliyini nəzərə alaraq «Azərbaycan dilinin Yevlax şivələrinin leksikası»nın elmi cəhətdən araşdırılmasını qarşımıza məqsəd qoyduq.

Məqsədə nail olmaq üçün aşağıdakı məsələlər ön plana çəkilmişdir:

- Yevlax şivələrinin leksik xüsusiyətlərini üzə çıxarmaq;
- Onun Azərbaycan dilinin başqa dialekt və şivələri ilə, həmçinin ədəbi dillə oxşar və fərqli cəhətlərini müəyyənləşdirmək;
- Şivə faktlarını təsviri və tarixi-müqayisəli metod əsasında izah etmək;
- Yevlax şivələrinin leksik tərkibində nəzərə çarpan səciyyəvi xüsusiyətləri açıqlamaq, onların qanuna uyğunluqlarını əsaslandırmak;
- Yevlax şivələrinin Azərbaycan dili dialekt və şivələri içərisində yerini dəqiqləşdirmək.

Elmi araştırma apararkən təsviri və tarixi-müqayisəli metoddan istifadə edilmişdir. Əsərdə Azərbaycan ədəbi dili və qohum türk dilləri ilə müqayisələr aparılmış, bir sıra məsələlərin ızahında qədim yazılı abidələrə, lügətlərə və başqa dialektoloji ma-

teriallara müraciət olunmuş, bölgədən toplanmış folklor mətnləri tədqiqata cəlb edilmişdir.

Toplama işi zamanı ekspedisiya və stasionar üsullardan istifadə edilməsi bəllidir. M.Kazimoğlu folklorun toplanması principlərindən bəhs edərkən göstərir ki, stasionar yol folklorçunun hər hansı bir bölgədə daimi yaşaması və oradakı folklor mühitini ardıcıl surətdə müşahidə etməsi ilə səciyyələnir. Stasionar iş, adətən, illər ərzində, tələsmədən, çox vaxt da yeri və məqamı göldikcə aparılır (64, 10).

Biz də bu elmi əsəri 2003-2006, 2013-cü illərdə Yevlax rayonuna ezamiyyət zamanı topladığımız folklor mətnlərinin və dialektoloji materialların əsasında hazırlanmışıq. Mənbəyi göstərilməyən nümunələr müəllifin şəxsi arxivindədir.

Əsər Azərbaycan dili və folklorunun bir sıra məsələlərini öyrənmək baxımından əhəmiyyətlidir. Eyni zamanda dilimizin tarixi dialektologiyasının öyrənilməsinə, dialektoloji, etimoloji və məhəlli lüğətlərin hazırlanmasına, həmçinin Azərbaycan dilçiliyinin və folklorşunaslığının bəzi mübahisəli problemlərinin həllinə kömək edən dəyərli material verir.

Yevlax şivələrinin leksikası Azərbaycan dilçiliyində ilk dəfə olaraq sistemli şəkildə tədqiq edilir, ətraflı şəkildə araşdırılır, bir sıra sözlərin izahı verilir və bu şivələrin Azərbaycan dili dialekt və şivələri içərisində yeri müəyyənləşdirilir.

Monoqrafiyada şivələrin ədəbi dillə, digər dialekt və şivərimizlə oxşar, eləcə də fərqli xüsusiyyətlərinin aşkarılmasına, terminoloji xarakterli sözlərin sahələr üzrə qruplaşdırılıb izah edilməsinə və başqa cəhətlərə xüsusi diqqət yetirilir. Termin səciyyəli sözlərin ədəbi dilə uyğun gələnlərinin araşdırılması ilə həmin sözün bölgədə hansı şəkildə işlənilməsinə aydınlıq götirilir.

Tədqiqat zamanı şivələrdə işlədirilən alınma sözlər qruplaşdırılmış, türk mənşəli sözlərin izahı verilmiş, müşahidə edilən sözlərin semantik və frazeoloji xüsusiyyətlərinin də təhlilinə yer ayrılmışdır.

I FƏSİL

İŞLƏNMƏ DAİRƏSİNƏ GÖRƏ ŞİVƏ SÖZLƏRİNİN QRUPLARI

Dilin inkişafı ilə bilavasitə əlaqədar olan vacib məsələlər-dən biri terminologiya məsələsidir. Dilin lügət tərkibi nə qədər zəngin və çoxcəhətli olursa, dil də bir o qədər zəngin və inkişaf etmiş olur. S.Cəfərov terminoloji leksikaya «elmin, texnikanın, kənd təsərrüfatının, iqtisadi və ictimai həyatın, ədəbiyyat və in-cəsənətin müxtəlif sahələrinə aid olan müəyyən anlayışları dəqiqliksiz etdirən söz və söz birləşmələrini» daxil edir (23, 82). Terminlər adı sözlər kimi dilin lügət tərkibinə daxildir. Lakin onlar ümumxalq dilində işlədilən adı sözlərdən bir sıra xüsusiyyətləri ilə fərqlənir. Başqa sözlə, termin sözdür, lakin hər bir söz termin deyildir. Sözün çoxmənalılığı termin üçün xarakterik deyildir.

Bu gün ədəbi dildə işlədilən bir sıra terminlər vardır ki, onlar məhz ümumxalq dilindən götürülərək işlənməkdədir: güñəbaxan, bağayarpağı, gicitkən, kəklikotu, acıtərə, alaq, budamaq və s. Vaxtilə yalnız termin kimi işlədilmiş bir sıra sözlər isə bu gün hər saat, hər an işlətdiyimiz ən adı sözlərə çevrilmişdir: maşın, telefon, televizor, radio, video, avtomobil, traktor, elektron, elektrik və s.

Termin elmin, texnikanın yalnız bir sahəsi ilə bağlı olur və konkret bir anlayışı ifadə etməklə, təkcə bir məna daşıyır. Başqa mənada işləndikdə isə müəyyən sahənin termini olmaq hüququnu itirir. Belə vəziyyətdə həmin termin adı söz və ya başqa sahənin termini olur, ya da ümumişlək sözə çevirilə bilir (105, 23). Ədəbi dildə olduğu kimi, şivələrdə də ümumi sayılan hər hansı bir söz işləndiyi sahəyə görə termin sayılır.

Ümumiyyətlə, hər hansı bir söz termin ola bilər. Terminlər xüsusi sözlər deyil, onlar yalnız xüsusi funksiyaya malik olan sözlərdir. Sözün termin kimi çıxış etdiyi xüsusi vəzifə həmin terminin funksiyasıdır (128, 3-5).

Terminlərin yaradılmasının birinci və əsas mənbəyini dilin öz daxili vəsaiti təşkil edir. A.Axundov termin yaradıcılığının mənbələri və üsullarını göstərərək yazar: «Leksik yolla termin yaradılmasında dilin özündə və ya onun dialekt və şivələrində mövcud olan sözlərdən istifadə edilir. Məsələn, S.Vurğun «Muğan» poemasında quru və susuz çöllərdə buxarın yayılıb uzaqdan su, ağaç kimi görünməsini *ilğım* termini ilə adlandırmışdı. Ədəbi dildə *miraj* (fransız sözü) və *sərab* (fars sözü) terminləri ilə adlandırılan həmin təbiət hadisəsinə verdiyi bu adı – termini böyük şair Muğan şivələrindən almışdı» (5, 304). Ə.Orucov Azərbaycan dilində terminolojiya yaradılması məsələsindən bəhs edərkən termin yaratmaq üçün əsas prinsiplərdən biri kimi, şivələrin mühüm mənbə olduğunu göstərir (99, 61-75).

Şivə sözlərinin işlənmə dairəsinə görə qrupları başlığı altında biz peşə-sənət sözlərini, təsərrüfatla bağlı sözləri, heyvan və quş adlarını, məişət və mərasim leksikasını, uşaq oyunlarının adlarını, musiqi ilə bağlı sözləri və rəng adlarını tədqiqata cəlb etmişik.

1.1. Peşə və sənətlə bağlı sözlər

Peşə-sənətlə bağlı leksikaya dilçilik ədəbiyyatında müxtəlif ad altında yanaşılmışdır. Professional leksika, sənət terminolojiyası, xalq terminoloji leksikası, professional sözlər və s. adlandırılan bu leksik təbəqə son illərdə tədqiqata cəlb edilməkdədir.

Rus dilçiliyində peşə-sənətlə bağlı sözlər XIX əsrden top-lanmağa başlanmışdır. V.İ.Dalın hazırladığı izahlı lüğətdə rus sənəti və kənd təsərrüfatına aid terminlər öz əksini tapmışdır (130).

Türkologiyada bu sahədə ilk tədqiqatçı özbək alimi S.İbrahimov hesab edilir. O qeyd edir ki, terminolojiya insanların iş prosesi zamanı yaranır və xalq dilinin bir hissəsini təşkil edir (134, 5).

Tədqiqatçı özbək dilinin Fərqañə şivələri əsasında metal emalı, misgərlilik, dulusçuluq, zərgərlik və s. ilə bağlı peşə-sənət terminologiyasını araşdırmışdır. Onun fikrincə, özbək dilinin peşə-sənət leksikası qədim tarixə malik olub, tarixi dövrlərdə sənətkarlığın kənd təsərrüfatından ayrılmazı zəminində yaranmışdır.

Əsası S.İbrahimov tərəfindən qoyulmuş peşə-sənət leksikasının tədqiqi M.Asamutdinova tərəfindən davam etdirilmişdir. O qeyd edir ki, elmi-texniki terminlər konkret və mücərrəd anlayışları təyin edir, professional terminlər isə nəsildən-nəslə keçən, maşın tətbiq edilmədən əl əməyi prosesində yaranan adlar hesab edilir. Buna görə də professional sözlər daha çox konkret anlayışları ifadə edir.

Azərbaycan dilinin peşə-sənət leksikası xalqımızın maddi və mənəvi mədəniyyətini eks etdirir. Azərbaycan dilçiliyində bu qəbil sözlər ya «sənət-peşə sözləri» (76, 238), ya da «peşə-sənət leksikası» (23, 80) adı altında izah edilir. Peşə-sənət leksikası Azərbaycanın qədim el sənətlərinin dili olduğu üçün, onun sözləri şifahi şəkildə yayılmış, müəyyən azsavadlı adamlar arasında işlənilən leksik vahidlərdir (3, 20). Onu da qeyd edək ki, peşə-sənət leksikası əsasən qədim türk sözləri əsasında formalaşır. S.Cəfərov yazır: «...peşə-sənət leksikasının terminoloji leksika ilə çox yaxınlığı vardır. Bununla belə, bu iki sahə leksikasını eyniləşdirmək olmaz. Peşə-sənət leksikası terminoloji leksikanın yaranmasında mühüm rol oynasa da, öz məzmunu və işlənmə dairəsinin məhdudluğunu etibarilə terminoloji leksikadan xeyli fərqlənir» (23, 82).

Müasir dövrdə elmin, texnikanın inkişafı ilə bağlı sənət-peşə sözləri də müntəzəm olaraq çoxalır və zənginləşir. Sənət-peşə sözlərinin bir qismi tədricən ümumiləşərək ədəbi dil terminləri sırasına keçir (76, 238). Yevlax şivələrində müşahidə edilən sənət və peşə sahəsi ilə bağlı sözlərin bir qismi ədəbi dili-mizdəki sözlərlə eyniyyət təşkil edir. Bu sahə ilə bağlı qeydə aldığımız sözlərə diqqət yetirək:

Dəmirçilikdə istifadə olunan alətlər: zindan, çəkiş, kürə (Dəmiri kürədən dəmir çıxardar), kəlbətin, körük¹, dəryaz, piçax, balta, mix (Mixi mismara döndərən Allah var).

Çəkməçilikdə istifadə olunan əşyaların adları: pinə (Pinə kirri başmağa), biz, dəri, çəkiş, keçə, qəlif, yolmax, bağlama, qatdama.

Dərzilik sənəti ilə əlaqədar istifadə edilən əşyaların adları: üsgüx¹ (A.Sal., Xan., S.), qayçı//qaçı (Təzə doğulmuş uşağın yasdığının altına qayçı qoyallar), civ (iynə-sap qutusu), iynə, saf (İynələrə sap olmuşam), parça, kurjuva, qotaz, gupur, tavaşır, metrə//arşın (Hərə öz arşınıynan ölçür; Anasına bax, qızını al, arşınına bax, bezini al).

Tənəkəçilik sənəti ilə əlaqədar istifadə edilən əşyaların adları: dudkeş, boru, dirsəx¹, navalçə.

Zərgərlik sənəti ilə əlaqədar istifadə edilən əşya və alətlərin adları: topaz, platin, əqiq, süleyman daşı, mum, qızıl suyu, kəhrava, tunc, bürünc, naxış rəndəsi, qələm, burğu, məhəx¹, yaşma, zərrəbin (böyüdücü şüşə).

Toxuculuq terminləri. Toxuculuq insanların ixtira etdiyi ən qədim sənət növlərindən biridir. Hələ çox qədim zamanlarda insanlar geyim ehtiyaclarını ödəmək və yaşadıqları yeri döşəmək üçün hörməyi, daha sonra toxumağı öyrənmişlər.

Qalayçılıq, misgərlik, dulusçuluq kimi, toxuculuq da bu gün tənəzzülə uğramaqdə olan sənət növlərindəndir. Bunun səbəbi isə elmin, texnikanın xalqın həyat tərzinə təsir etməsidir. Cəmiyyət inkişaf etdikcə bu cür qədim sənət sahələrinə aid bir sıra söz və terminlər dildən çıxır, adamların yaddaşlarından silinir. Belə sözlərin tamamilə unudulmaması üçün onların toplanması, araşdırılması zəruridir. E.Mirzəyev Lənkəran və Astara şivələrində toxuculuğun inkişaf etmiş sahələrindən biri olan hösrçilik sənəti haqqında ayrıca bəhs etmiş, bir sıra söz və terminləri araşdırılmış (91, 156), M.Abdullayeva isə toxuculuğun ən geniş yayılmış sahələrindən olan xalçaçılıqla bağlı 1000-ə qədər leksik vahid toplayaraq tədqiqata cəlb etmişdir (3, 3).

Yevlax şivələrində geyim əşyalarının (jaket, şal, şərf, cübbə, corab və s.) toxunması üçün istifadə edilən bir sıra söz və terminlər işlənir. Bunlar aşağıdakılardır:

Toxuculuq alətləri: mil//qurçoq, coraf mili, milçə (hörmək üçün alət), həvə, kirgit, biz, qayıx (Dilinə qayıx batsın), cuvaldız

(Baldız – çuvaldız), cəhrə (sapı əyirmək üçün alət), iy (sap sarınan əşya).

İp forma və növünü bildirən sözlər: əlçim, kələf (Ək., Nem.) (ip toplusu), tarım (ipin tarım çəkilməsi), kiriş (cəhrəni firlatmaq üçün istifadə edilən ip), yumax, iplix¹ (Əb.) (boyanmış yun ipi).

Toxuculuqla bağlı bir neçə sözü ayrılıqda nəzərdən keçirək:

Xalı (büt. şiv.) – böyük ölçülü xalça. – Seyvana xalı döşəmmişdi (Qm.); – Evgörəməmizə bir qəşəx¹ Kəlbəcər xalısı gətmışdilər (Qm.).

Xalı sözü «Dədə Qorqud kitabı»nda da işlənmişdir: Bin₁ yerdə ipək xalicəsi döşənmişdi; Toqsan yerdə ala qalı-ipək döşəmişdi (69, 34, 42).

Əlçim (büt. şiv.) – daraqdan təmizlənib çıxarılmış əl içi boyda yun. – Aynəbətdəki kəfrəmin arasından ma: bir əlçim yun gəti (Yev.); – Qoy bir əlçim də yun gətirim, boylum döşəyi sıriyax (Y.Qar.); Əlçim-əlçim olasan (Yev.); A Yel baba, Yel baba, Əlçimimi ver, baba (Yev.).

Türk dilində bu gün də «daranmış yunu bükmək üçün hazırlanmış yumaq» mənasını ifadə edən *elçim* sözü işlənir. Çənbərək və Karvansaray şivələrində isə «əlçim yun» mənasını ifadə edən *əlçəx*¹ sözü işlənir (68, 262).

Yapağı (əks. şiv.) – yaz qırxımının yunu. – Bi:l qızı köcürdəjəm, ma: yapağı yunnan saxla (Qb.); – Mənnən sa: deməx¹, güzəmnənsə yapağı al (Qb.).

V.Radlovun lüğətində bu söz «təmizlənmiş yun» mənasında qeydə alınmışdır (154, c.3 (2), 261).

Şivələrdə *cod yun* (S.), *qaba yun*, *kirri yun* (büt. şiv.), *kilkə* (büt. şiv.) (keyfiyyətsiz yun), *ağ yun*, *qara yun*, *dəvə yunu*, *ağ dəvə yunu*, *güzəm* (payızda qırxılan yun), *saqqıldaxlı yun* (əks. şiv.) (üstündə qoyun qığrı qurumuş yun) ifadələri işlənir.

Xalçaçılıq terminləri: kilim (Əc., Xal.) (xovsuz xalça: Kılım salan kilimin, gəvə salan gəvənin üstdə oturajax; Ayıflı ayıvin bilsəydi, başına kılım salardı), mehravı (Gül.)/səccadə

(Xal.)//ceynamaz (əks. şiv.) (kiçik ölçülü namazlıq xalça), palaz (Nərm., S.) (xovsuz xalça), sumax (Gül., Yəd.) (xovsuz xalça), cejim (Nem., Qm.) (xovsuz xalça), şəddə (Qar.) (xovsuz xalça), gəbə (Əb., Ağ.)//gəvə (əks. şiv.) (xovlu toxunuşlu xalça: Ö:latda nəvə, yatırda gəvə).

Xalça və palaz məmulatları adları: xurcun (Mb., Ək.) (azuqə yiğmaq üçün iki gözlü torba), heybə (Əc., S.) (kiçik ölçülü xurcun: Ağ at gəlir enişdən, Sinəbəndi gümüşdən. Bizə də qismət olsun, Heybədəki yemişdən.), çual (Mb., Qm.) (təsərrüfat malları saxlamaq üçün kisə: El ağızı çual ağızı döyük ki düyünnüyəsən; Qızı un çualına tay eləmə; Qarın çual döyük; Mənnən ötdü, qardaşima dəydi. Elə bildim, saman çualına dəydi.), qaşıx torvası (Yev.), yüküsdü (Qar.), çul (əks. şiv.) (atın gözəl görünməsi üçün salınan xovsuz xalça: Eşşəyi maxmər cullamaxnan döyük, eşşəy elə eşşəx¹di; İki çul, bir palan – hamısı oldu yalan; Tez-tez gələn kül üsdə, gej-gej gələn çul üsdə; Dana yekəlir, çulu yekəlmir), tərlix¹ (Yen., Əc.)//yəhəraltı (əks. şiv.) (yəhərin altından atın belinə qoyulan çul), palan (Eşşəyə güjü çatmir, palanı döyəşdirir; Köhnə palan içi töhmə; Kim eşşəy olsa, biz ona palanıx), əyağaltı (Ək.) (ayaq silmək üçün qapının kandarına salmış kiçik ölçülü xalça), məfrəş (Əc.)//fərməş (əks. şiv.) (yorğan döşək yiğmaq üçün əşya).

Naxışların adları: bala buta (Əc.), qoşa buta (Yev.), köbə (Ək.), qotazdı puta (Ək.), səpələmə naxış (Yen.), saya buta (əks. şiv.).

Xalçaçılıqda istifadə edilən alətlərin adları: qılış (Mb., C., S.) (cecim toxumaq üçün istifadə edilən alət), divar xanası (Gül.) (dəzgah), dirsəx¹ (Gül.) (taxta dəzgahlarda istifadə olunan möhkəm ağac parçası), ox (dəzgahın hissəsi), yan oxu (Nem., Nur.) (dəzgahın yanındakı möhkəm ox), darax (A.Buc., Qm.) (ilmələri daramaq üçün alət), yun darağı (Əc., Qm.), təraş (Qar.) (alət), hana (Əc., Qğ.) (xalça toxunan dəzgah: Gøy qurşağı görükəndə deellər, mələx¹lər hana quruf; Mal danadan, ev hanadan), pa:z (Yen.) (taxta dəzgahın hissəsi), xovölçən (Sal.) (kiçik xətkeş).

Bunlardan başqa, Yevlax şivələrində digər qədim sənət, peşə sahələri ilə bağlı sözlər mövcuddur: sahatsaz, də:rmançı (Çovanın qoyun dərdi, Dəyirmançının su dərdi. Qalayçının qav dərdi, Qərivin söyux dərdi; Də:rmançının öyündə un tapılmaz), əczaçı, çayçı, bakqal (Adın nədi? – Bakqal. – Hax ver, hakq al; Bazar bakqalsız, meşə çakqalsız olmaz), qəssaf, çovan, naxırçı (Naxırçı qızı:n kö:lü naxırçı əpbəyi isdiyər), nalbənd (Axsağı atın çolax da nalbəndi olar), mamaça (Mamaça çox olanda uşağ əyri çıxır), falçı, hamamçı, kəndirbaz, qırçı, odunçu, misgər, pinəçi (Pinə eləmə, bazarda pinəçi çoxdu) və s.

1.2. Təsərrüfatla bağlı sözlər

Hər bir şivənin lügət tərkibində həmin bölgənin iqtisadiyyatı ilə bağlı terminlər öz əksini tapır. Bu səbəbdən də şivələrin lügət tərkibi ədəbi dilin lügət tərkibindən fərqlənir. Lakin bir sıra sözlər də vardır ki, onlar digər şivələrdə də işlənir və eyni mənəni verir. Akademik M.Şirəliyevin qeyd etdiyi kimi, «Rayonun iqtisadiyyatı ilə bağlı olaraq müəyyən terminlərin yayılması sərhədini müəyyən etmək çox çətindir, çünkü Azərbaycanın iqlim şəraiti və sairə bir çox yerlərdə həm maldarlıq, həm əkinçilik, həm də bağçılıqla məşğul olmağa imkan yaradır. Buna görə də bağçılığa, ya da maldarlığa aid terminləri yalnız bir rayona aid etmək mümkün deyildir; çünkü bu terminlərə başqa rayonlar da da təsadüf edilir» (108, 332).

Şivələrdə işlədilən kənd təsərrüfatı terminlərinin ümum-xalq dilindən ədəbi dilə gətirilməsi dilimizin zənginləşməsinə kömək ola bilər. Məsələn, Azərbaycan mətbuatının banisi H.Zərdabının bu barədə xidmətləri böyük olmuşdur. O, yaradıcılığında xalq dilini əsas mənbə götürərək Azərbaycan dilinin ayrı-ayrı şivələrindən bir çox sözləri məhdud dairədən çıxararaq ədəbi dilə gətirmişdir. Beləliklə də, xalq arasında işlədilən bir sıra peşə və sənətlərə, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrinə aid sözləri mətbuata gətirməklə şivə sözlərinin ədəbi dildə möhkəmləndirilməsinə səbəb olmuşdur.

Hər hansı dialekt və şivənin lügət tərkibində onun aid olduğu ərazinin daha çox inkişaf etmiş iqtisadiyyatı ilə əlaqədar olan söz və terminlər öz əksini tapır. Bu baxımdan, Yevlax rayonu şivələrinin lügət tərkibində maldarlıq, bağçılıq, taxılçılıq, pambıqcılıq, üzümçülüyə, meşəciliyə aid söz və terminlər geniş yer tutur.

Əkinçilik terminləri. Yevlax şivələrində əkinçiliklə bağlı xeyli söz və terminlərə rast gəlinir. Bunların bəziləri köhnəlmış sözlər olsa da, termin yaradıcılığını izləmək baxımdan əhəmiyyətlidir.

Əkinçiliklə bağlı sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1. *Əkinçilikdə işlənən maşın və alətlərin adları:* traxdor//traxdır, oçalan//otpıçən maşın, dərzbağıyan maşın, dörtçərgə maşın (pambıq yiğan maşın), dəryazə//kərənti, dəsdəx¹ (dəryazın tutacağı), kərki (Mb., Qm.) (kol-kosu təmizləmək üçün alət), toxə, ketman//ketmən//kətmən, bel, dirmix, yaba//yava, kürrəx¹ (sünbülü, otu və s. çevirmək üçün alət), hajat (lazım olan alətlərin toplusu: İki hajatnan görəllər, höjətnən yox), toxmax (Toxmax vuran tox gərəx¹), bülöy (təsərrüfat alətlərini itiləmək üçün istifadə olunan daş), çin//orax (Arazın qıraqıyanan Ot pişdim orağıyanan. İtirmişəm yarımi, Gəzirəm sorağıyanan), mala.

Qeyd edək ki, orax (*ordak* fonetik variantında) və kətmən («yeri toxalamaq üçün alət» mənasında) sözləri M.Kaşgarinin lügətində qeydə alınmışdır (63, c.1, 179, 435).

2. *Kotan, xış və onların hissələri ilə bağlı sözlər:* kotan (şum aləti: Kotan nə bilir kin, qayış nə çekir), dayax (kotana keçirilən yasti dəmir), dəmir kotan, dayaxlı kotan (altına dayaq keçirilən kotan), diyircəkli kotan, yüngül kotan, qara kotan//ağır kotan (3-4 oküz qosulan kotan), qosqu, maj (kotanın dəstəyi), majgəl (kotanın dəstəyini tutan adam), hodaxçı, gəvahın (xışın hissələri), dəsdə, zincir, güj zinciri, çarx//təkər, top (təkərin ox keçən hissəsi), boyundurux (arabanı, kotanı və s. çəkmək üçün heyvanın boynuna keçirilən ağac alət), boyunnux (boyundurugun üst ağacı), xış//çüt, darax (xışın qolunun uc hissəsinə keçirilən ağac), kötüx¹, samı, ana samısı, yan samı, qılinc, ulama.

3. *Taxılçılığa aid olan sözlər*: nour//nohur, şırım, payızdix (payız səpini), kəltən (sahədə əzilməmiş qalan kəsək, böyük torpaq parçası), döşdük¹ (səpin zamanı əkinçilərin bellərinə bağladıqları cibli önlük), yazdix (yaz əkinin), güzdəx¹ (payız əkinin), quzulamax, cütçü//əkinçi, yemlix¹ (yem üçün əkilən taxıl), cüjərməx¹, tişərməx¹, sütül (tam yetişməmiş buğda və ya qarğıdalı), vər (əkin yerlərinin hissələri), ağ torpax (keyfiyyətsiz, qeyri-məhsuldar torpaq), höysüməx¹ (döyülmüş taxılı təmizləmə), ayırtdamax (buğdanı, düyüünü zibildən təmizləmə), çəltix¹ ləki, girdə, küləş, suluf (çəltiyin içində bitən yabanı bitki).

Yevlaxda belə bir holavar da var:

Qara kotan ağırdı,
Öküzdərim yağırdı.
Qarmax tellim çəhmiyir,
Xinalım da sağındı.

4. *Yerin şumlanması, əkilməsi, suvarılmasına aid olan sözlər*: yer belləməx¹, yaz şumu, payız şumu, toxum səpbəx¹, dirmixlamax, malalamax, taxıl pişməx¹, dəmyə//demiyə, çəngələmə pişməx¹, üzdəməx¹ (məhsulun yaxşısını yiğmaq).

5. *Xırmanla əlaqədar olan sözlər*: xırman (taxıl döyülen yer), xırmançı (taxıl döyen əkinçi), dərz, pence (təxminən 5 dərzdən ibarət taxıl topası), bəlim, dən, saman (Saman sə:n döyük, samannıx da sə:n döyük?), püfə (saman tozu), vəl (xırmanda taxıl döyen alət), qoşa vəl, xırmandoşı, bəndəm (kökündən çıxarılmış sünbüldən dərz bağlı).

6. *Arpa, buğda, yonca növləri*: ağ arpa, qara arpa (Qonağa baxıv atına arpa tökəllər; Arpa dö:ləm, at qavağına töküləm), ağ buğda (Arpanı sütül götür, buğdanı ötür götür), qırmızı buğda, qara qılçix, Qarabağ buğdası, zərdə buğda, kərə buğda, güləsər, ağ yonca, ala yonca (Ölmə, eşşəym, yaz gələr, yonca pitər).

7. *Pambıqçılığa aid sözlər*: ciyid issatmax, ciyit dərmannamax, pambıx səpbəx¹, pambıx yiğmax, sofqa yiğmax, kol, qoza, ətdi pambıx, yanıx pambıx, pambıx qurutmax, pambıx pulu, şırım, xaral (pambıq kisəsi, bardon), kətmənnəməx¹, güllə-

mə//gülolma (pərakəndə yiğim), partdama, pambığın açılması, qərzəx¹//qarzax (pambıq qozasının qabığı), çor (yarpağa düşən xəstəlik), birinci üz (ilk yiğim), ikinci üz (ikinci yiğim).

8. *Tərəvəzçiliyə aid sözlər*: soğan, göy soğan, baş soğan, soğan ləki, sarımsax, qartof, kəpəx¹ qartof, ağcicəx¹, holland sortu, dağ qartofu, qırmızıgöz qartof, dəmyə qartof, kələm, payız kələmi, lovia, pamador, balqavax//boranı//kədi, badımcan, badımcan şitili, xiyar, xiyar tağı, xiyar çıçəyi, toxumlux xiyar, güllüburnunda xiyar, bibar//şirin isdot, aji isdot, ajitərə, isbanax, kəvər, kərəüz, keşniş//kişniş, şüüt, razyana, turşəx¹, cəfəri, turp//tırif, çuğundur (Yev.)//pazı (Ək.)//zılx (Mb., Köv.).

9. *Bostanla əlaqədar olan sözlər*: qovun//yemiş, gərməx¹ (yumru yemiş), şamma//şamba, turacı yemiş, xunu qarpız, qalın-qavıx qarpız//mal qarpızı (qalın qabıqlı qarpız), ala qarpız (qabığı ağılı-qaralı), qara qarpız (qabığı tünd-yaşıl qarpız).

10. *Bağçılığa aid olan sözlər*: bağ qaçısı, üzüm çardağı, calağ eləməx¹, budamax (qurumuş budaqları kəsmək), belləməx¹, əhəx¹ləməx¹;

Meyvə adları: alma, armut//armıt, heyva, nar, incir, ərix¹, şöytəli//şafdalı, xurma//pirnix, karalux, əzgil, göyəm, ciyələx¹, gilas, morux, bürükgən, quşzümü, qarağat, qara qarağat, alça, gəvəli//göyəli, zoğal, tut, qoz, findıx, innaf.

Alma növləri: şafran, sinap, Əhmədi, ağ alma, aji alma, tabağ alma, cir alma, daş alma, turş alma, meyxoş alma, qırmızı alma, təkər alma, cir Hacı, yaylığ alma, turşməzə alma, Şirvan alması, Quba alması, palmet, İran palmeti, Quba palmeti.

Armud növləri: sa:r armıt, sona armıt, göy armıt, qış armidi, yay armidi, payız armidi, sulu armıt, tezdəyən armıt, çakqlabogān, adamboğan, uzun armıt, qaratuluğ armıt, nar armudu (tez dəyən armud), xan armudu, abasbəyi, meşə gözəli, daş armıt, girzan armudu, pas armudu (Meşədə armidin yaxşısın çak¹qal yə:r).

Gavalı növləri: sa:r göyəli, göy göyəli (Görməmiş halı, göy gavalı), cir göyəli, alma gavalı, albuxara gavalısı, payız gavalısı, peyvənd göyəli, güyəm gavalısı, eşşəx¹ göyalı.

Nar növləri: ağqavix nar, turş nar, şirin nar, Ağsu narı, peyvənd nar, cir nar, gülöyşə narı, çöl narı//meşə narı, mələs//vələs nar, turşəşirin nar, qırmızıqavix mələs, ağ mələs.

Heyva növləri: turşməzə heyva, əpbəx¹ heyva, pambix heyva, cürdəx¹ heyva, payızdix heyva.

Alça növləri: cir alça, göycə, peyvəst alça, Naxçıvan göycəsi, alyanağ alça, qələmə peyvənd alça, qırmızı alça (Ö:lat turş alça kimidi: yemiyənin ağızı sulanır, yə:nin tişdəri qamaşır).

Gilas növləri: ağıgilas, sarıgilas, bəhli, turşgilas//gilənar (Mən səni bilirdim, bir uca dağcan, Sən məni bilmədin bir gilənarcan), şiringilas, dəligilas.

Ərik növləri: cir ərix¹, turş ərix¹, sulu ərix¹, gejyetişən ərix¹//gejdəyən ərix¹, qaysı.

Üzüm növləri: keçiəmcəyi//keçiməməsi, sa:rgilə, dərbəndi, kişmiş, ağışanı, qaraşanı, abasbəyi, gəlinbarmağı, lax üzüm.

Tut növləri: ağıttut, qara tut, xartut, qonur tut, bedana tut.

Qoz növləri: qavığınəzix¹ qoz, halva qoz, çətənə qoz.

11. *Bitki adlarını bildirən sözlər*. Yevlaxın bitki örtüyü rəngarəngdir. Burada müxtəlif ağaclarla, yabani bitkilərə, kol bitkilərinə, çəmən və ot bitkilərinə, bataqlıq bitkilərinə rast gəlinir. Bundan başqa, bağlarda, bostanlarda, həyətlərdə müxtəlif bitkilər bitir. Yabani bitkilərdən insanlar kulinariyada və ya xalq təbabətində geniş istifadə edirlər. Yevlax şivələrində müşahidə edilən bitki adlarına diqqət edək: a) Ağac adları: quoq, iydə, söyüüt, palit, çınar, dağdağan, qarağış, şavalıt, şam, küx¹nar, vələs, dəmirağış.

b) Ot adları: çətənə, çayır, cincilim, sütdü ot, biyan//biyan-notu, pişix¹ quyuğu, sarmaşix, pişpişə//pişpişi, pərpətöyüñ, əməköməci//əmənkömənci, kiriş, qanqal (Eşşəx¹ nə bilir, qanqal nə-di?), eşşəx¹ qanqalı, sartikən qanqalı, baldırğan, yemişən, biyan, qaratikan, üzərrix¹, quzuqlağı (Ya bağayarpağı, ya quzuqlağı), gülxətmi, qazəyağı, quşüzümü, bənö:şə, pitrağ, yo:şan (Axşam burda, sə:r burda. Çöldə pitən yo:şan burda) xı nagülü, quluncan, unnuca, yemlix¹, təkəsak¹qalı, qırxbuğum, bağayarpağı, gülxətmi, boyana, gjitgan//gijikkan, itburnu (İtburnu dəmləməsi dərmandı),

çovanyasdığı, yarpız, qara yarpız, kəx¹liyotu/kəkotu, qantəpər, gənəgərcəx¹, əvəlix¹, atəvəliyi, yulğun, yolotu, sarı çicəx¹.

Yulğun bitki adı M.Kaşgarinin lüğətində *yulğun* fonetik variantında qeydə alınmışdır (63, c.3, 39). *Yarpuz* sözü isə «ilan yeyən bir heyvan, firon siçanı, manqust» anlamında göstərilir. İlən yarpızdan qaçar, hara getsə, qabağına yarpız çıxar (İlən yarpuzdan kaçar, kança barsa, yarpuz utru kəlür) məsəlindəki yarpız da bitki adını deyil, həmin heyvanın adını bildirir (63, c.3, 41). El arasında «İlən yarpızdan zəhləsi gedər, o da gəlif yuvası:n ağızında pitər» məsəli bu gün də tez-tez işlənir.

Heyvandarlıq terminləri. Yevlax şivələrində müşahidə etdiyimiz heyvandarlıq terminlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1. *Qaramalla əlaqədar terminlər*. Azərbaycan dilində qaramal termini hamı tərefindən başa düşülür. Buna görə də qaramal termini ümumişlək söz hesab edilə bilər. «Azərbaycan dilinin izahlı lüğəti»ndə qaramal termini «buynuzlu iri ev heyvanı» kimi izah edilmişdir (10, c.1, 432). Heyvandarlıq təsərrüfatının yaxşı inkişaf etdiyi Yevlax rayonunun şivələrində *qaramal* dedikdə əsasən iribuynuzlu heyvan olan inək və camış nəzərdə tutulur. Şivələrdə müşahidə edilən qaramal terminini komponentlərinə ayırdıqda *qara* sözünün burada «böyük, nəhəng», *mal* sözünün isə «heyvan» anlamında başa düşüldüyünü görürük: – Olarda qoyun pendiri inamma ola, qaramal saxlıyıllar (Mb.).

1) Yaşına görə qaramal adlarını bildirən terminlər aşağıdakılardır:

Bılıx (Yen., Ək.) – bir-üç aylıq buzov. – Bılıx laf balaja buzoydu (Ək.); – Bılıxlı inəyi içəri qatmışam (Yen.).

Bu termin Salyan, Neftçala şivələrində balax//balağ fonetik variantlarında müşahidə olunur: – Gomuşun balasına balağ diyirüb (Neftçala, Qaçaqkənd).

Malaqarışan//malaqarışar (S., A.Sal.) – birillik dana. – Dana:n malaqarışan vaxdıdı (S.).

Daşkəsən, Xocavənd şivələrində bu söz malqarışan, malaqarışar şəklində işlənir (54, 20).

Bərdə rayonunda və Yevlaxın Bərdəyə yaxın kənd şivələrində bu sözün sinonimi olaraq *damnançixma* termini işlədirilir: – Damnançixmanı kəsməyə ko:lum yoxdu (C.).

Bu terminə qərb qrupu şivələrində də rast gəlirik: – Boz inəin bozoyu gələn yazda *damnançixmo:lajax* <damnançixma olacaq> (Daş Salahlı) (11, 210).

Yazabuğa (A.Qar., S.) – gələn yaz buğa olacaq, iki illik erkək qaramal. – Bu heyvan gələn il yazabuğa olajax (S.).

M.Şirəliyev bu sözün Qazax şivələrində «iki-üçillik erkək dana» mənasında işləndiyini göstərmişdir (110, 59). Bu termin təkcə qərb qrupu şivələrində (11, 218) deyil, cənub və şimal qrupu şivələrində də işlənir (54, 21).

Bijəyinə//bijəynə (Sal., S., A. Qar.) – iki-üç yaşlarında bala vermiş düyə.

Qazax şivələrində də *bijəyinə* «doğmaq yaşına çatmamış» (heyvan) mənasını bildirir (8, 52). Neftçala, Salyan şivələrində isə *biceynə* formasında rast gəlinir.

İlkinə buguya durma//ilkinə buguya duran (Qm.) – bugaya gəlmə vaxtı çatmış üçillik düyə.

Kələ (A.Qar., Sal.) – üç yaşı ötmüş buğa. – Bu heyvanın erkəyinə kələ de:rix¹ (Qb.). V.V.Radlovun lüğətində *kələ* «sağmal inəx¹», «ilxi» mənalarında qeydə alınmışdır (154, c.2(2), 1112).

Dialektoloji lüğətlərdə bu sözün fərqli izahına rast gəlirik. 1964-cü ildə nəşr edilmiş lüğətdə (9, 255) bu söz «axtalanmış bir yaşar erkək dana», 1999-cu ildə nəşr edilmiş lüğətdə (8, 272) «buğa» mənasında izah edilmişdir. Qərb qrupu şivələrində *kələ* «üçyaşar axtalanmamış erkək dana» anlamında işlədirilir (11, 221).

2) Rənginə və başqa əlamət nişanına görə qaramal adlarını bildirən terminlər: ala dana (Dana buzoylu yurtda qalmaz; Canavarın gəzən dananı qurt yə:ri), alagöz (gözlərinin ətrafi ala olan), qaragöz (gözlərinin ətrafi qara olan), zoğal inəx¹ (bədəni tünd-qırmızı tüklü inək: İnəx¹ göz eləməsə, buğa atdammaz), qonur inəx¹, qızılı inəx¹, gümüşü düyə, qırmızı inəx¹, sıvribuy-nuz inəx¹, əyribuynuz inəx¹, aybuynuz cöngə, buynuzsuz dana,

qırıxbuynuz inəx¹, qarmaxbuynuz inəx¹, yoğunbuynuz inəx¹, pələqulax//palazqulax dana (böyük, enli qulaqları olan dana), qonurgöz dana, dəbərəgöz dana (Qm., Qar.) (gözləri iri dana), zağar inəx¹ (Nem.) (yekəqarın inək), yəhərbel inəx¹ (beli çökək olan); şıvirdix inəx¹ (Nem.) (arıq, boyu uzun olan inək), tösmərəx¹ inəx¹ (kök, boyu gödək olan inək), beşəmcəx¹ düyə (Qm.) (əmcəyinin sayı beş olan düyə), ərəmix¹ inəx¹ (A.Qar.) (qısır inək), damazdix düyə (Mb., Qb.) (nəsil artırmaq üçün saxlanılan düyə), təpəl dana (Qb., Mb.) (başında ağ xalı olan dana), qaraqaşğa inəx¹ (S., Sal.) (alnında qara xalı olan inək), qaşşa inəx¹ (Mb., Güл.) (alnında ağ xalı olan inək), qarayeriş inəx¹ (Güл.) (yeriyəndə ayaqlarını iri atan inək), səkil dana (Güл., S.) (ayaqlarında ağ tüklər olan dana).

2. *Qoyunçuluq terminləri*. Yevlax rayonu şivələrinin leksik tərkibində cinsinə, yaşına, rənginə və digər əlamətlərinə görə çoxlu sayda qoyunçuluq terminləri vardır. Bu terminlərin bəziləri ədəbi dildə işlənilmir.

Cinsinə görə qoyun adları:

Merinos (Mb., Qm.) – boyu gödək, yunu isə az olan cins qoyun; *herix¹* (Qm., Qar.) – iri, gözəgəlimli qoyun; *balvas* (Qm., Mb.) – uzunquyruqlu qoyun; *qırım* (Qb., S.) – boyu gödək, az yunu olan qoyun (Bu qoyun cinsi müxtəlif cins qoyunun cütləşməsindən yaranır).

Yaşına görə qoyun adlarını bildirən terminlər. Yevlax şivələrində yaşına görə qoyun adlarını bildirən aşağıdakı terminlərə rast gəlinir:

Əmlrix¹ (S., A.Qar., Nur.) – bir-iki aylıq quzu.

Bu termin ana südü ilə bəslənən quzularınlığında işlədir.

Əmlrix¹ sözü A.M.Şerbakin göstərdiyi kimi, «əmmək» feili ilə əlaqədar yaranmışdır (164, 82, 172). Qazax rayonu şivələrində «süd əmliyi», «ot əmliyi» ifadələri işlənir (53, 76).

Toxlu (Nur., A.Qar) – altı aylıq quzu. – Toxlu almaxdan ötrü tezdənnən Bərdə bazarına: dəjəm (Qb.).

Qədim türk lügətində və M.Kaşgarinin lügətində bu termin *tokli* şəklində işlənərək qeyd etdiyimiz mənəni bildirir (132, 577; 63, c.1, 424).

*Erkəx*¹ (A.Qar., Mb.) – bir yaşı tamam olmuş toğlu. – Uşağ əsgərdən gələn gün əyağı:n altda erkəx¹ kəsəjəm (Mb.).

Bu termin Naxçıvan şivələrində də eyni mənəni kəsb edir (13, 233).

*Şişix*¹ (Mb., Qb.) – iki yaşında erkək toğlu. – Şişix¹ erkəx¹ toxludu (Mb.).

*Şişəx*¹ (Mb., C., S.) – iki yaşında olan bir qarın doğan diş qoyun.

Bu termin Naxçıvan qrupu şivələrində də işlənir və «doğ-mamış qoyun» mənasını bildirir (13, 275). V.V.Radlovun lügətində isə şışəx¹ «ikiillik qoyun» mənasında göstərilmişdir (154, c.4(1), 1083).

Öyək (Yen., S., Qar.)//*öyəx*¹ – üç yaşında erkək qoyun; – Öyək erkəx¹ qoyundu (S.); – Həsəngilə verməyə iki öyəx¹ ayırmışam (Yen.).

Bu söz «Dədə Qorqud kitabı»nda *ögəc* fonetik variantında «təkə» mənasında işlənmişdir: Altmış *ögəc* dərisindən kürk ey-ləsə topuqlarını örtməyən... (69, 52)

Ədəbi dilimizdə arxaikləşən bu sözə Azərbaycan dilinin bir çox dialektlərində müxtəlif variantlarda rast gəlmək mümkündür. Məsələn, Şəki dialektində öyəş//*öyəc* (üçdən artıq yaşı olan erkək qoyun) (60, 195), Bakı dialektində *öyəc* (üçillik qoyun) (109, 189), Muğan qrupu şivələrində *öyəc* (iki-üçillik qoyun) (12, 206) və s.

Tarxdiş (Qm., Gül., C.) – səkkiz yaşında erkək qoç. – Bir ətəx¹ pul verif, nəkqədər qoyun-quzu almışdım, onnan cəmi beş-üş tarxdiş qalif (Qm.).

Yaşına görə keçi adlarını bildirən terminlər:

Dıqı (S., Nur.) – bir-beş aylıq keçi balası.

Bu termin türk dilində *dığı* şəklində işlənir və «oğlaq» mənasını bildirir (120, c.1, 128). Neftçala şivələrində *dibir* formasında müşahidə edilir.

Çəpiş (Nur., Qm.) – altı aydan bir yaşa qədər olan keçi balası; – Boz çəpiş üç gündü gözümə yaxşı dəymir (Qm.).

Çəpiş sözü «altı aylıq keçi balası» mənasında M.Kaşgari-nin lüğətində qeydə alınmışdır (63, c.1, 372).

Yazmış (Nur., GÜL) – ikiillik keçi. – Yazmış kök olar (Yev.).

Qoyun və keçilərin xarakter və başqa xüsusiyyətləri ilə əla-qədar işlənən terminlər. Yevlax şivələrində qoyun və keçilərin bəzi xüsusiyyətlərini bildirən bir sıra spesifik terminlər işlənir.

Alaman (C., A.Buc.) – öz quzusundan başqa, sürüdəki bir neçə quzunu da əmizdirən qoyun. – Bu alaman qoyundu deyin, kökələmmir (A.Buc.).

Burada *al* sözün kökü, *-a* formant, *man* isə «qoyun» mənasında işlənilmiş arxaik termindir (63, c.3, 157). Bu tərkibdə öz ilkin forma və mənasını saxlamışdır. Deməli, *alaman* «alan qoyun» mənasını bildirən termindir (54, 56). Bu söz eyni forma və məzmunda türk xalq danışq dilində də işlənir (120, c.1, 90).

Qanatcil//qənəçcil toxlu (Yev., Ək., Yen., C.) – sürüünün kənarları ilə gedən toğlu; – Qənəçcil biz sürüünün qırğıynan gedən toxluya de:rix¹ (Ək.).

Qaçax//qaçağan qoyun (Yev., Xal.) – sürüdən tez-tez ayrı düşən qoyun; – Bu qoyun qaçağandı, sürüdən yaman tez-tez itir (A.Qar.).

Rənginə və nişanına görə qoyun və keçi adlarını bildirən terminlər. Şivələrdə müşahidə edilən bir qisim qoyunçuluq terminləri vardır ki, bu sözlər qoyun və keçiləri əlamətlərinə görə fərqləndirmək üçün istifadə edilir. Belə sözlərə nümunə olaraq aşağıdakıları göstərmək olar:

Qumral quzu (Yen., Xan., A.Sal.) – şabalıdı rəngli quzu.

Qumral sözü türkmən dilində eyni forma və mənada işlədilir (146, 368).

Ala-bula keçi (A.Qar., C., Өк.) – qarışıq rəngli keçi. – Ala-bula keçiyə xəstəlix¹ tüşüf (S.).

Qızılıkürə (Өк., C., Duz.) – qızılı rəngə çalan qoyun; *ala-kürə* (Y.Qar., Qm.) – tükləri ağ-boz qarışığının qoyun; *bozurunqu//bozver* (Qar., Qm., Yev.) – boz rəngli qoyun.

Şivələrdə rast gəlinən qoyunçuluq terminləri təkcə ümumi zahiri görünüşə görə deyil, həmçinin bədən üzvlərinin əlamətlərinə görə də fərqləndirilir.

a) başın forma və əlamətinə görə: qumralbaş quzu, qaraqaşqa öyəx¹, kəltənbaş qos (Өк., A.Qar.), sak¹qar (Xan., Mb.) (saqqallı keçi), təpəl qos (Mb.) (başın ortasında bir çəngə tük saxlanılan qos).

Saqar sözünə «Dədə Qorqud kitabı»nda rast gəlirik: Toqlıçıqlar, dövlətim *saqar* qos, gəl, keç!» – dedi (69, 101).

b) qulağın və buynuzun forma və əlamətinə görə: pələqu-lax şişix¹ (A.Buc., Qm.) (iri, sallaqqulaq şişik), şəlpəqulax öyəx¹ (uzun qulaqlı qoyun), kəlin qos (Xan., Hs., Sal.) (buynuzlu qos), əyribuynuz qos (Mb.).

Yevlax şivələrində qoyunçuluq terminlərini izləyərkən, qoyun və keçilərin daxili üzvləri ilə bağlı çoxlu sayıda terminlərə rast gəlinir. Məsələn, əmgəx¹ (Qm., A.Sal.) (alın), əmgəx¹ əti (alın əti), irinnix¹ (A.Sal., Y.Buc.) (selikli qişa), sak¹qal əti (alt çənənin əti), gödən (Qar.) (qarın), qarın-qarta (Qm., Y.Sal.) (içalat), gəlinqartdamaz (Yev.), gəlinyumaz (Qb.), qırqxızızymaz (Өk.), gəlinboğan (əks. şiv.) (mədəciyin içəri divarı), ximirçəx¹ (Y.Sal., S.) (kürək hissədə yeyilə bilən yumşaq sümük), ağ bağır//öfgə (Gül., Nur.) (ağ ciyər: Tatı tamarzi görüsə əlinə öfgə verdilər), qara bağır (S., Y.Buc.) (qara ciyər), yalağatüşən (S., Y.Buc.) (buynuzun altındakı ət), malaza (Qar., Qm.) (udlaq), xirtdəx¹ (Yev., S.) (qalxanvari vəz), şirin bağırsax (C., Qm., Y.Qar.), aji bağırsax, düz bağırsax, aşixlı (oynaq sümükləri), ürəx¹ toru (ürək lifləri), sidix¹lix¹ (Y.Qar., S.), dəlix¹lix¹ (Qar., Nur.), şak¹qa (S.) – soyulmuş qoyunun yarı hissəsi, cəmdəx¹ (S., A.Sal.) (kəsilib soyulmuş qoyun).

Misallar: Buynuzsuz qoçun qisası buynuzdu qoşda qalmaz; Çox qoyunun çox quzusu olar; Qoyun olmuyan yerdə keçiyə kərəm ağa deyəllər; Keçidən dö:lat, gədədən bəy olmaz; Süri qayıdanda keçinin axsağı qavağa tüşər; Çovan çox olanda süründə qoyun qalmaz; Cavana gedən yumrux, qojuya gedən quyrux yə:r).

3. *Camışlıq terminləri*. Camışlıq təsərrüfatı Yevlax rayonunda maldarlığın digər sahələrinə nisbətən az inkişaf etmişdir. Bu da qaramal və qoyunçuluq təsərrüfatlarının daha sərfəli, camışlılığın isə çətin və az məhsuldalar olması ilə əlaqədardır.

Camışlıq üçün əlverişli iqlim şəraitinə malik bir çox bölgələrdə olduğu kimi, Azərbaycanın Ağdam, Bərdə, Yevlax zonalarında da xiüsusü camışlıq fermaları fəaliyyət göstərir. Yevlax rayonunda camışlıq az inkişaf etsə də, şivələrdə bu təsərrüfat sahəsi ilə bağlı terminlər işlənməkdədir. Məsələn, zahiri görünüşü yaraşıqlı, məhsuldarlığı isə yüksək olan camış növünə şivələrdə *heykəlli camış* deyilir. Bu növ camış cinsi Qazax dialekthinin Borçalı və Tovuz şivələrində *heykal*//*heykəl* şəklində müshahidə edilir (54, 65).

Bu sahədə əldə etdiyimiz terminləri aşağıdakı kimi təsnif etmək olar:

Yaşına görə camış adları:

*Bılıx//balax//xötəx*¹ (Qm.) – bir-altı aylıq camış balası;

Kalça//kalçə (Qm.) – camışın altı aydan bir yaşa qədər olan erkək balası;

Pota (Qm.) – camışın bir yaşından iki yaşına qədər olan erkək balası.

Yevlax şivələrində pota sözü ilə bağlı *ayı potası* ifadəsi işlədirilir ki, bu da «ayı balası» mənasını bildirir.

Avara (A.Qar., C.) – camışın ikiillik balası.

Avara sözü Yevlax şivələrində olduğu kimi, Muğan qrupu şivələrində də «iğsiz» mənasından əlavə, «ikiillik camış balası» mənasını bildirir (12, 171).

Buğayaə:lən//buğuya:lən (C., Gül.) – üç yaşından yuxarı olan camış.

Şışəx¹ (C., Gül.) – üçillik kəl.

Ayğır (Gül., A.Qar.) – üç yaşından yuxarı olan kəl.

Düyə (Qar., Qm.) – iki-beş yaş arasında olan dişi camış.

Bijəyinə//bijəynə (Gül., C.) – vaxtından əvvəl kələ gələn camış düyəsi.

Birdoğan (C., Y.Qar.) – bir bala doğmuş camış.

Ana camış (Y.Qar., C) – üç yaşından on iki yaşına kimi olan camış.

4. Atçılıq və dəvəçiliyə aid terminlər.

a) *Atçılıqla aid terminlər.* Atçılıqla əlaqədar Yevlax şivələrində aşağıdakı terminlərə təsadüf edilir: meytər (ata qulluq edən şəxs), axdaçı (atı və digər erkək heyvanları axtalayan şəxs), noxda (atı hörükleyərkən yerə çalınan alət: Arvadın gərəx¹ noxdası bərk olsun), sinəbət (Qb.) (atın döşünə keçirilən alət), kəlləlik (cılovda atın başına keçirilən hissə), gəm (cılovda atın ağızına keçirilən dəmir hissə), yal (atın boynundakı tük), yəhər, palan, yüyen, üzəngi, cilov, qamçı//şallax (Atın işin görünçən qamçını ma: ver).

Yaşına görə at növləri:

Kürük//küriük¹ (Mb.) – bir-altı aylıq at balası.

Dayça (Ək., Yen.) – altı ayından bir yaşa qədər olan at balası.

Daylax (Yen., Gül.) – bir yaşından iki yaşına qədər olan at balası.

Ülkə (Nur.)//ürgə (Gül.) – iki yaşdan dörd yaşa qədər olan erkək at.

Qulan (Nur., Qm.) – iki yaşdan dörd yaşa qədər olan dişi at.

Ayğır (Qm., Qar.) – dörd yaşdan yuxarı erkək at: Kasıvin bir atı var, o da ayğır.

Ayğır sözü «Dədə Qorqud kitabı»nda «döllük erkək at» mənasında (71, 13) işlənmişdir: Təpəl qaşğa ayğırına Tondaz bindi; Ayğır atım boğazlayub, aşum versün! (69, 42, 75) Dastanda *qulun* sözünə rast gəlinir: Ərəbi atlar olan yerdə Bir qulunu olmazmı olur?; Şahbaz-şahbaz atlar Qarıyıbdur qulun verməz (70, 47, 49).

Madyan (Qar., C.) – dörd yaşdan yukarı dişi at.

Cinsinə görə atın növləri: erkəy at (Qm., Qb.), axta//axda, yavı//yabı (Mb., Qb.) (pis at), bədöy//bədoy (yaxşı at), şilxor yavı (yararsız at).

Rənginə görə at adları: kə:r at, ağ at, boz at, qasğa at, sarı at//sa:r at, kürən at, sa:r kürən at, alapaça (paçası ala rəngli at). Bu, bərk qaçan at cinsidir.

Yerişinə görə at növləri: qurd yerişli at, çort (pis yerişli at), yorğa at (rahat qaçışlı at), dörtdəmə//dördəm (cəld, dördayaq qaçan at).

Misallar: At qaşdı, örkən getdi, aləm bir-birinə dəydi; Yorğa at olsun, həmişə olsun; Eşşəyi min, ata çatıncan; Qulun at oluncan yə:si mat olar.

b) *Dəvəçiliyə aid terminlər.* Digər heyvandarlıq sahələrinə nisbətən dəvəçilik Yevlaxda geniş inkişaf etməmişdir. Buna baxmayaraq, şivələrdə dəvəçiliklə bağlı sözlər işlənir (Dəvədən tüşüf, höt-hötü əldən qoymur; Dəvə gördümmü? – Qığını da görmədim; Dəvə buddu arvad al, nər buddu oğul doğsun). Bu sözlərin bəzilərini nəzərdən keçirək:

Köşək//köşəx¹ (Əb., Ək.) – bir-dörd aylıq dəvə balası.

«Dədə Qorqud kitabı»nda da *köşəx¹* sözünə rast gəlinir: Qızıl dəvələr olan yerdə Bir *köşəgi* olmazmı olur?; Dəvəcə böyüdüssən, *köşəkcə* əqlinə yoq! (69, 47, 69)

Daylax (A.Qar., S.) – beş ayından bir yaşıdadək dəvə balası.

Daylax sözü eyni mənada Ağcabədi və Füzuli şivələrində qeydə alınmışdır (74, 188; 83, 126). Bu söz *tailaq* şəklində qazax, uyğur, özbək, qaraqalpaq və s. dillərdə «ikiillik dəvə balası» mənasında işlənir (164, 107).

Maya (büüt. şiv.) – dişi dəvə.

Nər (əks. şiv.) – erkək dəvə.

Maya və *nər* sözlərinə də «Dədə Qorqud kitabı»nda təsədüf edilir: Qaytabanının mayasını yüklü qodım, *Nərmidir*, *maya-mıdır*, anı bilsəm (69, 97).

Lök//löx¹ (Y.Qar.) – cavan dəvə. Bu dəvədən əsasən yüksək üçün istifadə edilir.

Buğur (əks. şiv.) – törədici qabiliyyətə malik dəvə.

Buğur sözünə «Dədə Qorqud kitabı»nda həm buğra, həm də buğır şəklində rast gəlinir: Yanaşub yola girəndə qara *buğır* görkli; Genə toy edib, atdan-ayğırdan, dəvədən *buğra*, qoyundan qoç qırdırılmışdı (69, 33, 34).

Bu söz qərb qrupu şivələrində «ikihörgüclü erkək dəvə» mənasında işlənməkdədir: Küən buğurda olar, mayada olmaz (11, 202). Muğan qrupu şivələrində isə bu sözün *bığır* variantı işlədir: Adə, sən bığır kimisən; Şofir qıpqırmızı *bığır* kimidür (12, 175).

Bundan başqa, şivələrdə dəvəçiliklə bağlı qatar (yeddi başdan ibarət dəvə dəstəsi), karvan (bir neçə qatarın birləşməsindən ibarət dəstə), sarvan (karvana başçılıq edən şəxs), avsar (dəvə noxtası), güvən (dəvənin belindəki çıxıntı), haça, tərk sözləri işlənir.

Baramaçılığa aid sözlər. Baramaçılıq təsərrüfatı Azərbaycan iqtisadiyyatının əsrlərdən bəri mühüm sahəsi olmuşdur. Yevlax rayonunda təsərrüfatın bu sahəsi ilə əlaqədar olaraq bir sıra söz və terminlər işlənir. Şivələrdə müşahidə etdiyimiz terminlər aşağıdakılardan ibarətdir: ağ barama (Yəd.), sarı barama (Yəd., Qğ.), çəkil (əks. şiv.) (yarpağı baramaqurduna verilən tut ağacı: Çəkilə bax, çəkilə Çəkil yerə töküлə. Qiyamat o gün qopar, İyin evdən çəkilə), uydur (Ək.) (baramanın yaxşı ipəyi alinan dan sonra qalan hissə), tiyan (əks. şiv.) (barama bişən qab), pürix¹//pürük¹ (Gül.) (yeni açmış tut yarpağı), ayar (Ək., Xan., Xal.) (əla növ ipək), keji (Qb.) (bişirilmiş barama), sarigeləmə (qurdun barama sarımı), şax (barama sarımaq üçün qurdun üstünə qoyulan xüsusi budaq), bürən (barama şaxı), qara yuxu (barama qurdunun ilk yuxusu), ulu yuxu (ipək qurdunun üçüncü yuxu müddəti), xirix¹ (barama qurdunun dördüncü yuxudan sonrakı dövrü), miz (baramaqurdunun ardından çıxan ifrazat), güdülləməx¹ (şaxlama zamanı saralıb qırılmaq).

Ariçılığa aid sözlər. Respublikamızın bir sıra rayonlarında olduğu kimi, Yevlax rayonunda da arıcılıq inkişaf edərək gəlirli

təsərrüfat sahələrindən birinə çevrilmişdir. Məlum olduğu üzrə, arıcılıq əsasən dağlıq rayonlar üçün az zəhmət tələb edən, lakin yüksək gəlir verən bir təsərrüfatdır. Buna baxmayaraq, bu gün leksik xüsusiyyətlərini araşdırduğumuz Yevlax rayonunun bəzi kəndlərində təsərrüfatın başqa sahələri ilə yanaşı, arıcılıqla da məşğul olunur.

Yevlax şivələrində arıcılıqla bağlı aşağıdakı sözlərə rast gəldik: mum, pətəx¹, arı pətəyi, ramka, beçə (yeni əmələ gələn arı), kiçiy arı, beçə arı, beçə bal, şan, arı şanı, şan bal (şanda olan bal), süzmə bal (süzülmüş bal), ana arı//dişi arı, şah arı, erkəy arı, meşə arısı, xəbərçilər (kəşfiyyatçı arılar) və s.

Misallar: Arım var, arım var – it arısı; Bal tutan barmax yalıyar; Doşav almışam, bal çıxıf.

Balıqçılığa aid sözlər. Yevlax Kür çayının sahillərində yerləşdiyi üçün burada əhali balıqçılıqla da məşğul olur. Balıqçılıqla bağlı daha çox işlənən sözlər aşağıdakılardır:

Alətlərin adları: tor, tilov, qarmax, qarmax qavağı qarğı, lot (qarmağa bağlanan daş), basma (ilan balığı ovlayan zaman ağacdan düzəldilmiş manəə), çəpərə (tordan hörülülmüş alət).

Balıq adları: ağ balıx, qızıl balıx, nə:rə balıx, çəki, nak¹qa, siyənəx¹, sudax, leş, kilkə.

«Balıq tutanın evi» mənasında fətiyə (Xan.) sözü işlənir.

1.3. Çöl heyvanları, quş və həşərat adları

Yevlax şivələrində qeydə aldığımız heyvan və quş adlarının əksəriyyəti ədəbi dillə eyniyyət təşkil edir.

1) *Çöl heyvanlarının adları:* tülkü, çak¹qal, canavar, do:şan, kirpi.

2) *Quş adları.* Yevlax şivələrində təsadüf edilən quş adlarını iki cür qruplaşdırmaq olar: a) ev quşlarının adları: cüjə, töyüx, Həşdərxan töyüğu, anaş töyüx, qart töyüx, kürt töyüx, fərə (Kəkilli fərə çıxdı çəpərə. Hamı getdi ərə, mən qaldım fərə), su fərəsi, beçə, xoruz, xoruz beçə, hinduşqa, hinduşqa xoruzu, qaz

(Ördəx¹ qaz yerişi yeriməx¹ istədi, öz yerişin çasdı), ördəx¹ (Yasıldı başın, ördəx¹, Nə çəkif başın, ördəx¹. Həmişə cüt gəzərdin, hanı yoldaşın, ördəx¹?)

b) çöl quşlarının adları: hajleyləx¹, gejə quşu//yarasa, ala saxsağan, qırğı, çalağan, sığırçın, bildirçin, hüt-hüt, alacəhrə, torağay, tarla torağayı, meşə torağayı, sərçə, dam sərçəsi, daş sərçəsi, çöl sərçəsi, qaranquş, qarğı, ala qarğı (Ala qarğı çoxbilmişdiyinnən duzağa tüşər), qara qarğı, bəyquş, quzğun, anqut, alabaxda, kəx¹lix¹, zağ, qara zağ, birəbitdiyən.

Bəzi quş adlarının mənşeyinə diqqət edək:

Kəx¹lix¹ – kəklik. Bu söz qədim türk lügətində (132, 295) və M.Kaşgarinin lügətində (63, c.1, 463) qeydə alınmışdır.

Şivələrdə dərman bitkisi olan *kəx¹lix¹otu* ifadəsi də işlənir.

Qarğı. Şivələrdə ala qarğı, qara qarğı, (Xal., Xan.) kət qarğası (Yen.), aran qarğası (A.Sal.) ifadələri işlədirilir.

Bu quş adı da M.Kaşgarinin lügətində qeydə alınmışdır: Karğı kalı bilsə, munqın ol buz sukar, Awçı yaşıb tuzak, mənqə bakar (63, c.1, 420). «Dədə Qorqud kitabı»nda da *qarğı* adına rast gəlinir: Baqsa görsə bir dərənin içini *qarğıa-quzğun* enərçiqar, qonar-qalqar (69, 38).

Qırğı. Qədim türk lügətində bu söz qeydə alınmışdır (132, 446). İnsanda cəldlik, qoçaqlıq kimi xüsusiyyətlər olduğu zaman adətən onu bu quşa bənzədirlər: – Arvad qırğı kimidi ha! (Yev.)

Töyux – toyuq. Bu quş adına M.Kaşgarinin lügətində *takuk* fonetik variantında rast gəlirik (63, c.2, 281).

Qaz. Şivələrdə məskəninə görə *ev qazı*, *çöl qazı* ifadələri işlədirilir. Etimoloji baxımdan bu sözün səs təqlidi yolu ilə əmələ gəldiyi ehtimal olunur.

Qaz sözü qədim türk lügətində eyni şəkildə qeydə alınmışdır (132, 438, 439).

Ördəx¹ – ördək. Yevlax şivələrində aşağıdakı ördək adlarına təsadüf edilir: yaşılbaş ördəx¹ (Yen.), çay ördəyi (Ək.), enni-burun ördəx¹, qızılbaş ördəx¹ (C.), alaja ördəx¹ (Gül.).

Qədim türk lügətində, bu söz ödirək, ördük şəklində qeydə alınmışdır. M.Kaşgarinin lügətində də bu ada təsadüf edirik: kaz kopsa, ördək kölig igənür = qaz getsə, ördək gölə yiye çıxar (63, c.1, 166).

Anqut – qırmızı rəngli su quşu. M.Kaşgarinin lügətində *anqut* fonetik variantında işlənərək, «qaza bənzər qızılı bir quş, flaminqo» mənasında göstərilmişdir (63, c.1, 156). Bu sözə qədim türk lügətində də rast gəlinir (132, 47). Anqutun boynu uzun olduğuna görə bəzən uzun, arıq adama da anqutboğaz deyirlər. Şivələrdə *anqutu çıxmax* (Qm.) ifadəsi tez-tez işlədir və «arıqlamaq» mənasını bildirir: – Belə uşağnan mən neynam, yemir, işmir, anqutu çıxıf (Qm.).

Bu söz qərb qrupu şivələrində «ördəyə oxşar quşun bir cinsi» anlamında qeydə alınmışdır. Məcazi mənada isə «arıq, zəif, uzunboğaz», «çoxyeyən», «mat qalmaq» mənaları göstərilir: – Anıqut balaja quşdu; – Boğazı uzun, arıq adama anıqut de:rix¹; – Anıqut çoxyiən adama de:rix; – Mən ona söz de:rəm, o anıqut qalif, cavaf vermer heç (11, 197). Bu söz Cücəkənd şivəsində «arıq, ariqlamaq» mənasında işlənir. – Mən burda olma-mışam, inəyinə anıqutu çıxıf (75, 20). Oğuz şivələrində isə *anqut* «avam», «qanmaz» anlamında başa düşülür: – Sən özünü lap anqut yerinə qoymusan (8, c.1, 16).

Göyərçin. Bu söz E.V.Sevortyanın lügətində qeydə alınmışdır (157, c.3, 58). Ə.Dəmirçizadə qeyd edir ki, həmin söz quşun rənginə görə adlandırılmışdır (31, 66). Şivələrdə ağ göyərçin (Yen.), çöl göyərçini (Ək., Xal.) ifadələri işlənir.

Alabaxta//alabaxda – çöl göyərçininə bənzər quş. Xalq inamına görə, bu quşu vuran zərər çəkər. Xalq arasında belə bir mənzumə də var: Alabaxdiyam, alabaxda, Qanadım taxda-taxda. Kim məni öldürərsə, Qan quşar laxda-laxda.

3) *Həşərat adlarını bildirən sözlər*. Şivələrdə qeydə alınan həşərat adlarından xeyli hissəsi ədəbi dildə və digər şivələrdə olduğu kimidir. Həşərat adlarına milçəx¹//çivin, qara milçəx (Ay qara milçəx, Balamnan əl çəx¹. Balam na:dandı, Baş to:ladandı),

güvə//güə, boyə, göyün, hörümçəx¹ (Hörümçəx¹ xeyir xəvər gəti-rir; Uşax hörümçəx¹dən can diliyir ki), soxulcan, qılquyrux, gənə, it gənəsi, at gənəsi, qılqurt, hünü, danatışı, xallı böcəx¹, kəpənəx¹, bit, ağcaqənət//ditdili, mığı, mığmığa, çərikgə//çəyirtgə, qırxəyax və s. misal göstərə bilərik.

1.4. Xalq təbabətinə aid sözlər

Yevlax şivələrində xalq təbabəti ilə əlaqədar bir sıra terminlər işlənir. Bu terminləri insan və heyvan xəstəlikləri ilə əla-qədar olaraq iki qrupa ayırmış olar. Lakin bəzi xəstəliklər həm insanda, həm də heyvanda müşahidə edilir. Belə xəstəlik adları-na qotur, qızdırma, pişməcə, partdama, sarılıx, sətəlcəm, zökəm və s. misal göstərmək olar.

a) İnsan xəstəlikləri ilə bağlı sözlər: xora, inağ//inax, qara-yara (Dilinə qarayara çıxsın), dəmrov, qotur, ala (Ciyarına ala tüssün), çıvan, çıçəx¹//suçıçəyi (Gözəlağa gözəliydi, vurdı çı-çəx¹ çıxartdı), uruf tutma, ürəx¹ getmə, çıxotqa (Yev.)//silli (Mb., Köv., Kol.)//vərəm (əks. şiv.) yatalax, qızılıyel, yel//quluş, sancı, göbəx¹tüşməsi, qəbizdix¹, titrətmə, isitmə, sarılıx, xəlyar, boğma, qızılca (Laylay dedim ucadan, Səsim çıxsın bacadan. Tanrı səni saxlasın, Boğmadan, qızılcadan).

Təbabətdə işlənən bəzi sözləri ayrılıqda nəzərdən keçirək:

Qarabasma (Nur., S.) – Öydə tək oturanda qarabasma tutur məni (Nur.).

Qarabasma termini qədim türk dillərində işlənmiş *qara* sö-zünün «pis», «zülmət» mənalarından yaranmışdır (132, 423). Türk-mən dilində də bu söz qeyd etdiyimiz mənada işlənir (161, 155).

Qaysax (əks. şiv.)//qərtməx¹ (A.Buc., Nur.)//qartmax (Xan.) – yaranın üstünün qabığı. – Yaranı qaysaxlıyif (A.Buc.); – Qart-mağın yeri geyişir deyin qaşıyıram (Xan.); – Yarası qərtməx¹ bağlıyif (Nur.); – Ağız, dedim axı qərtməyi qurdalama (A.Buc.).

Qaysax sözü suvarılan yerin quruması zamanı da işlədir. – Qartofun qaysağın almasanı, yaxşı boy atmaz (Qm.).

Qədim türk dillərinə aid lügətlərdə bu sözə rast gəlmədiq. Sözün *qay*, *qaş*, *qaz* kökü həmin lügətlərdə «qabıq» mənasında izah edilmişdir (132, 430, 439).

Qart sözü türk dillərində «qoca» mənasında işlənmişdir. Qədim türk dilləri lügətində «qarta», «qartal», «qartan», «qartla» kimi feillərin *qart* kökündən yarandığı və hamisının «yara» mənasında olduğu göstərilir (132, 430).

Təpitmə (Ək., A.Qar.) – məlhəm. – Əyağım sıyrılıf deyin təpitmə qoymuşam (Ək.). – Əlbəhəl məhrabanı isdadif təpitmə qoydum (Yev.); – Əli yanın ağızına təpər.

«Dədə Qorqud kitabı»nda «qurumaq, suyu çəkilmək» mənasında *təpsirmək* feilinə rast gəlirik: Böylə digəc Qaracıq çobanını acığlı tutdu, todaqları təpsirdi (69, 49). «Dədə Qorqud kitabı»nın izahlı lügətində (71, 68) «səyrimək, hirsən, acıqdan dodaqları əsmək, titrəmək» mənasında verilmiş bu söz müxtəlif şivələrdə fərqli məna daşıyır: *təpitmə* «xingal bişirmək üçün hazırlanmış lavaş», *təpməx*¹ «süddən kəsilmək, südüni qurutmaq» (19, 181).

A.Cəfərova bu sözü «bədənin çıxiq, siniq yerinə qoyulan isti xəmir» mənasında izah etmiş və terminin kökünün səs təqliidi yolla əmələ gəldiyini göstərmişdir (24, 133).

Qədim türk dilləri lügətində *tep* feilinin «təpikləmək» mənası qeyd olunmuşdur (132, 552). Türkmen dilində *tebsiremek* «susuzlamaq» mənasında göstərilmişdir (161, 624). Bizcə, *təpi* «hopmaq, özünə çəkmək» deməkdir. Məsələn, – Qoy yer təpisin (suyu canına çəksin), so:ra gedərsiz (Yev.).

Bu söz qantəpər bitkisinin adında da qalmışdır; məsələn, – Qışa nə qədər qantəpər yiğif qurutmuşam (Əb.).

Qarqara (S., Güл.)//*qarğara* (büti. şiv.) – boğaz xəstəliyi zamanı boğazı yaxalama prosesi. – Də:n boğazın gəlif, çovan-yasdığınan qarğara elə (S.); – Büyüx¹ adam döül kin, də:sənə qarğara elə (S.).

Ehtimal etmək olar ki, bu söz səs təqlidi yolu ilə yaranmışdır. Söz kökü olan *qar* feilinin digər türk dillərində də səs təqlidi olduğunu bəzi tədqiqatçılar qeyd etmişlər (139, 87). Qədim türk

dilləri lügətində isə *qar* feilinin «boğulma, boğazında şey qalma» mənası göstərilmişdir (132, 422).

b) Heyvan xəstəlikləri ilə bağlı sözlər: qaradalax (Yev.) (dalaq xəstəliyi adı), öfgə (Yev., Qğ.) (ağ ciyər xəstəliyinin adı), qarayanix (Qğ., Y.Sal.) (iflic), yaman (S., Y.Sal.) (qaramalda əmələ gələn bəd işş), çıçəx¹ (əks. şiv.) (səpki), dilbaş (A.Qar., S.) (dildə əmələ gələn yara), davax (Qm. A.Sal) (qaramalda əmələ gələn yara), şirə (Qm., Yev.) (dəri xəstəliyi), qeyşər (Yev.) (atda əmələ gələn xəstəlik), manqoy (Qar., Qğ.) (soyuq-dəymə), çər (büüt. şiv.)//çərrəmə (əks. şiv.) (zərərverici yara), də-nətüşmə (büüt. şiv.)//arpa-yemək (arpa, bugda yeməkdən heyvana əmələ gələn xəstəlik), xirtdəx¹ (Ək., Yev., Yen.) (boğazda əmələ gələn xəstəlik), qurdağzı (Yev., Yen., Ək.) (canavardan keçən xəstəlik adı), ala (Ək., Əc.) (atda yoluxucu xəstəlik), göycə, durax (Sal., Mb., Əc., Hav.) (sarılıq).

1.5. Məişət leksikası

Məişət leksikası özünün rəngarəngliyi, zənginliyi ilə Azərbaycan dilinin lügət tərkibinin əsas hissələrindən birini təşkil edir. Bu leksika xalqımızın yarandığı ilk gündən mövcuddur. Məişət leksikası dedikdə insanların hər gün işlətdiyi ən vacib, ən lazımlı əşyaların adlarını bildirən sözlər nəzərdə tutulur. Bura gündəlik həyatda işlənən yemək, geyim, bəzək, ev əşyalarının adları daxildir. Bu qrupa daxil olan sözlər xalqın həyat tərzi, ailə münasibəti, düşüncəsi və s. cəhətləri ilə bağlıdır. «Xalqın maddi və mənəvi tarixi ilə sıx bağlı olan, gündəlik işlətdiyi məişət sözləri dilin tarixi, sözlərin etimologiyası ilə əlaqədar bir sıra məsələlərin açılması üçün lügət tərkibinin mühüm qatlarından birini təşkil edir» (79, 115). Azərbaycan dilçiliyində, o cümlədən dialekt və şivələrin öyrənilməsində məişət sözləri tədqiqata cəlb edilmişdir (82; 104; 118). Bu əsərlərdə hər bir tədqiqatçı digərinə nisbətən məişət sözlərini müxtəlif bölgündə təqdim etmişdir. Yevlax şivələrində qeydə aldığımız məişət sözlərini aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Geyim, parça, zinət və bəzək əşyalarının adları. Məişətin bu sahəsi ilə əlaqədar olan sözlər çoxluq təşkil etdiyindən onları aşağıdakı kimi qruplaşdırmaq olar:

Qadın geyimlərinin adları: köynəx¹ (əks. şiv.), can köynəyi (A.Qar., S.), tuman (Qm., Qar.) (büzməli qadın yubkası: Utanana utancağam, yaşımağım üzdən yuxarı. Utammaza utammazam, tumanım dizdən yuxarı), on iki taxdalıx tuman (Ək., Əc.) (qoca arvadların geyindiyi qadın geyimi), arxalıx (Arxalığın badamı, Yoldan elər adamı), dejurka, don, qofda (əks. şiv.), cütbalał (Yen., Əc.) (qoca arvad geyimi), genbalax, dizdix¹, cüpbə (Qar.), baldon.

Baş geyimləri: ləçəx¹ (büt. şiv.), yaylıx (Qm., S.), çalma (C., Ək., Yen.), çitmə (Bəyd., Qm.), qıyqaş (Qm.), baş cunası (Qm., Qar., S.), şal (büt. şiv.), tirmə şal (Yəd., Qb.), dingə (Yev., Ək.), kələgayı (büt. şiv.), şarf (Mb., Qm.).

Kişi geyimlərinin adları: arxalıx, kürk (əks. şiv.), cüpbə (Toyunda cırıx cüpbə, cırıx qaloşnan), gödəx¹cə (A.Sal., Xal.), çuxa (Xal., Xan.), yapıcı (Ək., Xal.), setrə (Yəd., A.Qar.), surtoy (Surtoyu suda axıdır).

İran mənşəli söz olan *setrə* «astarsız pencək» mənasında Şərq qrupu şivələrində də işlənir (111, 85).

Baş geyimləri: papax, börk (Arı bu şana gedər, Uçar kaşana gedər. Qəriflix¹də ölənin Börkü nişana gedər), motal papax, qaragül papax, buxara papax (Qm., GüL.), şış papax (Bəyd., Qb.), araxçın (Mb., Bəyd.), şafqa (Mb., Qar.), panama (Yev.).

Ayaq geyimləri: çarix (Çəhməlini çəh bəri, çarixlidən ay to:ba; İtdən çox çarix yığan yoxdu, genə əyağıyalındı), quşburnu çarix, bağlı çarix, şışburun çarix, qızqaytaran, başmax (Başmağımı geyərsən, yerisimi yeriyə bilməzsən), çəhmə (büt. şiv.), bağlı coraf, şətəl (Mb., Yen.) (yun corab), patava (Yen., Xal.) (iplikdən toxunulmuş ayaq geyimi), səndəl (S., İslm.), potux (İslm., Ək., Əc.), postal.

Parça adları: şal parça (əks. şiv.), yun parça (büt. şiv.), çit, saya çit, bambazı, vilur (Qar., Qm.), drap (büt. şiv.), maxmər

(Yəd.), gülmaxmər, zərmaxmər (Xal., Y.Sal.), zər-ziba, qaz-qaz (Yev., Qar.), qırbişin (S., İslm.), krisdalon (Mb.), xara (Qm., Qar.), zər-xara (Qm., Qar.), sətin (Nərm.), neylon (Yəd., Bəyd.), bombarxat (Yev., S., Yəd.), atlaz (Bəyd., Mb.), bafda, kətan (Mb., Nərm., C.), qanouz (C., Mb), döydüm-ölməz (Mb.), alış-dım-yandım, deqanal.

Zinət əşyalarının adları:

Sırğa növləri: badamı sırşa (Yev., Yen.) (badam şəkilli sırşa), gül sırşa, ay-ulduz sırşa (Yen., S.), silsiləli sırşa, təqqası sırşa, yaqtqaş sırşa, zümrütqaş sırşa, simafor sırşa (A.Qar., Qm.) (üç qaşdan ibarət olur: almaz, zümrüd, yaqt).

Qeyd edək ki, Qax rayonunun İlisu şivəsində sırşa sözünün sinonimi olan *tana* işlədir: Tanalı qızım, sonalı qızım.

Üzük növləri: yantar üzüx¹//ballı üzüx¹ (Yev.), safir üzüx¹, gül üzüx¹, paxlava üzüx¹ (Qm., Qar., C.), təqqası üzüx¹ (C., S., A.Buc.), səbət üzüx¹ (A.Buc., C.).

Qolbaq növləri: sahat qolbağ (A.Sal., C.), pul-pul qolbağ (C., A.Qar.), şəbəkə qolbağı (A.Qar.), zincirri qolbağ (A.Qar.).

Digər zinət əşyalarının adları: gözmuncuğu, qızıl muncux, qızıl nal, hil, qızıl boyunbağı, mirvari boyunbağı, medalyon, qızıl sancax, qızıl düymə, zincirri sahat (kişilər üçün), qaşdı sahat, silsilə.

Qeyd edək ki, Şəkidə hil sözünün sinonimi olaraq *arpa* işlədir ki, bu da həmin boyunbağının arpa dənəsinə bənzəməsi ilə bağlıdır (107, 98).

Bəzək əşyalarının adları: sürmə, vəsmə, ənnix¹, kirşan, xına, gülaf.

2) *Ev əşyalarının adları.* a) Yataqla bağlı sözlər: yorğan, döşəx¹, yasdıx (Yev., A.Sal.)//balış (əks. şiv.), nazbalış, qulax yasdığı, mütəkgə//mitəkgə (Y.Qar., Mb.), döşəx¹cə, sorux, mələfə, kəfrəm (Yen., Bəyd.), mitil (əks. şiv.), taxt (Qızıldan taxdın olunca quruca baxdın olsun; Ana qızına taxt verər, ata oğluna baxt), taxdörtüyü, yüx¹, yüx¹ pərdəsi.

b) Ev avadanlığı adları: taxca (Taxcadan tüsdü, tap elədi, Gülsənəm onu hap elədi; Biz-biz idix¹, Otuz iki qız idix¹. Əzildix¹-büzüldüx¹, Bit taxçıya düzüldüx¹), sandıx (Qayçını at-dım sandığa cingildiyə-cingildiyə, Gəlir oğlan adamı dingildiyə-dingildiyə), dilo (Qar.), dilo pərdəsi, rəf (A.Qar.), ayna (Xal.)//güzgü (Güzgü sınanda uğursuzduğ olmasın deyə nəzir çıxallar), darax, davankeş.

c) Hamamda istifadə olunan əşyaların adları: savın, kisə, ləyən, qulfluca//parç//dolça (Axşam bir dolça suynan yuyulan səhər bir səhəx¹ suynan yuyulmaz), hamamdaşı, məhrəva//məhraba, qətvə//qədifə//can dəsmalı.

ç) Mətbəxdə istifadə olunan əşyaların adları: manqal, maşa, şış, tuğ süpürgə, şəlpə (döşəmə silmək üçün əski), xəkandaz, ko:ğa, dəsdərxan, təhnə (Təhnədə əpbəx¹ qutarıf, vay qaranın halına, Haviya bulut gəlifdi, vay sarının halına), tavax, sımavar, nehrə, ətdöyən, balta//dəhrə (Ağas yixılmasın: baltalı da yüyüür, baltasız da), bülüy daşı, ət taxdası//ət kötüyü.

d) Qab-qacaq adları: satıl, sərniş (Sən sütdü inəy ol, vur sərnişi sindir), səhəx¹ (büt.şiv.), bardax (Təzə bardax suyu sərin saxlıyar), ağızığər, çöyjə//cöjə (Qar., Bəyd.), masqura (Bəyd., Xal., Xan.)//kasa (Yev., Mb.), döyrə (Mb., Köv., Bəyd.), ləyən//ləyənçə, nimçə, quyruxlu (Bəyd., Qm.)//avgərdən, sənəx (Su sənəyi suda sınar), cürdəx¹, bardax, mejmahi//mis sini (Gül., Yen., İsm.), qətdoğruyan, qətdan, bulut, potunus, qazan (Şərix¹li qazan gej qaniyar), sapılca (İsm., Gül., Bəyd.)//tava, piçax (Əlimi piçax kəsifdi, Dəsdə piçax kəsifdi)//dəllə (Gül., Yen.), oxloy//oxley, ələx¹ (Ələhcən evi olanın xəlvircən qarğıçası olajax; Ələyə gələni ərə verir; Ələyə ələnif, xəlviri göydə firranır), ərsin (Yəd., Bəyd.), dördəyax (büt. şiv.), saj (Haja gedən gəldi, saja gedən gəlmədi; Kasıvin sajı qızında kündəsi qutarır), sajəyağı (Mb., Qar., S.), teşt (Neynirəm o qızıl teşti ki içİNə qan qusatjam), tiyan, tabax (Kasif dedi, bir tabax xəmirimi it apardı, inammadılar. Varrı dedi, bir tabax xəmirimi it apardı, inandılar), həvəx¹, həvəydəstə (Mb., İsm., C.), cam, çömçə (Qaşix çömçə-

dən böyüy oluf), çəlləx¹ (Qb., Yen., A.Sal.)//duqu (Gül., Ək.), aşsüzən (İsm., C., Ək.), süzgəş, məcməyi (Qm., Qar., S., A.Sal.), mis məcməyi (Qar.), qəfədan, çaydan, isdikan, nəlvəki//ləlvənki, banka//ballon, cəvəran (Yev.) (səbət).

Sərniş sözü M.Kaşgarinin lüğətində sərniç şəklində «dəvə dərisindən düzəldilən su tuluğu, ağacdan oyulmuş qab» anlamında göstərilmişdir (63, c.1, 444).

*Cürdəx*¹ sözü Şəki şivələrində *cirdək* şəklində tələffüz olunur və səhəng (sənək) adlanan su qabı ilə, demək olar ki, eyniləşdirilir. Lakin bəzi rayonlarda *səhəng* sözü *cürdək* adlanan su qabından azacıq böyük olan su qabının adı kimi işlənir (31, 56-57). Şəkinin Göynük kəndində isə bu əşya *çəp* adlanır: – Çəpini götür, süyə gidax.

Bardaq sözünün etimologiyası ilə bağlı Ə.Dəmirçizadə doğru olaraq qeyd edir ki, türk dilində işlənən *bor* sözü ilə «qab» mənasında olan *daq* sözünün birləşməsindən «mey qabı» mənasına müəyyən qab növü anlayışını ifadə edən mürəkkəb bir ad kimi bordaq – bardaq sözü yaranmışdır (31, 54-56).

Duqqu sözü Qax rayonunun İlisu şivəsində *daqa* şəklində müşahidə olunur: – Qada, ho daqanı qotu, işmağa su gəti.

3) *Çörək növləri və xörəklərlə bağlı sözlər*. Süfrə mədəniyyəti hər bir ailənin mədəni səviyyəsini və onun yaşayış tərzini əks etdirir. Azərbaycanda hər regionun öz adət-ənənəsinə uyğun həyat tərzi, xörəkləri vardır. Hal-hazırda respublikamızın bir bölgəsində bişirilən elə xörəklər vardır ki, digər bölgədəki insanlara tanış deyildir.

Məişət leksikasının əsas tərkib hissələrindən olan müxtəlif yemək adları şivələrdə daha çox qorunub saxlanılmışdır. Bu adların araşdırılması xalqımızın məişət mədəniyyətinin qədimliyini üzə çıxarmaq baxımından faydalıdır. Eyni zamanda, şivələrdə müşahidə edilən müxtəlif fonetik, morfoloji və leksik variantlarda işlənən xörək adlarının toplanması, öyrənilməsi termin yaradıcılığı üçün də əhəmiyyətlidir.

Yevlax şivələrində müşahidə edilən çörək və xörək adları-nı aşağıdakı kimi qruplaşdırmaq olar:

Çörək növləri: çörəx¹//əpbəx¹ (İt əpbəyə, uşax məhəbbətə), lavaş//yuxa (Xan özü toxdu, elə bilir, orduya bir yuxa çoxdu; Yavaş-yavaş, pendir lavaş), bayramçörəyi (Xan., Xal.), arpa çörəyi (Qurulduyan qarına arpa çörəyi bəhanədi), buğda çörəyi (Buğda çörəyi:n buynuzu olar; Buğda çörəyin yoxdu, buğda dilin olsun), fətir (Yen., C.), kömbə (C., S., Yev.), kökə (Yen., Xal.), pəpə (uşaq dilində), aşitmalı çörəx¹ (A.Sal., ABuc.)//yannama (Qar., Qm.), qatdama (A.Sal., Qm.), külçə//o:ma (Qm., Qar.), xamralı.

Çörək növlərinin doyumluluğu ilə bağlı Yevlaxda maraqlı bir xalq deyimi də işlənir: Yuxa – yolda yıxa, Fətir – kəndə yetir, Xamralı xas – bağrını bas.

Qədim türk lügətində epmak//etmak (132, 175) və M.Kaşgarinin lügətində əbək//əpmək//ətmək (63, c.1, 136, 164, 165) sözləri qeydə alınmışdır. Bu sözə eyni mənada Nəsiminin şeirlərində də təsadüf olunur:

Kimün ki, oldu nəsibi əzəldə həqdən eşq,
Ana nə şərbətü məcun gərək, nə appəgii aş.

Şirniyyat adları: şəkərbura, paxlava, qoğal, şor qoğal, şirin qoğal, halva (Halva, puloy yalandı, Ölüyü qalan Qurandı), quymax (İş tərs gətirəndə quymax da diş çıxardır), südçörəyi, şirin-çörəx¹, fəsəli, dəfdərqazı.

Xörək adları: süddüaş//süddəş (Süddü pilo: yaxşidi, bir gün bizdə, bir gün sizdə), xəşil (Getmişdi xəvərə, otudu xəşilə; Xaşıl da daşarmış), şoput (Qm., Yəd.)//ətsiz əriştə (Uzun-uzun dərvişdər, Axşam bizə gəlmışdər (ərişdə), xəngəl (Xingəl – atını min gəl), örişdə (xəngəlin üstə tökülr), təngov, qourma (Qourmanı gəlnim qoursun, qourğanı qızım qoursun), tisbağa qourması (Qm.) (soğan, badımcan, pomidordan hazırlanan xörək), pört-dəmə (Xal., Xan.), həlimtöhməası, çovanaşı, şüyütploy, boyanalı aş (Xal., C.), şamkavavı (Yəd., Bəyd.) (döyülmüş ətdən tavada bişirilən xörək), xankavavı (Bəyd.), kifdə, dolma (Dadammışan dolmuya, O da bir gün olmuya), döyga (Yayma yaylağacan,

Döyga dok¹qazacan), şalampır (Bəyd.), bozbaş (Xan., S.), bozartma (Bəyd., Yəd.), qıymə, qaysava (İtin axmaxlığıdı, qaysavadan pay umar), buglama, umac (Özünə umac ovammır, özgüyü ərişdə kəsir), soyutma (S., C., Nərm.), kəlləpaşa (büt. şiv.)/başeyax (əks. şiv.), cirdala (Qm.).

Qeydə aldığımız bəzi xörək adlarını ayrıca olaraq nəzərdən keçirək:

Qourma (Mb., Ək., Əc.) – qovurma. Arxaik xörək adlarından biridir. Bu sözün ən qədim şəkli *kaqurmaq* feilidir. Kavurma feilini türklər əvvəllər kakurmaq və kaqurur formasında işlətmişlər (88, 32).

V.Radlovun lüğətində bu termin kavurdak – kavurma (154, c.2(1), 471-472) şəklində qeydə alınmışdır. Burada kaurtaç sözünün «qovrulmuş buğda», yaxud «arpa» mənası da göstərilir (154, c.2, 52).

«Dədə Qorqud kitabı»nda *qovurma* termini qaurma şəklinde işlənmişdir: Qara qaurma edib, qırq bəg qızına ilətünə (70, 47).

Bu söz qırğız dilinin dialektlərində *kuurmaq//kuurma* variantlarında müşahidə edilir.

Azərbaycan dilinin şivələrində bu adın qavurma (140, 27), qavırma (47), qourma (100, 418), qö:yrma (68, 255) variantlarına rast gəlinir.

Qiymə//qıyma (büt. şiv.) – qıymə. Yevlax şivələrində bu söz Azərbaycan dilinin izahlı lüğətində (10, c.1, 497) göstərildiyi kimi, «xırda döyülmüş ətdən hazırlanmış xörək» mənasında qeydə alınmışdır.

Qiymə sözü «Dədə Qorqud kitabı»nda da işlənmişdir: İki tələsində çəngələ sancun, qıyma-qıyma ağ ətindən çəkün (69, 47).

Qıy feili «yazıçı gəlmək», «üyütmək», «yox etmək», «öldürmək» mənalarını da bildirir. Bütün bu mənaları türk dilində *kıy* feli ifadə edir. İlkin məna Azərbaycan dilində *qiymə//qıyma* (xırda doğranmış və qızardılmış ət) sözündə saxlanılmışdır (157, 11).

Omaş//umaş (əks. şiv.) – umac. Qədim türklər bu xörəyə *əriştə şorbası*, Anadolu türkləri isə *tutmac* demişlər. Orta Asiya türkləri isə *umac* deyirlər.

S.Məmmədova qeyd edir ki, *umac* sözü ilk əvvəl, «unlu aş», «undan hazırlanan aş», «omac aş» formasında meydana gəlmiş, sonradan *umac* şəklində sadələşmişdir (88, 38). Neftçala-Salyan regionunda bu gün də həmin xörəyə *umac* deyil, *omac aş* deyilir.

Bizcə, bu yemək adı *ovmaq* feili ilə əlaqədardır, çünki unu su ilə ovduqdan sonra bu xörək bişirilir.

Dolma (büt. şiv.) – dolma. Qədim xörək adlarından biridir. Ehtimal olunur ki, bu xörək adı «*doldurmaq*» «*dolamaq*», «*sarımaq*» feili ilə bağlı olduğundan belə adlanır.

Yevlax şivələrində dolmanın bir neçə növünə rast gəlinir: *yarpax dolması* (əks. şiv.)//*tənəxəx*¹ dolması (Y.Qar.)//*qara dolma* (Yev.), *yalançı dolma* (Ək., Əc.)//*kor dolma* (S.), *kələm dolması*, *badimcan-bibər dolması*, *irəx*¹li dolma (badımcan, bibər, pomidor, yaşıł almadan hazırlanır).

Ərişdə (əks. şiv.)//*örişdə* (Əc.) – ərişdə. Azərbaycan dilinin izahlı lüğətində (10, c.2, 286) bu sözün fars mənşəli olduğu göstərilmişdir.

M.Kaşgarinin lüğətində bu söz *eləşgə* şəklində «ət ilə birlikdə xaşlanmış xəmir parçaları» mənasında qeydə alınmışdır (63, c.1, 173).

S.Məmmədova isə *əriştə* termininin türk dillərində «*qiymə*», «*kəsmə*» («*kaspə*»), «*omac//umac//ocmac*», «*tutmac*» kimi sinonim variantlarının olduğunu göstərir (88, 48).

Kavaf (büt. şiv.) – kabab (Kavav iynə gəlif, görüf eşşəx¹ dağlanır). Bu yemək adı, ərəb mənşəlidir (10, c.3, 6). Kabab əsəsən şışdə bişdiyi üçün turkdilli xalqlar bu yemək növünü *şişlik* də adlandırırlar. «Dədə Qorqud kitabı»nda *şişlig* sözü «şişə çəkilən ət, kabablıq ət, şışdə qızardılmış ət, kabab» mənasında işlənmişdir: Bu oğlana *şişlig* olsun, ərdəmlidir!

Yevlax şivələrində kababın yalnız şisdə yox, tavada bişirilən növlərinə də rast gəlinir. Məsələn, tavakavavı (Əc., Mb.), şamkavavı (Bəyd., Qğ.).

Ağartı növlərini bildirən adlar. Ağartı növlərinin adları sahə leksikasının tərkib hissələrindən biridir. Azərbaycan dili dialekt və şivələrinin leksik xüsusiyyətlərindən bəhs edilən əsərlərdə müvafiq ərazidə müşahidə edilən ağartı növlərinin adları göstərilmiş, bir sıra xüsusiyyətləri müəyyən dərəcədə izah edilmişdir. Məsələn, A.Kubatov ləzgi dilində müşahidə edilən *dələmə, bulama, axtarma, qaymaq* (140, 10-18), Ə.Hüseynov Qazax rayonu şivələrində işlənən *kətəməz, qurut, dələmə, bulama, atlama* kimi ağartı adları haqqında maraqlı məlumatlar vermişlər (53, 78-79).

T.Əmiraslanov kulinariyaya aid yazılarında Azərbaycan mətbəxinə dair təsnifat verərkən qəlyanaltıları da ayrıca olaraq göstərmış və dürməkləri də buraya aid etmişdir.

Yevlax şivələrində *dürmək* dedikdə, *yuxanın* (*lavaşın*) arasına ağartı – şor, pendir, yağı *qoyularaq* büktülmüş *qəlyanaltı* nəzərdə tutulur. Şivələrdə ağartı adını əvəz edən *yavannix* sözü də işlədir. Bu söz ağartı adlarını xörək adları sırasına yaxınlaşdırır. Lakin bunu da qeyd edək ki, ağartı adlarının xörək adları sırasına daxil edilməsi bəzən düzgün hesab olunmur (88, 5).

Qədim türklərdə *yavan* adlanan ərzaq növü olmuşdur və onu qatığın yağını çıxararaq hazırlamışlar. Yevlax şivələrində *yavanniğə* şor, yağı, pendir, qatıq kimi ağartı növləri aid edilir: Aj adam *yavanniğ* axdarmaz.

Məlumdur ki, ən əla növ pendir xaması alınmamış qoyun südündən tutulan pendir hesab olunur. Bu cür pendir növlərinə motal pendiri (Yen., Yəd., Mb.) (pendir saxlamaq üçün tərsinə çevrilərək xüsusi düzəldilmiş qoyun dərisində saxlanılan pendir), ovuntu (Əc., Ək.) (motalın dibində qalmış pendir qırıntıları), dələmə (A.Sal., A.Qar., Y.Qar.) (hələ yaxşı bərkiməmiş, təzə, boş pendir), üzdü pendir (büt. şiv.)//yağlı pendir (Mb., Qb.), çiçəx¹li pendir (Nərm., Gül.) adlarını misal göstərmək olar. Belə bir deyim də var: Piçin pişməx¹ – su işməx¹, pendir sıxmax – can çıxmax.

Axdarma – tərkibində yağı çox olan qoyun südündən hazırlanın pendir. – Kətdən iki kilo axdarma yollamışdır (Yev.).

Z.Xasiyev qeyd edir ki, bu pendir növü otun çıçaklı vaxtında və yaxud çobanların öz sözləri ilə desək, qoyun soğularkən (südü azalarkən) sağılan süddən hazırlanır (54, 77). Neftçala şivələrində *axdarma* pendirə *üzzi-gözzü pendir* deyirlər.

Axdarma sözü «axtarmaq» feilindən yaranmışdır.

Xaması alınmış süddən tutulan pendir növlərinə *üzsüz* pendir (Gül., Qb., Mb.), *sərmə* pendir (Mb., Qb.) adları ilə rast gəlinir.

Şor növlərindən *dəri şoru* (Mb., Qb., Yen.) (qoyun dərisinin içində saxlanılan şor), *eymə şoru* (Bəyd., Yəd.) (eymədə – aşılanmış quzu dərisində saxlanılan şor), *dənəvar/dənəvar şor* (İsm., Gül.) adlarına təsadüf edilir.

Yevlax şivələrində «iri dənəli şor» mənasını ifadə edən *dənəvar* sözü Muğan qrupu şivələrində «buğdanın samandan ayrılması» mənasını bildirir: Dənəvar küləg vaxdi olar (12, 179).

Südün müxtəlifliyi və keyfiyyəti ilə əlaqədar olaraq Yevlax şivələrində müxtəlif adda süd və qatıq növlərini bildirən sözlərə təsadüf olunur. Məsələn, *inəx*¹ südü, qoyun südü, camış südü, üzdü süd//yağlı süd, üzsüz süd//yağsız süd, şirin qatix, turş qatix//qırmızı qatix, turşumluş qatix//qıjqırılmış qatix, kəhrava qatix, süzmə qatix, camış qatığı, qoyun qatığı.

«Dədə Qorqud kitabı»nda işlənmiş *qırmız* (Dəpə kibi ət yiğdim, göl kibi qırmız sağıldım) (69, 35) sözü «at südündən hazırlanın içki» mənasında izah edilmişdir (71, 60). M.Kaşgarinin lüğətində *kimiz* şəklində qeydə alınmışdır. Qısraq südü tuluqda saxlanaraq turşudulur, sonra içilir (63, c.1, 370). *Süzmə* sözünə isə lügətdə *keş* adlanan «yağsız quru pendir, ayran süzməsi» anlamında rast gəlirik (63, c.1, 426).

Ağartı adlarını süd və qatıqdən hazırlanmasına görə iki qrupa ayırmak olar. Bunlardan bəzilərini ayrılıqda nəzərdən keçirək.

a) süd məməlatı ilə əlaqədar işlənən terminlər:

Çiyə (Yəd.)//*xama* (Yev.) – çiy südün üzü. – Səvərtə bir isdikan çiyə yemişəm deyin, hələm ajmamışam (Yev.).

Şəmkir rayonu şivəsində «çiy südün üzü» mənasında *çiyə-mə* sözü işlədirilir (54, 78). Tovuz, Gədəbəy şivələrində isə *çiyə-mə* «qatıqdan hazırlanan pendir» mənasında müşahidə edilir: – Qatığı duzdo:ruğ, içində birləz çiy süd qaterix, soxra cılğıya tökrük¹, olor çiyəmə (Tovuz) (54, 78).

Ağız (A.Sal.)//*ağızzix* (Qar.) – yeni doğmuş heyvandan sağılan ilk süd və ondan bişirilən yemək. – Südü sağlamışam, incənə ağız pişirəjəm. (A.Sal.). – Ağızdix pendirə oxşuyur (Qar.).

Ağızzix sözü Kəlbəcər şivələrində də eyni mənada işlənir: – Piçəbuynuz inəyin ağızziğini yedix (54, 75).

«Azərbaycan dilinin kulinariya terminologiyası» kitabında yazılır: «Bəzi türk dillərinin dialekt və şivələrində azuq//azık – yemək mənasında işlənir. Azərbaycan dilinin şivələrində bu sözə ağuz//ağız şəklində rast gəlinir» (88, 24).

Ağız südündən *suluq*, *qiyma çörəyi*, *şan-şan*, *bulama* adlı yeməklər də bişirirlər (88, 25).

Sulux (Yəd.) – yeni doğmuş qoyunun ilk südündən bişirilən yemək. – Qoyun doğdumu, o:n birinci südünnən kin pişirrix¹, olur sulux (Yəd.).

Tovuz, Gədəbəy şivələrində də bu söz eyni mənada işlənir: – Çovannar döl vaxtı suluxdan, bulamadan yi:f pozağana dönüllər (Tovuz).

Muğan qrupu şivələrində *sulux* sözü «bulama» mənasında qeydə alınmışdır (12, 192).

Bulama (Yəd., Qar.) – yeni doğmuş heyvanın ağız südündən sonra sağılan süddən bişirilmiş yemək adı. – Bulama pişirəsiyəm deyin, südü gətimədim (Yəd.). Qədim türklərdə *bulamaq* bir şeyi bişirmək deməkdir (119, c.3, 270). Bulama «bulamaq» (qarışdırmaq) feilindən yaranmış addır. Çünkü bu yemək bulanaraq – qarışdırılırlaraq bişirilməsə, çürüyər.

Bulama sözü Çənbərək və Karvansaray şivələrində *kərtdəməz* kimi qeydə alınmışdır (68, 225).

Kətəməz (Yen., A.Qar.) – yeni doğmuş inəyin ilk südündən hazırlanan yemək adı. – Kətəməznən mə:m heş xoşum yoxdu (A.Qar.).

Azərbaycan dilinin bir sıra şivələrində bu sözün *kərtdəməz* (Tərtər), *kələkə* (4, 152) şəklinə də rast gəlinir. Qərb qrupu şivələrində bu söz «dələməyə oxşar ağartı növü» kimi qeydə alınmışdır: – Heyvan yeni doğanda onnan bulama sağılın, içində süd qatıf pişirəndə kətəməz olor (11, 222).

Qaramanlı şivəsində *kərəməz* «südlə qatığın qarışığından hazırlanmış ağartını bildirir.

*Kəsmix*¹ (Mar., Ək.) – südə qatığın əlavə olunması ilə hazırlanmış ağartı. – Kəsmiyi qoyun südünnən düzəltmişəm (Mar.).

b) qatıq və ayrandan hazırlanan ağartı növlərinin adlarını bildirən terminlər.

Atlama (Yev., Əc., S.) – qatığa su əlavə etməklə hazırlanmış sərinləşdirici içki. – Atlama düzəldim, içəx¹, birez sərinniyəx¹ (Yev.).

Bu söz Gədəbəy şivələrində eyni mənada *atlama* variantında işlənir. – Oynü atlama içməsəm, durammaram yayda (8, 19).

Ovdux (Yev., Qar., Qm., Mey.) – qatığa su, göyərti və xiyar əlavə etməklə hazırlanmış sərinləşdirici içki. – A bala, dədənə bir qav ovdux gəti (Mey.).

Gəncə dialektində bu söz *avdix* (9, 16), Tovuz rayonu şivəsində isə *doğramac* sözünün sinonimi olaraq *ovdux//oyduz* (54, 80) şəklində işlənir.

Yevlax şivələrində isə *doğramac* dedikdə «qatığa göyərti və xiyardan başqa, çörək də doğranmış qatı halında yemək (içki kimi duru olmur)» nəzərdə tutulur.

Doğramac sözü «doğramaq» feilindən yaranmışdır.

Ayran (büüt. şiv.) – qatığa suyun əlavə edilməsi ilə hazırlanmış içki. – Əsil azmaz, bal qoxumaz. Qoxusa yağı qoxuyar, çünki əsli ayrandı; – Ağ ayranı itə tökəllər, qara kişmiş içər. qara kişmiş civə tökəllər; – Ağzını süd yandıran ayranı üfürə-üfürə içər.

V.Radlovun lügətində monqolların da «içki» mənasında bu sözü işlətmələri qeyd olunmuşdur (154, c.1(1), 25).

Süzmə (Qar., Bal., Qb.) – suyu tamamilə szüzlümüş qatı həlində qatıq. – Süzmüyə bir əz şüyüt doğra (Qar.).

Süzmə adı «szüzlümək» feilindən yaranmışdır.

Qurut (Qb., Yen., Gül.) – duzlanıb qurudulmuş qatıq szüməsi. – Qurut əzərix, buna da dözərix; – Aranda tutdan oldux, dağda qurutdan.

Qurut sözü «qurutmaq» feilindən yaranmışdır.

S.E.Malov *qurut* sözünü «siyah peynir» şəklində tərcümə etmişdir (146, 36). M.Kaşgarinin açıqlamasından qurutun hansı pendir növü olması məlum olmur. Besim Atalay bu sözü «...yağı alınmış yoğurtdan yapılan şor peyniri», R.Əskər isə «...yağı alınmış qatıqdan düzəldilmiş lor pendiri» kimi tərcümə etmişdir (119, c.1, 39; 63, c.1, 363). Qazax şivələrində *qurut* «quru szzmə» mənasında qeydə alınmışdır.

Damazdix (Qar., A.Sal., S.) – qatıq mayası. – Damazlığı halal adamnan alallar (inanc).

Bir sıra şivələrdə «damazdix» mənasını bildirən çalası sözü işlənir: – İsteysinı ora yüz qazan süd qoy, çalası töx¹məsəni dünyədə üyüşməz (Xanlar); – Çalası gətir südü çalax (Qazax); – Çalasının çalellər qatığı (Gədəbəy) (8, 89).

1.6. Adət-ənənə, mərasim sözləri

Ədəbi dildə olduğu kimi, şivələrimizin də lügət tərkibi yeni quruluşla, ictimai həyatla, din və mədəniyyətimizin inkişafı ilə əlaqədar olaraq sabit qalmır, daim zənginləşir. Belə ki, məisətlə əlaqədar bir sıra sözlər ömrünü başa vuraraq yeniləşmənin hökmü ilə arxaikləşir. Lakin Yevlax şivələrində müşahidə edilən dialekt faktları sübut edir ki, xalqımızın qədim adət və ənənələri ilə bağlı bir sıra sözlər öz işləkliyini bu günədək qoruyub saxlaya bilmışdır. Adət-ənənələrlə bağlı sözlər də bu qəbildəndir. Yevlaxda toy və yas mərasimlərində insanların adət-ənənəyə

bağlılığı xüsusilə duyulur. Bölgedən qeydə aldığımız etnoqrafik mətnlərdə mərasim leksikasının zənginliyi diqqəti çəkir. Qeydə aldığımız mərasim sözlərini aşağıdakı kimi qruplaşdırmışıq:

Yas mərasimi ilə bağlı sözlər: xeyrat (Mb., Köv.)//eysan (Eysanın o:sanatı var), hülüş (Nərm., Tq.) (icərisinə halva qoyularaq bükülmüş lavaş), dəfn (büt. şiv.), ölü (Ölüdən şeytan da əl çəkif), cinaza, yuat yeri (Yuat yerində oğul öylədi çıraq yandırar. Oğlu olmuyanın yuat yeri qarannix qalır), molla (Molla gəlmışkən ölen ölsün), əjəl, əjəli çatmax, kəfən (Kəfənin civi yoxdu), qavırsannix, gor (Gorda yatan gün öydə yatammazsan), qavrusdə çıxmax, tabut, meyit, məzar, başdaşı, mürdəşir (Üzünü mürdəşir yusun), ağuçu, gülaf paylamax, üçün verməx¹, yeddisin verməx¹, qırxin verməx¹, qırxi çıxmax, anım günü, adına qazan asmax, andır.

Andır (əks. şiv.) – ölü paltarı. – Andırrarı axmazın qıraindakı türx¹mannara payladı (Xal.).

Bu söz eyni forma və mənada Cəbrayıl şıvələrində işlənir (47, 325). Bu mənada Tovuz şıvəsində soyxa//söyxa sözü işlədir. – Paltarı soyxa qaldı (Bozalqanlı).

Tøy mərasimi ilə bağlı sözlər: adaxlı (əks. şiv.)//sözdü (Nem., S.)//deyix¹li (Qm.), nişannı (C.), nişan (büt. şiv.)//nişan-qoydu (Yen.), elçi, elçilik¹, «hə» almax (əks. şiv.)//hə:sin almax (A.Qar.), bəlgə (Gül)//bəlyə (A.Qar.), bayramlıx (A.Sal.), nuvarrix, parça (Yev.)//parça piçini (Yev.)//parçakəsdi (S.)//qaçıkəsdi (Yəd.), qızbaşı (A.Sal.)//xına (Sal.)//xınayaxma (Mb.)//xınayadxdı, xonça, xonça tutmax (Mb.), şabaş (əks. şiv.), qız köçürtməx¹, güzgü tutmax, bel bağlamax//belin çəx¹məx¹, bəy//özünnənbəy (Köv.), gəlin, sağdış, soldış, qardaşdış, bajılıx, yengə, xan, toybəyi, təx¹lifci, sütpulu//analıx (Qar.), başdış (büt. şiv.)//ədətpulu//toyxarcı (Yen.), barmaxcıl (Qm.)//barmaxcılıx (Qm.), gəlin-gətdi, yolkəsdi (Qm.), cehiz, çalançılar, qazanaşma (Yev.), siyahı, nəmər, mağar, başbəzəyi, duağalma, toy gejəsi, boygörüncəyi (A.Sal.)//üzgörüncəyi, bəylix¹ (A.Qar.), qudalıx (A.Sal.), əyağasıdı (Yev.), şax bəzəməx¹ (A.Qar.), zopuyaçixma (A.Qar.).

Toy mərasimi ilə bağlı bəzi sözləri ayrılıqda nəzərdən keçirək:

Başdix (əks. şiv.)//*ədətpulu* (Y.Sal., Ək.) – oğlan evi tərəfindən qız evinə toydan qabaq verilən pul. – Qudam ədət-pulun gətimişdi (Ək.); – Oğlan öyü cıgal elədi, ədətpulun vermədi (Y.Sal.).

Ağcabədi şivələrində bu sözün sinonimi olaraq *dişxarci*, Hamamlıda *dizaltı* ifadələri işlədirilir: – Oğlanın atası qızın atasına dişxarci verir; – Gərəx¹ manıa *dizaltı* verəsən ki, qızımı oğlu-na verəm (8, 146, 147).

Nəmər (A.Sal., Yen.) – toyda qonaqların toy dəftərinə qeyd etdirdikləri və ödədikləri pul hədiyyəsi. – No:ruzduların to-yunda xeylax nəmər yiğilmişdi (Qm.); – Görəx¹ nəmər borcu-xarçı ödüyəjəx¹? (A.Sal.)

Toyda böyük məbləğdə nəmər salınması adəti gənc ailəyə kömək etmək məqsədi daşıyır. Bu sözə qərb qrupu şivələrində nəmər//nəməl şeklinde (– Əhmədin qızına yaxşı *nəmər* yiğildi; – Toyda *nəməl* verəllər.) (11, 230), Gürcüstanın Qarayazı bölgəsinin Soğanlıq kənd şivəsində də (116, 45) eyni forma və mənada rast gəlinir.

*Gərdəx*¹ (əks. şiv.) – gəlinin oturması üçün pərdə çəkilərək hazırlanmış ayrıca yer. – İndi:n gəlinnəri gərdəyin dalınnan çıxan kimin qaynənəynən deyişir (Ək.); – Oğul-uşaxdan çə:rinə gəlif gərdəyi qursunnar (Əc.).

Bu söz «Əhməd Hərami dastanı»nda da işlənmişdir; məsə-lən, Çu dügüñ savulub axıra irdi, Hərami o gecə gərdəgə girdi (29, 40).

Dastanın dilində müşahidə edilən bir sıra fonetik arxaizmlər kimi (yögrük, yügürübən, dügüñ) (86, 35), bu sözdə də $y < g$ əvəzlənməsi baş vermişdir.

Yengə (büt. şiv.) – toy günü gəlini bəy evinə müşayiət edən qadın. – Bizim tərəflərdə yengəsiz gəlin köşməz (Ək.); – Güz-günü yengə tutar; – Başkəsix¹ (dul qadın) adam yengə durmaz.

Yengə sözünə bir sıra şivələrimizdə, eləcə də müasir türk dillərinin əksəriyyətində rast gəlinir. Azərbaycan dilinin Qax rayonu şivələrində (92, 251), eləcə də qərb qrupu şivələrində yen-gə sözü qeyd etdiyimiz mənadan əlavə, «qardaş arvadı və ya əmioğlu arvadına verilən qohumluq adı» mənasında (11, 219), Şəki (60, 184) və Yardımlı (85, 120) şivələrində «qayın arvadı», Şərqi Abşeron şivələrində «toy şənliyinə adam çağırın qadın» (115, 110) mənasında işlənir. Burada axırıncı məna ilə əlaqədar «gəzəyən, bir yerdə oturmayan» adama da yengə deyilir. Cəlilabad rayonunun Cəngan və Bəciravan şivələrində yengə «qayın arvadı», digər şivələrində isə «qardaşların arvadlarının bir-birinə verdikləri ad» (4, 143) mənasında müşahidə olunur. Bir sıra şivələrimizdə olduğu kimi, Yevlax şivələrində bu mənada *elti* sözü işlədir: – Elti əyrisi, balta əyrisi. V.Radlovun lüğətində (154, c.3(1), 323-325) və İbn Mühənnanın lüğətində qeydə alınan mənaların hamısı toy günü gəlini oğlan evinə müşayiət edən qadının ifa etdiyi funksiya ilə bağlıdır.

«Dədə Qorqud kitabı»na aid yazılmış izahlı lüğətdə yengə sözünüün iki mənəsi göstərilmişdir: 1) Gəlin köçürüлən zaman onun yanınca gedən qadın; 2) Qardaşın, əminin və dayının arvadı (71, 107). Misallara diqqət edək: Qısırca yengə derlər, bir xatunvardı; Ağca yüzli yengəmi tul eləmişən (69, 54, 103). Qədim türk lüğətində də bu sözün hər iki mənəsi verilmişdir (132, 256).

Yengə sözü ilə əlaqədar şivələrdə yengəlik etmək (yengə gedən qadının işi), yengə yolu//yengə payı (toyda yengələrə verilən hədiyyə), yel vuruf, yengələr oynuyur (səliqəsizlik, özbaş-nalıq haqqında) ifadələri işlənir.

Digər mərasimlərlə bağlı sözlər. Yevlax şivələrində nikah mərasimi ilə bağlı kəbinaşı (A.Qar., Sal.)//kəbin çörəyi (Ək., Xal.), molla kəbini, kəbin pulu ifadələri işlənir.

Kəbinçörəyi (Ək., Xal.)//kəbinaşı (Yev., Nərm.) – ailə qu-ran oğlanla qızın nikaha daxil olmaları münasibəti ilə düzəldilən mərasim. – Büyünnəri Sartelgildə kəbinaşdı (Yev.); – Mə:m to-yum vaxdı kəbinçörəyi eləmədix¹ (Qm.).

Bu söz kəbnəşdəy//kəbnişən şəklində Yardımlı şivələrində eyni mənada (85, 129) işlənir.

Ailədə yeni doğulan uşağa ad verilməsilə əlaqədar *adqoydu* (Yen.)//*adqoyma*, daha sonra *onun töx¹məx*, *qırxin töx¹məx*; diş çıxarması ilə əlaqədar *diş hədiyi* ifadələri işlənir.

Kiçik toy adətlərilə bağlı *kirvə*, *kirvəlix*, *küldənçixartma* ifadələri qeydə alınmışdır: Kirvə kirvənin damının usdünə çıxmır kin, başına torpax tökülər; Kirvədən qız almazdar; Kirvəlix¹ üç almadı: bir dəfə ikisi bunda olar, gələn dəfə o birində; Küldənçixartmaya kirvələr xonçaynan gələr.

1.7. Uşaq oyunlarının adları

Yevlax şivələrinin lügət tərkibində uşaq (yeniyetmə) oyunlarının adlarını bildirən çoxlu sözlər müşahidə edilir. Bu oyun adlarının bir qismi digər şivələrimizdə də işlənir.

Yevlax şivələrində rast gəlinən uşaq oyunlarının adları aşağıdakılardır: artıma (Nem., C.), birheydi (İsm., Nem.), helləmə (Sal., Qm.), gözyumma (Qğ., Y.Qar.)//gözbağlıca (Yen.), cizagirmə (Qm., Qğ.), dəsmal-dəsmal (C., Nur.), mozadaş (Yen., GÜL.), sajəyağı (Y.Qar., C.), siçan-pişix¹ (Yen., GÜL), motala-motal (C., Nur.), gəlin-gəlin (Qğ., Yen.), aşığ-aşığ (Nem.), çilingağış (Nur.), öycük¹-öycük¹ (Qğ., Sal.), gizdənpaş (Nem.)//gizlinqaş (S., Dəl.), nəkgələ (Sol.)//nəknəx¹ (Sal., C.), nək-tək (Dəl., S.), mərə (Sal., Qğ.)//qiğmərə (Qar., Sal.), dirədöymə (S., İsm., Nem.).

Dirədöymə oyun adı eyni şəkildə Borçalı şivələrində (28, c.1, 152) və *duradoqma* şəklində Qax rayonu şivələrində (92, 297) qeydə alınmışdır.

1.8. Musiqi alətləri və musiqi ilə bağlı sözlər

Yevlax şivələrində müşahidə edilən musiqi alətlərinin adları aşağıdakılardır: tar, kaman, saz, qaval, zurna, züy tutan, qara zurna, ney, dəf, nağara.

Rəqs və oyun havalarının adları: Uzundərə, Nəlvəki, Cığatayı, Heyvagülü, Dızırinqulu, Papax, Navatxanım//Balabəj, Mirzeyi, Tərəkəmə, Bəy havası//Süleymani, Tello, Yallı və s.

Vağzalı (büt. şiv.)//*gəlin havası* (əks. şiv.)//*qız atdandı* (əks. şiv.) – Vağzalı havası Yevlaxın himnidi (Yev.); – Vağzalı ha:minı köyrəltdi (Y.Qar.).

Azərbaycanın xalq artisti, böyük bəstəkar Əfrasiyab Bədəlbəyli hələ 1911-ci ildə «Vağzalı» havasının yaradılmasından bəhs edərək deyirdi: «Bu mahnı ilk dəfə Qarabağda yaranmışdır və bilavasitə Yevlax vağzalı ilə bağlıdır. Qarabağ və Qarabağət-rəfi ərazilərdən çıxıb Yevlax vağzalına üz tutan dəstə-dəstə yolçular, günlərlə yol gələrək yollarda tonqal ətrafında «Vağzalı» (vağzala gəlmək) havasını çalıb oynayırdılar» (59, 44).

«Vağzalı» havası bir müddət «Qız atlandı» adı ilə təqdim olundu, lakin yenidən öz ilkin adına qaytarıldı. Buna görə də bu gün bəzi şivələrdə (A.Qar.) bu mahnı *gəlin atdandı*, *gəlin havası* adı ilə də adlandırılır.

1.9. Rəng bildirən sözlər

Yevlax şivələrində rəng bildirən aşağıdakı sözlər işlədirilir:

Abı (əks. şiv.) – su rənginin adı, fars mənşəli sözdür. – Abı suyun rənginə de:rix¹ (Qm.).

Bu söz Bakı dialektində (9, 15) və Yardımlı şivələrində «mavi», «göy» anlamında işlənir: – Göt rəyə bizdə abı deylər (85, 140). *Abı* rəng adına xalq mahnisində rast gəlirik: Qərənfil *abi* gərək, Yar yarın bəbi gərək.

Al (Qm.) – parlaq qırmızı rəng. – A qızım, bizim vaxdımızda qız-gəlinnər al geyərdi, tay belə qaraya bürümməzdilər (Qm.).

Ala (əks. şiv.) – ağ və qaradan ibarət rəng. – Ala tuman vız-vızı, Ölləm, a dəlləx¹ qızı (Yev.)

*Xanım rəx*¹ (Qm.)//*pəmbə* (Qar., S.) – çəhrayı.

*Bədrəx*¹ (Yev.) – tünd rəng.

Ağırrəx¹ (A.Qar.) – tünd qəhvəyi, qara. – Bir ağırrəx¹ don tix¹dirim, beyqafıl xeyrə-şərə geyərəm (A.Qar.).

Zilqara (C., Yev.) – qapqara. – Bizdərə tüşmür, zilqara geydin, gərəx¹ üsdünə bir ağ şey atasan (C.).

Bal rəngi (Yen.)//*kəhrava irəx¹* (Sal.) – parlaq sarı.

– Bizim inəyin südü kəhrava kimi olur (Sal.).

Alabəzəx¹ (Mey., A.Qar.) – rəng ahəngdarlığının pozulması. – Alabəzəx¹ sırfəni tutun altdakı isdola sər (A.Qar.), – Alabəzəx¹ geyməx¹ u:n yaşına uyğun dö:1 (Mey.).

Alışdım-yandım (Yev.)//*dəli qırmızı* (Yev.)//*qan qırmızı* (Ək.) – qırpırmızı. – O alışdım-yandım parçanı Hənfə:n tükanınınna almışdım (Yev.).

Siçanrəx¹ (Yev.) – boz. – Siçanrəx¹ baldonum tay köhnəlif (Yev.).

Şəkəri (Yev.) – sarımtıl ağ.

Şux irəx¹ (A.Sal.) – xoşagəlimli rəng. – Öyün bir yaxşı şux irəx¹ pərdəsi, taxd örtüyü varydı (A.Sal.).

Şivələrdə «tünd» anlamında bəzən *tox* sözünə rast gəlinir:

– Qızın cehizinə tox qırmızı ipəy almışam (S.).

Azaltma dərəcəsini isə -*trax* şəkilçisi yaradır. – Sarımtanax donum var (C.).

Yevlax şivələrinin lügət tərkibinə daxil olan sözlərin ək-səriyyəti ədəbi dillə eyniyyət təşkil edir. Məsələn, ağ, qara, göy, yaşıl, sumağlı, surmeyi, xurmayı, palıdı, narıncı, bənö:şəyi, yasəməni, zəncəfili.

II FƏSİL

YEVLAX ŞİVƏLƏRİNDE TARİXİ DÖVRLƏRİN İZLƏRİ

Dialekt və şivələrin lügət tərkibi sabit qalmır, daim dəyişir, yeniləşir və inkişaf edir. Bu gün dialekt və şivələr ədəbi dilin təsiri ilə ona yaxınlaşmaqdadır. Elm və mədəniyyətin inkişafı ilə əlaqədar olaraq leksik vahidlərin sayı artır, bəzi leksemələr tədricən işləkliyini itirir. Ədəbi dildə olduğu kimi, dialekt leksikasına da külli miqdarda yeni sözlər daxil olur. Dildə baş verən bu təkamül prosesi ədəbi dilə nisbətən dialektlərdə çox ləng gedir. Bütün bu hadisələrə, dəyişikliklərə baxmayaraq, bu gün dialektlərimizin lügət tərkibində tarixi dövrlərin izlərini yaşıdan elə sözlər, ifadələr vardır ki, onlar heç bir dəyişikliyə uğramadan qorunub saxlanılmışdır.

Azərbaycan dilinin digər şivələrində olduğu kimi, Yevlax şivələrinin də lügət tərkibində tarixi dövrlərin izlərini yaşıdan sözlər işlənməkdədir. Onların öyrənilməsi, araşdırılması, dilimizin, elecə də xalqımızın tarixini, onun qohum və ya qohum olmayan dillərlə və xalqlarla əlaqəsini meydana çıxarmaq üçün böyük əhəmiyyətə malikdir.

Yevlax şivələrində tarixi dövrlərin izləri adı altında tayfa adları, yer adları, qohumluq bildirən adlar, köhnə fəsil və ay adları, köhnə quruluşla əlaqədar adlar və köhnə ölçü adlarından bəhs olunur. A.Bakıxanov yazır ki, əgər bu ölkənin qəbilələri, kəndləri, binaları və qədim asarı geniş bir surətdə tədqiq edilsə, əhalinin mənşeyini təyin etmək mümkün olacaqdır (17, 29). Bu cəhətdən şivələrimizdə yer, tayfa və nəsil adlarının araşdırılması işi əsas məsələlərdən biridir. Bu iş yalnız dilçilik elmi üçün deyil, eyni zamanda tarix, etnoqrafiya və s. elm sahələri üçün də faydalıdır.

2.1.Tayfa, nəsil və yer adları

Tayfa, nəsil adları (etnonimlər). Azərbaycan dialekt və şivələrində tayfa adları müxtəlif leksik vahidlərlə ifadə olunur; məsələn: Nuxa dialektində tayfa, toxum<nəsil>, oymax, tirə (60, 180); Zaqatala-Qax şivələrində tabun//tabın (Bəytabun – İlisu k.); Şərqi Abşeron şivələrində uruğ, so:, tum, küflet, həyet, mə:lə (115, 104); Quba dialektində əqrəbə leksemələri geniş yayılmışdır. Yevlax şivələrində qədim ənənələrlə bağlı *tayfa, uşax, öylat, tirə, toxum*, bəzən də *ojax* sözləri işlənir.

Ocaq sözü «Dədə Qorqud kitabı»nda ev-eşik, yurd, tayfa, nəsil mənasında da işlənmişdir: *Ocağıñıza* bunçılıyan övrət gəlməsün; Oğul, *ocağım* issiz qoma, kərəm eylə, varma (69, 33). Bu söz Azərbaycan dilinin bir sıra şivələrində tayfa, nəsil mənasını eynilə saxlamaqdadır: – Bizim ojağa haram tüşmör (Tovuz).

Tayfa və nəsil məfhumu çox zaman həmin nəsildən olan bir şəxsin adı ilə adlandırılır. Tirə, uşaq, məhlə sözlərinin əvvəlinə həmin nəсли təcəssüm etdirən şəxsin adı artırılır. Məsələn, Hürüşağı kəndinin sakinləri yerli ağsaqqalların söylədiyinə görə, Hürü adlı şəxsin əqrəbalarıdır. Bəzi tayfa adları isə nəsildə ulu babanın məşğul olduğu sənət sahəsi və ya dini rütbə ilə fərqləndirilir. Məsələn, Molla Mahmuddar nəсли (Y.Qar.), Hajisma-yıllı məhləsi (A.Sal.), Dəlləx¹ Nalı məhləsi, Savınçilar məhləsi (Xal.) buna nümunə ola bilər. Bundan başqa, tayfa üzvlərinin dünyasını dəyişmiş ulu babalarının adlarının sonuna uyğun şəkilçilər (-lı, -li, -lu, -lü, -nı, -ni, -dı, -di, -rı, -ri) artırılması ilə bir sıra nəsil adları yaranmışdır. Məsələn, Həmiddi (A.Sal.), Soyxanni (Əc.), Ta:rri, Məlix¹li (Y.Sal.) və s.

Bir sıra məhəllələr isə yer səthinin quruluşu ilə əlaqədar olaraq adlandırılmışdır: *Aşa: baş, Yuxa:r baş* (Yen.). Göründüyü kimi, ərazidəki məhəllələr təkcə tayfa-nəsil anlayışı bildirmir, həm də məhəllənin yerləşdiyi coğrafi mövqeyə görə adlandırılır. Yevlax şivələrində qeydə alduğumuz aşağıdakı tayfa adlarına diqqət yetirək:

Aşağı Salamabad kəndində: Hajrəhimli məhləsi, Hajqədimli məhləsi, Hajəbmənaflı məhləsi, Hajyusuflar məhləsi, Hajişmayıllı məhləsi, Bavalı məhləsi, Həmitdi məhləsi, Qəriflər məhləsi, Çay qırayı məhlə.

Yuxarı Salamabad kəndində: Yuxarı Salamabad (Salamo:r) kəndi üç hissəyə ayrılır: Çak¹qallı, Aşa: baş, Ortalıx. Qeyd etdiyimiz bu hissələr də ayrı-ayrı məhəllələrdən ibarətdir. Çak¹qallı adlandırılaraq hissə aşağıdakı məhəllələrə bölünür: Haj-söyünnü məhləsi, Əhmətdi məhləsi, Məlix¹li məhləsi.

Aşa: baş məhləsi kəndin qərb hissəsində yerləşir. Burada aşağıdakı kiçik məhəllələr vardır: Ağalı məhləsi, Qaçeyli məhləsi, Usuflu məhləsi.

Ortalıx adlandırılaraq məhəllə kəndin mərkəzi hesab olunur. Burada aşağıdakı kiçik məhəllələr vardır: Bəxtiyarrar məhləsi, Nəvilər məhləsi, Cəfərrər məhləsi, Maşadılar məhləsi, Ta:rri məhləsi.

Əcəmi kəndində: Hajaxverdilər məhləsi, Qarakoxalılar məhləsi, Soyxanni məhləsi, Cumalılar məhləsi.

Qaraoğlan kəndində: Qədirri məhləsi, Köçərri məhləsi, Dəlləx¹li məhləsi, Körəmətdi məhləsi, Qarakoxalı məhləsi, Qurtdar məhləsi, Qojasöyünnü məhləsi, Tatbənizdər məhləsi//Tatdar, Əsətdilər.

Quşçu kəndində: Aşa: baş//Layışdı məhləsi, Nurrar məhləsi, Bala Kərimli məhləsi, Orta məhlə//Cəvorrar məhləsi, İsax-vanni məhləsi, Əmirzəlilər məhləsi.

Xaldan kəndində: Qaraməmmətdi məhləsi, Dəlləx¹ Nalı məhləsi, Əfəndilər, Bəkirgilin məhləsi, Samıxlılar, Savınçilar.

Aşağı Bucaq kəndində: Aşa: baş, Uxa:r baş, Dəlləx¹lər məhləsi, Papaxçılar məhləsi.

Bəydili kəndində: Maşadı Abbasın məhləsi, Gəlmələr məhləsi.

Xanabad kəndində: Faxralı məhləsi, Öjəx¹li məhləsi, Ağdaşlılar, Kürcəli məhləsi, Atgötürənni məhləsi.

Yenicə kəndində: Sofular məhləsi, Hajrəsullu məhləsi, Aşa: baş, Uxa:r baş.

Yuxarı Qarxun kəndində: Pəsilər məhəlləsi, Qojaməmmətdar nəсли, Molla Usuf nəсли, Molla Mahmutdar nəсли, Çökək ovalar, Köytəpəlilər ovası, Eminnilər tayfası, Qaravəlli tayfası, Alıbəylilər məhəlləsi.

Aşağı Qarxun kəndində: İmannılar nəсли, Mazarrılar nəсли, Dildannılar nəсли, Çökovalılar, Ayarrılar (kəndin aşağı hissəsi), Göytəpəlilər (kəndin yuxarı hissəsi).

Əkşəm kəndində: Hajılar nəсли, Çələvilər nəсли, Nəcəflər nəсли, Molla Məhəmmətdər nəсли, Pirimoğlular, Sələmoğlular (bu nəсли kənddə Sələm arvadın adı ilə tanıyrılar).

Yer adları. Məlumdur ki, toponimik adlar əsasən coğrafiyanın obyektidir. Lakin onların mənası və mənşəyi dilçilər tərəfindən də araşdırılır. Məhz bundan sonra həmin adlar tarixi tədqiqatlar üçün mənbəyə çevrilir. «Çünki hər hansı bir toponim, ilk növbədə, konkret bir dilə məxsus söz və sözdüzəltmə vasitələrindən ibarət olub, müəyyən bir coğrafi obyekti digərindən fərqləndirməyə xidmət edən dil işarəsidir. Həm də onların hərəsinin özünəməxsus yaranma tarixi, törəmə və formalışma üsulu, ifadəolunma vasitələri vardır» (36, 9). Deməli, toponimika elmin müxtəlif sahələri – tarix, coğrafiya, arxeologiya, etnoqrafiya ilə bağlı olmaqla yanaşı, həm də dilçilik elmi, xüsusən onun dil tarixi və dialektologiya sahələri ilə də sıx bağlıdır. Buna görə də toponimik adların öyrənilməsi bu sahə ilə maraqlanan tədqiqatçıların diqqət mərkəzində durur və müxtəlif aspektdə araşdırılır. «Toponimlərin toplanması, etimoloji təhlili və mürəkkəb nəzəri problemlərinin həlli, bu mühüm sahə üzrə xeyli iş görüləməsinə baxmayaraq, bizim dövrdə yenə də tarix, coğrafiya, dilçilik, etnoqrafiya elmlərinin ortaqlı vacib tədqiq obyekti kimi qalmaqdadır» (67, 192). Toponimikanın dilçiliklə, xüsusilə onun leksikologiya bölməsi ilə sıx bağlılığı fikrinə bu sahədə çalışan bir sıra mütəxəssislər münasibət bildirmişlər. Bu baxımdan V.A.Nikonovun fikri diqqəti cəlb edir: «Coğrafi ad da sözdür. Və buna görə də bütün sözlər kimi, fiziki coğrafiyaya yox, dil qanunlarına tabedir» (150, 66). E.M.Murzayev isə qeyd edir ki, coğrafi

adlar, hər şeydən əvvəl, leksikanın elementidir və buna görə də dilin qanunlarına tabedir... Linqvistika coğrafi adların öyrənilməsinin ən vacib alətidir (147, 9).

Beləliklə, toponimikanı «dilçiliyin bir sahəsi», «leksikologyanın xüsusi adları öyrənən bir bölməsi» adlandıranlar müəyyən mənada haqlıdırlar (36, 16). Dialektoloqlar da bu vacib məsələyə özünəməxsus yanaşırlar. Çünkü yer adlarının dialektoloji aspektində araşdırılması şivələrin dil xüsusiyyətlərinin aşkarla çıxarılmasına kömək edir.

Yavlax (A.Qar., Y.Qar.)//*Yablax* (A.Buc.)//*Yo:lax* (Xal.) – Yevlax. Şəhər, rayon və dəmiryol stansiyasının adı kimi fəaliyyət göstərən Yevlax adı qədim toponimlərdəndir. O, bir yaşayış məntəqəsi kimi XIX əsrд eyniadlı düzənlikdə Bakı-Tiflis dəmir yolunun çəkilməsi ilə əlaqədar yaranmışdır (36, 264). Müxtəlif sənədlərdə Yevlaxın adı rusca «Евлах» kimi yazılmışdır. Yevlax dəmiryolu stansiyası tikilməzdən əvvəl də Yevlax toponimi mövcud olmuşdur. Bu ad xalq arasında çöl adı kimi işlənmişdir. M.Kaşgari (XI əsr) *yawlak* sözünün «pis, yava, dəyərsiz» mənalarında işləndiyini göstərir; məsələn, «yawlak kişi = bədxasiyyət adam». Dahi dilçi «yawlak» sözünün oğuzca və qıpçaqca «pis, düskün, hər şeyin pisi» mənalarını verdiyini də qeyd edir. Bu, aşağıdakı şeirdə də işlənmişdir:

«Külsə kişi yüzinqə,	Gülsə biri üzünə,
Körklüğ yüzin körüngil,	Göstər görklü üzünü,
Yawlak ködhəz tilinqni	Ad-san dilə özünə,
Edhgü sawıq tiləngil».	Diqqətlə seç sözünü.

(Əgər bir adam sənin üzünə gülsə, sən də onu gülər üzlə qarşıla, dilini pis sözlərdən qoru ki, adın-sanın elə yayılsın).

Görkəmlı türkoloq daha sonra *yawlaq* sözünün «şiddətli, qatı, sərt» mənalarında işləndiyini göstərir və aşağıdakı misali verir: «*Yawlak* katığ yiğaq = çox sərt ağaç» (63, c.3, 43-44). Digər turkdilli yazılı mənbələrdə də *yablaq*//*yavlaq* sözü işlənərək yaman, amansız, alçaq, düşmən və s. məfhumlar ifadə etmişdir (154, c.3(1), 297; 132, 249). XIV əsr Azərbaycan şairi Suli Fəqi-

hin «Yusif və Züleyxa» poemasında da yavlaq sözü həmin mənaları ifadə edir: *Yavlaq* oldunu banıa ayıt netə sən (57, 32-39). Coğrafi ad olaraq Yevlax toponiminə ilk dəfə XV əsr şairi Bədr Şirvaninin əsərlərində rast gəlinmişdir. Həsən bəy Rumluğun «Əhsənüt-təvarix» (XVI əsr) əsərində də Yevlaxın adı çəkilir: «Dinin pənahı olan şah köç-köç Gəncəyə gəldi. Oradan çıxdıqdan sonra Yevlaxda dayandı». Bizcə, bu əsərin araşdırılması zamanı Ş.Fərzəliyev səhvə yol vermişdir. Belə ki, o dövrdə (XV-XVI əsrlərdə) Yevlax hələ şəhər kimi mövcud olmadığı halda, tədqiqatçı Yevlaxın adını XV-XVI əsrlər Azərbaycan şəhərləri sırasına daxil etmişdir (45, 74).

Orooykonimlər sırasına daxil olan Yevlax coğrafi adı haqqında tədqiqatçılar müxtəlif mülahizələr söyləmişlər. T.Əhmədov göstərir ki, eyniadlı oronimdən törənən oykonim türk mənşəli «isti, sakit yer» mənali *yev* (<yava>) sözü və burada «yer,... olduğu yer» mənasını ifadə edən *-lax* şəkilçisi ilə əmələ gələn düzəltmə sözdən törənmüşdür. Bunu Yevlaxın yayda həddindən artıq isti olması faktı da təsdiq edir. Digər tərəfdən ola bilsin ki, oykonim oğuz tayfa adı olan *yava* və «mənsubluq» bildirən *-lax* şəkilçisi ilə formalasən yeni etnonimdən (yevlax «yava tayfasına mənsub olan») düzəlmüşdir (36, 264). Ş.Xəlilov bir sıra türk mənşəli arxaizmlərə münasibət bildirərkən *yavlaq/yəvlaq* sözünün çox, ziyadə, olduqca, dedikcə, son dərəcə və s. mənaları ifadə etdiyini bildirir. Məsələn, *Yəvlaq* acıqdı yəqin Kənan eli; Nə desənlər yavlaq oluplar xəcil (57, 32-39).

N.Nəbiyev Yevlax toponiminin mənşeyini *yavuqlaq* (yaxınlaşdırın) sözü ilə bağlayıb bu adın rayonun coğrafi mövqeyi ilə əlaqədar olaraq yaradığını qeyd edir (96, 31).

Yevlax toponiminin göstərilən izahları içərisində bu adın ovlaq sözü ilə əlaqələndirilməsi fikri də geniş yayılmışdır. «Azərbaycanın coğrafi adları» kitabının müəllifləri Yevlax oykonimini *ovlaq* sözünün təhrif olunmuş forması hesab edirlər (117, 68). Tarixçi Ə.Məmmədov da bu fikirdədir ki, 1879-1880-ci illərdə Bakı – Tbilisi dəmiryolu çəkilərkən burada işləyən rus

mühəndisləri əraziyə aid olan *ovlaq* sözünü *Yevlax* kimi işlətmiş, stansiyanı bu adla adlandırmışlar. Bu vaxtdan söz *Yevlax* şəklin-də Azərbaycan dilinə daxil olmuşdur (80, 65). Y.V.Çəmənzə-minli mövzusunu XVIII əsr Azərbaycan tarixindən aldığı «İki od arasında» (1937) romanında *Yevlax* toponimini *Ovlaq* şəklin-də işlətmişdir: «Payızın xoş günlərindən biri idi. Aran bağlarına sarı və qırmızı boyalar yenicə səpilmişdi. İbrahim xan və məiyyəti yüz altı nökərlə *Ovlağa* (indiki *Yevlağın* cəvarı) ova çıxmışdı» (26, 613).

B.Apoyev isə belə bir fikir irəli sürür ki, guya M.P.Vaqif «Hayif ki, yoxdur» qoşmasını *Yevlaxa* xitabən yazmışdır. Müəllif *Yevlaxın* keçmişdə turaclı, qırqovullu bir yer olduğunu və buranın əvvəllər *Ovlax* adlandığını sübut etməyə çalışır. Professor E.Əzizov *Yevlax* oykoniminin *ovlaq* sözü ilə əlaqələndirilməsi fikrinə münasibətini bildirir və çox doğru olaraq qeyd edir ki, *ovlaq* sözünün *Yevlax* fonetik şəklinə düşməsi səs qanunları baxımından inandırıcı deyil və belə bir tərif üçün əsas da yoxdur. Çünkü *ovlaq* sözünün mənası xalqa aydınlaşdır və Azərbaycanın heç bir yerində *ovlaq* sözünün *yevlax* şəklində tələffüzü indiyədək müşahidə olunmamışdır (43, 23). Araşdırılmamızıza əsasən deyə bilərik ki, *Yevlaxda* və ona yaxın olan ətraf kəndlərdə yerli əhali bu yerə heç vaxt *Ovlax* deməmişdir.

Deyilənlərdən belə nəticəyə gəlirik ki, E.Əzizovun qeyd etdiyi kimi, *Yevlax* yaşayış məntəqəsi kimi mövcud olmadığı dövr-də *Yevlax* toponimi xalqa bəlli olmuşdur (44, 31). Başqa sözlə desək, bataqlıq, qamışlıq yerə *Yevlax* adının verilməsi onun təbii-coğrafi şəraiti ilə uyğun olub tarix etibarılə daha qədimdir.

Kənd adları (komonimlər). *Yevlax* rayonunun bir sıra kənd adlarının etimologiyası bəllidir. Burada -lı, -li, -lu, -abad, -binə fəal topoformant olub, bir sıra yaşayış məntəqələrinin adlarının əmələ gəlməsində iştirak edir. Məsələn, -lı, -li, -lu topoformantı ilə düzələn Qaraməmmədli, Rüstəmli, Nəmərli, Haciselli, Balçılı, Salahlı, Havarlı, Qaramanlı, Hacımahmudlu; -lar, -lər şəkilçisi artırıllaraq düzələn Nuralılar, Tanrıqulular, Dəlləklər; -

abad topoformantı əsasında yaranan Səmədabad, Nemətabad, İsləmayılabad, Bünyadabad, Nərimanabad, Aşağı Salamabad və Yuxarı Salamabad; heyvandarlıqla əlaqədar işlənən -binə topoformantı ilə düzələn Malbinəsi və Qoyunbinəsi kimi kənd adları mövcuddur. Yeri gəlmışkən qeyd edək ki, əvvəllər ekstralinqvisit faktorlardan asılı olaraq geniş işlənmə və toponymyaratma qabiliyyətinə malik olmuş bir sıra nomenlər (oba, yurd, pəyə) kimi, -binə topoformantı hazırda ilkin semantik yükünü itirməklə, birinci tərəfin daşlaşmış ünsürünə çevrilmişdir. Beləliklə, Malbinəsi və Qoyunbinəsi kimi kənd adlarını mürəkkəb toponimlərin yeni tipləri hesab etmək olar. Burada birinci tərəf heyvan cinsini bildirən ümumi isimlərlə ifadə olunaraq, obyektin əvvəllər həmin heyvanları saxlamaq üçün ayrıldığını göstərir. Belə yerlərdə sonralar salınmış yaşayış məskənlərinə keçmiş obyektlərin adı verilmişdir (36, 185).

-*abad* topoformantı əsasında yaranan oykonimlərə gəldikdə isə belə bir məlum faktı nəzərdən qaçırmak olmaz ki, hazırda memorial oykonimlərin yaradılmasında -*abad* topoformantından geniş istifadə edilir və «Azərbaycan toponimlər sistemində -*abad* komponentli 73 oykonim mövcuddur» (36, 179). Yevlax ərazisində -*abad* topoformantı əsasında yaranmış mürəkkəb qu-ruluşlu memorial-antroponimik oykonimlər sırasına Nərimanabad, Bünyadabad, Səmədabad kəndlərinin adları daxildir. Bu topoformant, həmçinin bəzi şəxs adlarına qoşularaq, məntəqələrin vaxtilə onlara məxsus olduğunu və ya onlar tərəfindən salındığını da bildirir. Bunlara İsləmayılabad, Salamabad, Nemətabad kəndlərinin adlarını misal göstərmək olar.

Yevlax rayonu ərazisindəki bir sıra kənd adlarının mənşəyini öyrənmək üçün tarixi materiallara üz tutmaq lazımlı gəlir. Bunları nəzərə alaraq bir sıra kənd adlarının etimoloji mənzərəsinə ayrıca diqqət yetirək.

Qarxin – Qarxun (Aşağı Qarxun və Yuxarı Qarxun kəndləri). Yaşayış məntəqəsi Körpükəndin yaxınlığında yerləşdiyinə görə, bəzən Qarxun Körpükənd, Kür çayına yaxın oldu-

günə görə isə Qıraqlı Qarxun da adlandırılır. Keçən əsrin axırlarında kənd böyükərək iki hissəyə – Aşağı və Yuxarı Qarxun kəndlərinə parçalanmışdır (37, 29). Qarxunlular buraya (Yuxarı Qarxuna – N.H.) əsas kənddən – Aşağı Qarxundan köçmüslər. Bu, təxminən 1880-ci ilə təsadüf edir. Həmin ildə Kür çayı daşaraq kəndi basmışdı. Əhalinin bir hissəsi bu zaman indiki yurda – dəmiryolu çəkilən sahənin yaxınlığına yığışmışdı (80, 68). Əhalinin içərisində bir vaxtlar Kəlbəcər rayonu kəndlərindən, hətta İran Azərbaycanından gəlmış ailələr də vardır (80, 70).

Qarxun toponiminin qədim türklərlə bağlı etnotoponim olması şübhəsizdir. Belə ki, onu ilk dəfə araşdırın tarixçi Q.Qeybullayev bu toponimin *karkın* türk tayfası ilə bağlılığı fikrini irəli sürmüşdür (129, 86). Q.Məşədiyev də bu oykonimin əski oğuzların *karkın* tayfasının adını qoruyub saxlayan yer adlarından olduğu fikri ilə razılaşır (89, 43). Mənbələrdə karkınların Oğuz xanın üçüncü oğlu Yulduz xanın nəvələrindən törəmə olduğu göstərilir (138, 51-53). Lakin ehtimal oluna bilər ki, *Qarxun* toponimi *qara* və *hun* sözlərinin birləşməsindən yaranmışdır. Sözün əvvəlində olan *qara* komponenti türk dillərində ən çox aşağıdakı mənalarda işlənir: 1) «*qara*», «*qaranlıq*», «*zülmət*», «*tutqun*», «*sərt*», «*qəmli*», «*kədərlı*», «*bədbəxt*»; 2) «*mal-qara*», «*yığın, dəstə*», «*xalq*», «*camaat*», «*qoşun*»; 3) «*quru*», «*torpaq*»; 4) «*təpə*», «*hündür təpə*» (137, 159-179; 136, 83-85). R.M.Yüzbaşov bu sözün vaxtilə «*rəng, ağır, qərb, böyük, qonaq, sıx, qalın, coxluq*» mənasında işləndiyini qeyd edir (165, 135-136). Bizcə, Qarxun toponimindəki *qara* komponenti «böyük» mənasını ifadə edir. «Dədə Qorqud kitabı»nda da bu mənaya rast gəlirik: «Çala bilən yigidə oqla qılıcdan bir çomaq yeg, Qonağı gəlməyən *qara* evlər yığılsa yeg»; «Bu yanından dəxi bazırganlar gəlübəni *qara Dərvənd* agzına qonmışlardı» (69, 32, 53). Leksemin «böyük» anlamı arxaikləşsə də, Qarabağ, Qaradağ sözlərində qədim mənasını qoruya bilmişdir.

Xun komponentinə gəlincə, qeyd edək ki, elmi ədəbiyyatda Şərqdəki hunların adı «*xunn*» kimi verilir. Z.Xasiyev Tovuz

ərazisindəki Xunanyurd toponimində bəhs edərkən hun tayfalarının Azərbaycan ərazisində yerləşmələri haqqında maraqlı məlumatlar vermişdir. Müəllif tarixi-coğrafi faktlara əsaslanaraq qeyd edir ki, xunanlar Azərbaycanın qərb bölgəsində Kür çayı boyunca yaşımlılar. Bu gün Tovuz ərazisində toponimik adlarda daşlaşaraq qalmış Xunanyurd, Xunanarx, Xunanyol, Xunan qalası, Xunan təpəsi, Xunan dərəsi, Xunan düzü və s. kimi coğrafi obyektlərin mövcudluğu xunanların məhz bu ərazidə yaşıdlılarını sübut edir (55, 25-26).

Y.Cəfərovun araşdırmlarına görə, IV əsrin axırlarında Şərqi Avropa çöllərindəki hunların etnik tərkibi əsasən dil baxımından bir-birinə yaxın olan iki müxtəlif qrupdan – protobulqar və qədim türk tayfalarından ibarət olmuşdur (131, 34). Hun mərhələsində Azərbaycanda yerləşmiş türk tayfaları ya əsasən oğuz sistemli olmuş, ya da oğuz tipli tayfaların dilində ərimiş, lakin tamamilə yox olub getməmiş, dildə və toponimiyada zəif şəkildə olsa da, iz qoymuşlar (43, 53-54). Qarxun kənd adı hazırda Quba və Babək (Naxçıvan MR) rayonlarında da mövcuddur.

Qaramanni – *Qaramanlı* (*kənd*). Bu kəndin adı mənşəcə çox qədimdir. *Qara* sözünün türk mənşəli olması ilə bağlı yuxarıda bəhs etmişdik. Onu da əlavə edək ki, *qara* sözünün arxaik məna çaları dilin lüğət tərkibinin başqa qatlarından fərqli olaraq, toponimik layında daha çox saxlanmışdır. T.Əhmədov tərkibində *qara* termini olan bir sıra coğrafi adlardan bəhs edərkən göstərir ki, *qara* komponenti Yevlax ərazisindəki Qaraoğlan, Qaramanlı etnoykonimlərinin tərkibində «igid, cəsur, qorxmaz» mənalarında işlənmişdir (36, 271-272). Yerli əhali arasında qeydə aldığımiz bir bayati da deyilir:

Əslim Qaramannıdı,
Elim addı-sannıdı.
İyid döyüşdən gəlir,
Gözdəri nə qannıdı.

Toponimin tərkibində ikinci komponent olan *-man* vaxtilə müstəqil söz olmuşdur. Şivələrimizin lüğət tərkibinə daxil olan,

öz ilkin mənasını və qədim şəklini saxlayan bu kimi sözlər türk dillərinin bəziləri üçün xarakterik olsalar da, Azərbaycan ədəbi dili üçün çoxdan arxaikləşmişdir (54, 93). M.Kaşgarinin lüğətində *man* (*man* yaşılığ koy) «dörd yaşıını keçən qoyun» (Bu söz ancaq qoyun haqqında işlənir) mənasında qeydə alınmışdır (63, c.3, 157). A.M.Şerbak bu sözün (ma:n) səs təqlidi yolu ilə «mə-ləmək» felindən yarandığını qeyd etmişdir (164, 98). Z.Xasiyev heyvandarlıqla əlaqədar bəzi toponimləri aşadırarkən belə bir qənaətə gəlir ki, Qaraman sözü ilə əlaqədar yaranmış bir sıra etnotoponimlər də mənşə etibarilə, məhz bu cins (qaraman) qoyunun adı ilə bağlıdır (54, 95). Qədim türk lüğətində *kögman* sözü qeydə alınmışdır (132, 312).

Bundan başqa, oğuz ölkəsində yer adı bildirən *man kışlağ* ifadəsi də işlənir (63, c.3, 157).

Qeyd edək ki, eyni adlı kənd Neftçala və Qubadlı rayonlarında da vardır.

Salahlı – Salahlı (kənd). -lı şəkilçisi şəxs adına qoşularaq bir tayfa və yaxud nəsil bildirən toponim yaratmışdır. Tədqiqatçı Ş.Nəzirli göstərir ki, Qazaxda dörd Salahlı kəndi var: Daş Salahlı, Yuxarı Salahlı, Orta Salahlı və Aşağı Salahlı. İlkin kənd Daş Salahlı olub (mənası daş silahlılar deməkdir). Qalan üç Salahlı sonralar ondan ayrılib (98, 89). Kənd Saleh adlı bir nəfərin adını daşıyır. Mülahizəyə görə, bu kəndi Batı xanın Asiyaya hücumu zamanı Kürdüstandan indiki Qazax rayonuna köçüb gəlmış Kosa Mirzə Əli bəyin xahişi ilə Saleh adlı varlı bir şəxs abad etmişdir (89, 80). Yerli ağsaqqalların söylədiyinə görə, 1764-cü ildə Azərbaycan və Gürcüstan sərhədində qarışılıq düşdüyüñə görə, Qazax və Borçalı mahallalarından bir sıra kəndlərin əhalisi köçərək Gəncəbasar və Qarabağ ellərində yerləşmişlər. Yevlax rayonundakı Salahlı kəndində məhz Qazaxın Salahlı kəndindən gələnlər məskunlaşlığı üçün kənd Salahlı adlandırılmışdır. Qeyd edək ki, eyni adlı kənd Ağdam, Zərdab, Göygöl rayonlarında da mövcuddur.

Köyüx¹ // Götüx¹ – Köyük (kənd). Bu toponimin türk mənşəli ad olması şübhəsizdir. Köyük coğrafi adı *köy* və -ük kompo-

nentlərindən təşkil olunmuşdur. Bir qrup türk dillərində, xüsusilə türk dilində işlənən köy sözü «kənd» mənasını ifadə edir (154, c.2(2), 1216). -ük komponentinin isə vaxtilə -lük şəklində olduğu güman edilir. Bundan başqa, bu toponimin göy türk ifadəsinin təhrif olunmuş forması kimi izahı ehtimal edilə bilər. T.Əhmədov qədim türk dillərinə əsaslanaraq (132, 294) Köyük toponimini (qədim türk dillərində keyik «maral, xallı maral; ümumiyyətlə, heyvan») zoonimik oykonimlər sırasına daxil etmişdir (37, 108).

Quşçu – Quşçu (*kənd*). Bu toponim Azərbaycan xalqının formallaşması prosesində rol oynamış etnik qruplardan birinin – quş tayfasının adı ilə bağlıdır. -cu şəkilçisi isə əvvəlcədən mövcud olmuş tayfa adına qoşularaq, konkret qrupun həmin zümrə-yə mənsubluğunu, aidliyini bildirən yeni etnonim yaratmışdır: Quşçu - «Quş tayfasına mənsub». M.H.Vəliyev (Baharlı) bu tayfanın adı ilə bağlı yazır: «Quşçular III-VI əsrlərdə Azərbaycana gəlmiş hunların qalığıdır. Tarixi mənbələrdə qara hunlar «quşan», yaxud «kuşan» adlanır. Onların Dərbənd keçidi vasitəsilə Şimali Qafqazdan Azərbaycana yürüşü eramızın 227-ci ilinə təsadüf edir» (126, 32). Bu tayfanın adı ilə bağlı Azərbaycanın bir sıra rayonlarında mövcud olan kənd və qəsəbə adlarına aşağıdakılari misal göstərə bilərik: Qazax rayonunda Quşçu Ayrım, Tovuz rayonunda Dondar Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu, Göygöl rayonunda Quşçu Armavir, Quşqara, İslmayilli rayonunda Quşəncə, Kəlbəcərdə Quş yuvası və s. M.H.Vəliyev Azərbaycan ərazisindəki quş komponentli toponimlərin mövcudluğu haqqında da bəhs etmişdir. O yazır: «Kuşanların Azərbaycan ərazilərinə tez-tez soxulmaları izsiz qalmırı. Hətta onların burada yaşadıqlarını ehtimal etmək olar. Bunu müxtəlif qəzalardakı bir sıra kənd adlarının «Quşçu» olması da təsdiq edir, məsələn: Göyçayda – Quşçu Yengicə (indiki Quş Yengicə); Qubada – Kohnə Quşçu, Quşçu, Yuxarı Quşçu, Aşağı Quşçu; Şamaxıda – Quşçu; Ağdaşda – Quşlar; Cavanşirdə – Quşlar; Zəngəzurda – Quşçu Balık, Quşçu, Təzəkənd Quşçu; Qazaxda – Quşçu; Cəbrayılda Quşçular; Şuşada – Quşçular və Quşquoba (126, 32-33).

V.Əliyev bu tayfa adının onların məşğuliyyəti ilə bağlı olduğunu göstərir. Müəllif bu adla bağlı araştırma aparmış tədqiqatçıların fikirlərini sadaladıqdan sonra belə bir nəticəyə gəlmüşdür ki, quşçu bütün hallarda etnonim sayıla bilməz: *Quşçunun Quş* tayfasına mənsubluğunu bildirməsi fikri doğru deyil, çünki etnonimin özü -ci (-ci, -cu, -cü) şəkilçilidir (39, 98, 155, 206-207).

Çay, göl, nohur və axmaz adları (potamonim və limnonim-lər). Azərbaycan ərazisi çay, göl, bulaq, axmaz və s. ilə zəngin olduğundan onun hidronimik sistemi də çox rəngarəngdir. Toplanıb araşdırılan materiallara əsasən demək olar ki, bu sistemin əsas və qədim layını türk mənşəli adlar təşkil edir. Azərbaycan hidronimlərinin etimologiyası bir sıra tədqiqatçılar tərəfindən araşdırılsa da, bu sahədə işlər davam etdirilməkdədir.

Yevlax ərazisində mövcud olan bir sıra hidronimlərin etimologiyasını nəzərdən keçirək.

Kür çayı. Kür çayı (1515 km) Qafqazda ən böyük çaydır. Bu çayın ətrafında minlərlə tayfalar yaşamışdır. Buna görə də *Kür* sözünün etimologiyasının müəyyən edilməsi o qədər də asan deyildir. «Məlumdur ki, çaya ad birinci növbədə onun sahilində yaşayan xalq tərəfindən verilir. Etimoloji cəhətdən maraqlı olan çay adları haqqında qısa məlumat verərkən nəzərə almaq lazımdır ki, uzaq keçmişlərdə insanlar çaya çox zaman sadəcə olaraq *su* demişlər. Misal üçün, Kür, Don, Dunay və bir çox başqa böyük çaylar müxtəlif dillərdə su deməkdir» (89, 112). «Bu söz bəzi şivələrimizdə (cənubi Qarabağ şivələri) *çay*, bəzilərində (məsələn, Qarabağ, Nuxa və s.) *dəcəl*, bəzilərində isə (məsələn, Cəncə şivələri) *təmizlik* mənalarını ifadə edir. «K» ön damaq sözü səsinin spesifik Azərbaycan fonemi olması və başqa türk dillərində *çay* sözünün olmaması ilə əlaqədar olaraq *Kür* sözünün «çay», «dəcəl», «təmizlik» mənasını ifadə edən Azərbaycan sözü olduğunu ehtimal etmək olar» (6, 51-56). Salyan rayonunda Kürboyu kəndlərdə heç vaxt «Çaydan su götürirəm», «Biz çay suyu içirik» deyildiyinə rast gəlməzsınız. Əksinə, hər yerdə «Kürdən su götürü-

rük», «Kür suyu içirik» deyildiyini eşidərsiniz ki, bu ifadələrdə ki, «Kür» sözü «çay» mənasını bildirir (80, 8).

Antik Yunan tarixçilərindən olan Strabon (I əsr) «Coğrafiya» əsərində – XI kitabının III bölməsində *Kir* (Kür) çayından bəhs edərkən, onun əvvəllər Kor adlandığını qeyd etmişdir (159, 474). A.Axundov *Kür* sözünün etimologiyasını araşdırarkən belə bir nəticəyə gəlir ki, *Kür* sözünün mənşəyi iki mənbə ilə əlaqədardır və onu iki cəhətdən izah etmək olar: 1. Ptolomey və Strabonun «Kür» çayına verdikləri «Kor» və «Kir» adları yunan sözləridir. Ehtimal ki, rus dilindəki «Kupa» sözü yunan dilində «Kor» və ya «Kora» ilə əlaqədardır; 2. Müasir Azərbaycan dilində Kür çayının adı olan «Kür» sözü isə alban dilindəki «Kur» sözüdür. Bu söz Azərbaycan dilinə öz qədim əcdadları olan albanların dilindən keçmişdir (6, 51-56). Əgər nəzərə alsaq ki, Kür tez-tez daşan coşqun bir çaydır, həm də qədimdə Azərbaycan dilində «Kür» sözü «coşqun, cəsur, dəliqanlı» mənalarında işlənirdi, bu paleohidronimin Azərbaycan dilinə məxsusluğuna şübhə qalmaz (39, 177).

Əlcan çayı – Əlican çayı. Bu çay Xaldan ərazisindən axır. Əhali çaydan suvarmadı geniş istifadə edir. Əlican şəxs adı olduğu üçün hidronim antropohidronim hesab olunur.

Dəvə gölü. Yerli əhalinin söylədiyinə görə, keçmişdə karvanlar ticarətə gedərkən bu gölün kənarında əylənin özləri üçün su ehtiyatı görmüşlər. Elə o vaxtdan etibarən gölə *Dəvə gölü* adı verilmişdir. Bu zoohidronimin yaranması XVI-XVII əsrlərdə bu ərazidən keçən *Dəvə yolu* ilə bağlıdır. Elə indi də yaşlı insanlar *Dəvə yolu* zootponimini işlədirlər.

Əşrəfin çəltix¹ gölü (*Əcəmi kəndi*). Yerli əhalinin söylədiyinə görə, bu göl Əşrəf adlı şəxsin çəltik əkdiyi yerin yaxınlığında yarandığı üçün belə adlandırılmışdır. Bəlli olduğu kimi, orta əsrlərdən başlayaraq XIX əsrə qədər Azərbaycanın qərb rayonlarında, xüsusilə Kürətrafi yerlərdə əhali çəltikçiliklə məşğul olmuşdur. XIX əsr dən sonra pambıqçılığın inkişafı ilə bağlı bu çətin təsərrüfat növündən istifadə olunmamışdır. Buna baxmayaraq, bu antropohidronim bu gün də işlənir.

Azərbaycanın bir çox yerlərində olduğu kimi, Yevlax rayonu ərazisində də mikrohidronimlər su mənbələri adları içərisində üstünlük təşkil edir. Bu baxımdan, yiğcam şəkildə olsa da, bir sıra mikrohidronimlərin adlarını nəzərdən keçirək: *Məmmədsamanni axmazı* – Məmmədsamanlı axmazı (Qaraoğlan kəndi), *Zaman axmazı*, *Bö:x¹//bö:g axmaz*, *Bala axmaz*, *Qaraçala*, *Çardax no:ru* – Çardax nohuru (Yuxarı Salamabad kəndi), *Bəydili axmazı* (Bəydili kəndi), *Qotur qamışdix* – Qotur qamışlıq (Əcəmi kəndi).

Dağ və köbər (dik) adları (oronimlər). Yevlax ərazisində mikrooronimlər azlıq təşkil etsə də, onları nəzərdən keçirmək maraqlı olardı:

Xanabad kəndində: Ağ dağ, Qara dağ, Qaraja dağ, Xanabat dağları.

Aşağı Salamabad kəndində: Çay qırayı püştə, *Bö:k//Bö:x¹* köər, Bala köər.

Meşə adları (drimonimlər). Yevlax ərazisində qeydə alındılarımız meşə adlarına diqqət edək:

Xaldan kəndində: Hajqədimli meşəsi, Molla Mussafa:n meşəsi, Şamlıx, Həmitdi meşəsi, Molla Musa:n meşəsi.

Yuxarı Salamabad kəndində: Mürütbü meşəsi, Nəvilər meşəsi, Ta:riverdi atılan meşə, Xannix meşəsi, *Bö¹* ada meşəsi.

Əcəmi kəndində: Qarö:zün meşəsi, Ələx¹bərin meşəsi, Nağı:n meşəsi, Bahadırın meşəsi, Nəsi:n meşəsi, Paçcah bağlı börgənniyi, Püşdə börgənniyi, Hajaxverdilərin börgənniyi, Xannix börgənniyi.

Yevlaxın iqlim şəraitinə görə *yulğun* fitonimi ilə bağlı topominlər də çoxdur: Sa:r pirin yulgunluğu, Qara də:riş yulgunluğu, Çayqırayı yulgunnux.

Quşçu kəndində: Çırax söyüt meşəsi, Haj Mahmit meşəsi, İsaxvanni meşəsi, Kərimli meşəsi.

Qaraoğlan kəndində: Məmmədsamanni meşəsi, Qaro:lan meşəsi, Yasəmən meşəsi.

Xaldan kəndində: Hajaseyt bəyin meşəsi, Usuf bəyin meşəsi, Avdırəhman meşəsi, Haj kişiinin meşəsi, Soltan bəyin meşəsi.

Xanabad kəndində: Bəsrə meşə, Cərgə xiyavannar meşəsi, Yo:şənni tala, Göy yeri.

Aşağı Bucaq kəndində: Palit meşəsi, Qarağasdıx.

Meydan və xırman adları. Dalax daşı xırmanniğı (Aşağı Salamabad kəndi); Donuz İsa meydani, Çinardivi xırmanı, Quaxdöşü xırmanı, Məhərrəm dəyəsi xırmanı, Çay döşü xırmanı, Un də:rmanı, Çak¹qal Əhmədin də:rmanı, Öyri düzü, Xırman düzü (Yuxarı Salamabad kəndi); Kalxoz məhləsi, Şulka xırmanniğı (Əcəmi kəndi); Kətqıraı xırmannıx, Ağdaş yolu xırmanniğı, Pir quax xırmanniğı, Su dingi (Quşçu kəndi); Mahmut meydani, Şulka meydani, Hajyusuf bəyin xırmanı (Xaldan kəndi).

Pir, məscid, qəbiristanlıq, yol və körpü adları.

Aşağı Salamabad kəndində: Təx¹ daş qəbri, Dalax daşı, Molla Mahmit piri, Qədimi körpü, Əlcan körpüsü, Div arx körpüsü, Qəvirsannıx körpüsü, Balinsə körpüsü, Molla Veysəl körpüsü, Gülxanımın körpüsü.

Xaldan kəndində: Aralıx yol, Xaldan yolu, Yolçu bəyin körpüsü, Rə:yət körpüsü.

Yuxarı Salamabad kəndində: Çayqıraı qəvirsannıx, Saray nənə qəvirsannığı, Salamo:r körpüsü, Məmti körpüsü, Keçal Söyü körpüsü.

Əcəmi kəndində: Sa:r pir, Əsbət nənə piri, Meçit körpüsü, İstan körpüsü, Gülalı körpüsü.

Qaraoglan kəndində: Qara də:riş piri, Sənət nənə piri, Ağca körpüsü, Məhyəddin körpüsü.

Xanabad kəndində: Mir Calal ağa:n piri, Fəxra nənə piri, Ağdaşdı körpüsü, Cəlil körpüsü.

2.2. Qohumluq, ailə və nikah münasibətlərini bildirən sözlər

Leksikanın qədim qatlarına aid sözlərin bir qismi də qohumluq münasibətlərini bildirən terminlardır. Qohumluq əlaqəsi bildirən adların çoxu qəbilə və tayfa dövrünün izlərini əks etdirən sözlər sırasına aiddir. Yevlax şivələrində müşahidə edilən

qohumluq terminlərinin bir çoxu ədəbi dildə və digər şivələrdə işlənən sözlərlə ümumilik təşkil edir. Bu terminlərin bəziləri si-nonim cərgələr yaradır. Şivələrdə müşahidə etdiyimiz bir sıra terminlər digər türk dillərində də işlədir.

Yevlax şivələrində işlədilən qohumluq terminlərini iki qrupa ayırmak olar: a) qan qohumluğuna aid terminlər; b) nikah qohumluğuna aid terminlər.

a) *Qan qohumluğuna aid terminlər*: ana (büt. şiv.)//nənə (əks. şiv.)//ciji (Dəryada sijim oleydi, Çəhməyə güjüm oleydi. Dərdimin bu yerində Ağlıyan cijim oleydi) – ana; ata (büt. şiv.)//lələ (A.Qar., Y.Qar., Köy.)//əmi (Yev.) – ata; qağa (əks. şiv.) – böyük qardaş; bajı (büt. şiv.) – 1. bacı, 2. qardaş arvadı, 3. ögey ana; dədə (Dədəm bijdi, kündəni sayır, nənəm bijdi kündədən kəsir) – baba; cəddabə (əks. şiv.) – nəsildə ulu baba; zür-yət (Hs., Ək., İsm., Qb., Quş.) – övlad; çäga (büt. şiv.) – körpə uşaq; qoja nənə (əks. şiv.) – atanın və ya ananın nənəsi; dayı (Dayıyanan dağı dolan, əmiyinən bağlı gəzmə), mama (büt. şiv.) – atanın bacısı; bibi (əks. şiv.)//gəlinbajı (Y.Qar., A.Qar.) – əminin və ya dayının arvadı; simsar (əks. şiv.) – uzaq qohum.

Yevlax şivələrində *yeddi arxa dolan* ifadəsi işlədir; mə-sələn, Mən₁ u:n yetdi arxa dola:na kimin tanıyıram (Y.Qar.).

Yeddi arxa dolan dedikdə, ata, oğul, nəvə, nəticə, yetikcə, kötükçə, itikcə şəcərəsi nəzərdə tutulur.

Bundan başqa, şivələrdə *əmoğlu*, *əmqızı*, *mamoğlu*, *mama-qızı*, *xaloğlu*, *xalaqızı*, *dayoğlu*, *dayqızı* kimi qohumluq termin-ləri işlədir. Qohumluq terminlərinin bir qismi morfoloji yolla, yəni -lıx, -dix (fonetik variantları ilə) şəkilçisinin köməyi ilə yaranmışdır. Bu yolla yaranan qohumluq terminləri ögeylilik mənasını bildirir; məsələn: atalıx//dədəlix¹ – ögey ata, analıx – ögey ana, bajılıx – ögey bacı, qardaşdix – ögey qardaş, oğullux – ögey oğul, qızdix – ögey qız.

Yeri gəlmışkən qeyd edək ki, -lıx, -dix şəkilçiləri qan qohumluğu bildirən sözlərə artırıldıqda ikinci bir məna – «dostluq» mənası da bildirir. Belə ki, bajılıx sözü «ögey bacı» mənasından

başqa, «rəfiqə», qardaşdix sözü isə «ögey qardaş» mənasından başqa, «rəfiq» mənasını bildirir. Şəki şivələrində qeydə alınmış «atalıx» sözü isə «ögey ata» mənasından başqa, «qız köçərkən atasının oğlan evindən aldığı pul (və ya qızıl)» mənasını da ifadə edir; məsələn: – Qızın atası diyir, bi bu qədir sənnənən atalıx alıjam (Böyük Dəhnə) (60, 235). Bəzən uşağı qalmayan, ya da ağır xəstə olan valideynlər niyyət edərdilər ki, uşaq qalsa, toyunu minnətsiz edəcəyəm. Əgər uşaq qız uşağı olardısa, valideynlər «Bu uşağı Allahyolu deyirəm» deyə niyyət edərdilər. Ona da atalıx almazdılar (107, 101).

Dədə sözü şivələrdə bəzən ata anlamında da işlənir: – Ağız ey, dədəm dədənə borşdu döyü! (Qb.); – Üş gündü, dədəm öyə yaman yornuğ gəlir (Yev.); – Gör, dədəmin paltarra-rınnan əynininə gələni olajax? (Yev.). «Dədə Qorqud kitabı»nda geniş məna çalarlarına malik olan bu söz haqqında Ə.Tanrıverdi ətraflı bəhs etmişdir (112, 200).

Ciji sözü *cicə* fonetik variantında Lerik şivələrində qeydə alınmışdır: Cicəmin vəzyəti yamən xarəbdi (Züvüç) (21, 126). Şəki şivələrində isə ciyi sözünün əvvəlinə böyük sözü əlavə edilərək *bö:x¹ ciyi* şəklində işlənir və «əmi və ya dayı arvadı» mənasını daşıyır (60, 182).

Çağ'a sözü qədim türkmən dilində *çaqa* şəklində işlənərək «quş balası» mənasını ifadə edir.

Simsar sözü «nisbətən uzaq qohum» mənasında Yardımlı, Cəlilabad, Goyçay və Mingəçevir şivələrində də qeydə alınmışdır (85, 120; 4, 140; 113, 63; 34, 344).

Bu gün ədəbi dilimizdə «övlad» mənasında artıq arxaikləşərək, yalnız «oğlan övladı» mənasını ifadə edən *oğul* sözü bir sıra şivələrimizdə olduğu kimi, Yevlax şivələrində də öz qədim mənasını saxlamışdır: – Ay oğul, şeytan fəhləsi kimi sə:rdənnən əlləşirseni, bir ho:r dincin*i* al. L.A.Pokrovskaya *oğul* sözünü izah edərkən bu sözün «övlad» anlamında olmasını da qeyd etmişdir (151, 16).

Qağa sözü «ata» və «böyük qardaş», *bajı* sözü «bacı», «qardaş arvadı», «ögey ana» mənalarında Cəlilabad rayonu şivəsində qeydə alınmışdır (4, 140).

b) *Nikah qohumluğuna aid terminlər*: küləfət//övrət/uşaxlarin anası, ər//øyün kişişi/uşaxların atası, *quda* (evlənmiş oğlanın və ya qızın valideynlərinin bir-birinə verdikləri qarşılıqlı qohumluq adı), *gəlin*, köy//göy (A.Qar., Y.Qar.)//kürəkən, yeznə (əks. şiv.) (bacının əri), qayın, baldız, elti (qardaşların arvadlarının bir-birinə verdikləri qohumluq adı), *bajanax*, *qaynata*, *qaynana*//*qaynənə* (*Qaynənəli gəlinin dili:n* altda qənt gərəx¹).

Göy sözü «Dədə Qorqud kitabı»nda müxtəlif fonetik variantlarda (köygü//göygi//güyəgү) işlənmişdir: *Güyəgү* oğul olmaz; Xan babamın göygisi, Qadın anamın sevgisi (69, 31, 38). *Güyəgү* sözü, həmçinin «Əhməd Hərami dastanı»nda da işlənmişdir: *Güyəgijyə* də onda sağıdıcı oldu (29, 64).

Göy sözü müasir Azərbaycan dilindəki *kürəkən* sözünün sinonimidir. L.A.Pokrovskaya bu leksemərin etimoloji baxımdan əlaqəli olduğunu zənn etmişdir. Belə ki, monqol dilindəki xurğqe(n) sözündəki *n* davamlı deyil və o, qədim abidələrdəki *kü-dagü* lekseminə yaxın tələffüz olunur. Lakin tədqiqatçı bunlar arasındaki etimoloji bağlılığı sübut edən möhkəm əsasın olmadığını da əlavə etmişdir (151, 63). E.Ələkbərova qeyd edir ki, köygü//göygi//güyəgү//güdegү//giyov//giyev və s. fonetik qabiqlarda təzahür edən kürəkən məfhumu qədim türk lüğətində əks olunmuş kü->küd//köd «qorumaq, baxmaq, göz yetirmək» mənalı feilə -ov// -ev// -ag// -əg// -egü isim düzəldən şəkilçinin qoşulması nəticəsində yaranmışdır. Bu şəkilçi, öz növbəsində, pratürkdə bütün canlılara aid olan *an* kökündən düzəlmüşdir (38, 125).

Bu sözə türk dillərinə aid qədim yazılı abidələrdə küdagü, qyjaqy şəklində rast gəlinir (152, 397). *Göy* sözünün *giyəv* şəklinə Ermənistanın Qafan rayonunda yaşamış azərbaycanlıların şivəsində bu gün də təsadüf edilir.

Quda sözü eyni şəkildə türkmən dilində, *kuda* şəklində Altay, şor, uyğur, qırğız dillərində, *koza* şəklində başqırd dilində işlənir (141, 334).

Elti sözü Azərbaycan dilinin əksər şivələrində işlədir. Quba dialektində, qərb qrupu şivələrində, Goyçay keçid şivələrində və Qax rayonu şivələrində bu söz «qayın arvadı», İraq-Türkman ləhcəsində, Cüçəkənd şivəsində isə «qardaş arvadı» mənasında qeydə alınmışdır (102, 310; 11, 214; 113, 44; 92, 246; 58, 285; 59, 27). *Elti* sözü bir sıra türk dillərində də işlədir (143, 786). Volqa bulqarlarının qəbirüstü yazılarında *elti* sözü elçi sözü ilə paralel işlənir (191, 67). K.Quliyeva Quba və Dərbənd dialektində bu sözü «qayın arvadı» mənasında qeydə alınmışdır: – İki qardaş uladu, ularun da iki arvadı, ular uladu bir-birnə *elti*; – Eki qardaşın arvadı bir-birnə *elti* diyədi (142, 14). Neftçala şivələrində qayın arvadına *qayinxatın* deyilir. Bölgədə belə bir xalq deyimi də var: *Qayinxatını xayinxatını* olar.

Yeznə sözü Yevlax şivələrində həm «bacının əri», həm də «qızın əri» mənalarda müşahidə edilir: *Yeznə* kişinin düşmanıdır; *Yeznən* yaxşı çıktı, bir oğlun artdı. *Yeznən* pis çıktısa, qızın da dardı. İmişli və Lerik rayonu şivələrində də bu söz qeyd etdiyimiz mənalarda işlədir (25, 247; 21, 127). Yardımlı şivələrində isə «bacının əri və bacanaq» mənalarını ifadə edir (85, 121). Bu söz M.Kaşgarının lüğətində «böyük bacının əri» mənasında qeydə alınmışdır (63, c.3, 37).

Baldız sözü Yevlax şivələrində həm ərin, həm arvadın bacısı mənasında işlədir. M.Kaşgarının «Divanü-lügət-it-türk» əsərində bu söz «arvadın kiçik bacısı» mənasında qeydə alınmışdır. Ərin bacısına isə *baldız* deyil, *sinqil* deyilir (63, c.1, 446).

Giji-bajı//cici-bici. Bu söz şivələrdə *sirdaş*, *rəfiqə* anlamında işlənir; – Əşşı, bu dəfə barışannan, tay ayrı ciji-bajı oluflar (Y.Sal.); – Uların arasından su da keşmir, ciji-bajıdilar (S.); – Allah xeyir eləsin, cici-bicidilər, sözdəri-söhbətdəri qu-tarmax bilmir (Yev.).

T.Hacıyev *cici-baci* sözünün loru söz və ifadə kimi «fərsiz qadın» mənasında eynilə qaldığını göstərir (48, 68). Bu ifadə «Dədə Qorqud kitabı»nda «Pəs varasan, bir cici-bici türkman qızını alasan» cümləsində işlənmişdir. «Dədə Qorqud kitabı»na aid izahlı lügətdə sözün həm «zəif, körpə», həm də «xoşxasiyyət, həlim, mehriban qız» mənasında izahı verilmişdir (71, 197). Ə.Tanrıverdi «Dədə Qorqud dastanı»ndakı mənfi çalarlı «cici-bici»nin şivələrimizdə semantik dəyişmə ilə müsbət anlamlı söz kimi mühafizə olunduğu qənaətinə gəlmişdir (112, 201).

2.3. Zaman anlayışı bildirən sözlər

Şivələrdə vaxt və zamanla bağlı xeyli sözlər işlənir ki, bunların bir qismi ədəbi dillə eyniyyət təşkil edir: məsələn, *çağ, əsr, era, qərinə (33 il), inişil, bildir, bu il//bi:l, dö:ran, dəm* və s.

M.Kaşgarinin lügətində *bildir* sözü «keçən il, bir ildir» mənasında qeydə alınmışdır (63, c. 1, 446). Bu sözə qədim türk lügətində də rast gəlirik (132, 105).

Fəsil və ay adları. Şivələrdə qeydə alınmış köhnə fəsil və ay adlarını bildirən sözləri ayrıca olaraq nəzərdən keçirək:

Qırxin vaxdı (əks. şiv.) – yay və payız fəsillərində qoyunların qırıldığı vaxt. – Qırxin vaxtı fermada işdərimiz çox olur (Ək.).

Qorapişirən (əks. şiv.) – avqust ayı. – Qorapişirən vaxtdı Yevlaxda kimi taparsanı (Yen.).

Bu ifadə eyni mənada Çənbərək və Karvansaray şivələrində də işlənir (68, 251).

Quyruğdoğan ay (Yev., Qğ., Qm.) – avqustun beşindən sonra. – Quyrux doğan vaxdı sərinnix¹lər tüşür (Yev.).

Maldarlıq və əkinçiliklə məşğul olan ulu babalarımız vaxtı bilmək üçün özlərinə kosmik və fenoloji təqvim yaratmışlar. Əlbəttə, üstündən çox əsrlər keçdiyinə görə, bu təqvimin çoxu unudulub aradan çıxmış, yaddaşlardan silinmiş, bəzi ünsürləri folklor və dialekt materialı kimi qalaraq gəlib bizə çatmışdır. Belə kosmik anlayışlı adlardan biri də *quyruqdoğan* və ya *quy-*

ruqdonandır. Azərbaycanın qərb rayonlarında, o cümlədən Yevlaxda bu ifadə ən çox *quyruqdoğan*, şərqi rayonlarında isə *quyruqdonan* formasında işlədir. Bu ifadənin semantikasına dair fikirlər müxtəlidir.

Bir fikrə görə, *quyruqdonan* *quyruq* ismindən və *donmaq* feilindən yaranmış mürəkkəb addır. Guya maldarlar havanın soyumasını müəyyən etmək üçün *quyruq* (qoyun *quyruğu*) yağını əridib açıq havada qoyurlar. Əgər əridilmiş qoyun *quyruğunun* yağı gecə donarsa, onda *quyruqdondu* zamanı başladığı bilinər və mal-qara tövlə şəraitinə keçirilər, məhsul isə tarladan yiğilərdi. Əslində bu zamanın vaxtını bilmək əkinçilər və maldarlar üçün çox vacib idi.

İkinci fikrə görə, avqust ayının 5-də, dağ və dağətəyi yerlərdə isə avqustun 15-də *quyruq* doğan ayı başlayır. Bu, ulduzdur. Yerdəkilərə at *quyruğu* şəklində görünən bu ulduz *Quyruqdoğan* adlanır. Bu ulduzun (*quyruqlu ulduzun*) görünməsi nəticəsində yerə şəh düşür.

Quyruqdoğan zaman anlayışına Həsən bəy Zərdabinin «Əkinçi» qəzetində verdiyi bir məlumat da maraqlıdır. O yazır: «Bizim göy üzündə gecələr görünən ulduzların hamısı həmişə görünməyir. Elə ulduzlar var ki, ilin bir vaxtında görünüb, qeyri-vaxtlarda görünməyir və bir də ulduzlar çox olduğuna onları dəstə-dəstə edib hər bir dəstəyə və dəstə oxşadığı şeyin, ya heyvanın adını qoyurlar ki, onları tanımaq asan olsun. O cümlədən onların bir dəstəsinə *quyruq* deyirlər ki, həqiqətən, qoyun *quyruğuna* şəbahəti var».

El yəylaxdan qayidan vax (Yəd., Qğ., Köv.)//*payızın əvvəlimci ayı* (əks. şiv.)//*toylar ayı* (Yev.) – sentyabr. – Payızın əvvəlimci ayı Sübha:n toyun eliyeşdi (Qğ.); – Öy sahifəsizdi deyin, olarda qalır, el yəylaxdan qayidan vax cıxıf şəhərə gedeyşdi (Qğ.).

Çənbərək və Karvansaray şivələrində bu mənada «el başı qaydan ay» ifadəsi işlədir (68, 251).

Xəzan ayı (Yev.)//*leysan ayı* (Hür., Y.Buc., Xal., Xan.) //yarpax tökülen vaxdı (S., İsm., Y.Buc.) – payızın ortaları. – Yar-

pax tökülən vaxdı gedif qapıdakı mer-meyvəni də yiğarıx (S.); – Gör, leysan vaxdında bu əyin-başnan öydən çıxallar? (İsm.)

Mal dama girən vaxdı (Köv., Nər., Qb., Hür.) – payızın son ayı.

Yatax vaxdı (Sal., Nem., V.) – qış fəslində qoyunların tövlədə saxlanılması vaxtı. – Söyüxlar tüsdümü, qoyunnarın yatax vaxdındı (Sal.).

Bö:x¹ çilə (büt. şiv.) – qışın birinci qırx günü. – *Bö:x¹ çilə* yaxunnaşır (Yev.).

Kiçix¹ çilə (büt. şiv.)//*bala çilə* (Gül., Qğ., Qm.) – qışın ikinci ayının son iyirmi günü. – İlim il olsa, kiçix¹ çilləm yazdandı.

Boz ay (əks. şiv.) – fevralın 22-dən sonra bir ay. – Boz ay laf söyüx olur dana (Qm.).

Qarayaz (V., Qb., Mb., Dəl., Sal.) – yazın ilk 20 günü.

Keçiqiran (Hs., Qb., V., Qğ.)//*oğlaxqiran* (Hav., Hs.) – mart ayının son on günü. – Oğlaxqiran da qutarsayıdı, canımız isinərdi (Hs.).

Köş vaxdı (əks. şiv.) – yayın isti vaxtları, camaatın yaylağa köçdüyü vaxt. – Köş vaxdı fərməş özümüzə lazım olur dana (Yev.).

Gün adları. Yevlax şivələrində yerli camaat arasında daha çox işlənən, bu şivə üçün xarakterik olan aşağıdakı gün adları qeydə alınmışdır:

Süt günü (Əc., Ər.) – bazar günü. – Həmayıl süt günü öydə oljehdi (Ək.).

Süt günü ifadəsi Yardımlı rayonu şivələrində də eyni forma və mənada işlənilir (85, 122). Tovuz rayonunda isə *süd günü* ifadəsi «hər həftənin cümə günü quzuçulara yavanlıq verilən vaxt» mənasını bildirir: – Süd gündənə quzuçulara bir əz südü artıx verin₁, yu:annıxları çatmir (54, 83).

Duz günü (əks. şiv.)//*ağır gün* (Yev., Yen., Köv.) – bazar ertəsi. – Duz günü həftənin əvvələmci günüdü dana (A.Qar.). – Savax ağır gündü, bizdər səfərə çıxmarıx (Yev.).

Z.Xasiyev bu ifadəni «mal-qaraya təxminən həftədə bir dəfə duz verilən vaxt» mənasında qeydə almışdır: – Duz günü heyvannar duzdağa qaçır (54, 82). Yardımlı şivələrində isə «bazar ertəsi» mənasında rast gəlinir (85, 122).

Adna (büt. şiv.)//*adına* (Ək., Yen.) – cümə axşamı. – Bu günün adı nədi? Şəmbədi, adınadı. «Ana, ana» dedilər, Bilmədim dadı nədi; – Molla camahata deyif kin, adnalar veriljehdi (A.Qar.); – *Adna* günü iş görməzdər (inanc).

Adına sözü qərb qrupu şivələrində də «cümə axşamı» mənasında qeydə alınmışdır (11, 196). Qədim türk lügətində bu söz «cümə günü» (132, 11), V.Radlovun lügətində isə həm «cümə axşamı», həm də «cümə günü» mənalarda göstərilir (154, 1(1), 466-494). S.Behbudov *adna* sözündən geniş şəkildə bəhs edərək onun həm Azərbaycan dili şivələrində, həm də digər türk dillərində, eləcə də qədim lügətlərdə müxtəlif mənalarda işləndiyini qeyd etmişdir (20, 176-177). E.Ələkbərova bu sözün öz inkişafında ayna şəklində işləndiyi faktlarına (məsələn, Ayna Mələk; Sağış gündündə ayna görklü) münasibətini bildirmişdir. O qeyd edir ki, *adna* sözü aynaya nisbətən daha qədimdir və ayna sözünün «İblis» mənasında izahı doğrudur (38, 57, 62).

Adnertəsi (Y.Qar.) – cümə günü. – Adnertəsi cumaxşamı:n savaxsın de:rix¹ (Y.Qar.).

Gədəbəy şivəsində *adına ertəsi* «şənbə» gününü bildirir (8, 2).

Günün vaxtları ilə bağlı sözlər: xoruz banı, xoruz qənədini çırpbamış, ertə (Xal.)//savərtə (A.Sal.)//səvərtə (A.Qar., Y.Qar.), obaşdan (Quş., S., Yəd.)//obaşdannan (Qğ.), dan sökünləndə (Nərm., Gül)// dan ağaranda (Əc.)// dan yeri qızaranda, tülükü qığ salmamış (səhər tezdən), alatoran (əks. şiv.) (yenicə işıqlanannda), gün qalxan vaxdı (V.), şər vaxdı //şər qarışanda (Mb., S.), mal örüşdən qayıdan vaxdı (əks. şiv.) (axşam saat 6-7 radələri), mal sağını vaxtı (əks. şiv.) (səhər saat 7-8 radələri), qoyun sağını vaxdı (Mb., S., GüL., Hm.) (gündüz saat 1-2 radələri), əmiş vaxdı (Hs., Əb., Mb.) (saat 2-3 radələri), yaylım vaxdı (Sal., Ək.,

Tq.) (hava işıqlananadək mal-qaranın örüşə aparıldığı vaxt), mal gələn vaxdı, qışqaralan//qarannıxqarışan (Yev., Yen., Bəyd.) (axşamüstü), gün bir sijim boyu qalxan vaxtdı, gün iki sijimboyu qalxan vaxdı, töyux tara çıxan vaxdı.

Mal gələn vaxdı ifadəsi Neftçala şivələrində *maləyağı* kimi işlənir: – Sahibin qızı maləyağına doğulub.

Ertə sözü «sabah, səhər» mənalarında qədim türk lüğətin-də (132, 182) və E.V.Sevortyanın lüğətində (157, c.1, 302) qeydə alınmışdır.

Əmiş vaxdı ifadəsi Cədəbəy şivələrində də işlənir: – Əmiş vaxdı qoyun-quzunun mələşməsindən ağız də:ni qulağ eşitmer (54, 82). M.Ş.Sirəliyev *yaylım vaxdı* ifadəsini «yazda səhər-səhər mal-qaranın örüşə aparıldığı vaxt» kimi izah etmişdir (108, 323). Z.Xasiyev isə bu ifadəni «yazda gecə saat 4-6 arasında mal-qaranın örüşə aparıldığı vaxt» mənasında işləndiyini göstərir: – Çovannar yaylımdan dan yeri sökülen vaxdarı qayıdır (Şəmkir) (54, 82).

2.4. Təbiət hadisələrini və cəhətləri bildirən sözlər

Yevlax şivələrində təbiət hadisələrini və cəhətləri bildirən aşağıdakı sözlərə rast gəlinir:

Təbiət hadisələrini bildirən sözlər. Yevlax şivələrində təbiət hadisələrini bildirən aşağıdakı sözlərə rast gəlinir: *Yağış adları*: aq yağış (Gül., Duz., Əb., Tq.), yaz yağışı (S., C., Mb., Ək.), çovanalladan yağış (Yen., Əc.), gülşat yağış (Qm.), narın yağış (Əc., A.Sal.), dolu (büt. şiv.), ciləmə yağış (Boş.), püsəx¹ (Yen.)/tişəx¹ (Qm.)/çisəx¹, qara yağış.

Külək adları: qara yel (Əc.), səhər yeli (Xan.), isdi küləx¹ (Xal.), sə:m yeli (Yen.), boğanax (Yev., Ək., Mb., Qb., Y.Qar.).

Digər təbiət hadisələrilə də əlaqədar bir sıra sözlər işlənir: tufan (büt. şiv.)/tufanat (Yev.), isdi, söyux, ayaz (Ayaz vurmuyan şərbəti işməzdər), şaxda, qar-boran, qar, sis//bulut, sel, daşqın, şimşəx¹, ildirim (Başına ildirim tüşşün (qarğış)).

Cəhət və istiqamət bildirən sözlər. Yevlax şivələrində cəhət və istiqamət bildirən sözlər bunlardır: məğrib (A.Qar.), məşrix (A.Qar.), günbatan (A.Sal., S.), gündoğan (A.Sal., S.), şimal, cənuf, şərq, qərf, qavax//qənşər (Qm.), qıvlə//qıvla (Sal.), ön, alt, üsd, yuxarı//uxarı, aşağı.

2.5. Köhnə ölçü və çəki vahidlərini bildirən sözlər

Yevlax şivələrində köhnə ölçü və çəki vahidlərini bildirən bir sıra sözlər işlənir. Bunlar aşağıdakılardır:

a) Ağırlıq ölçüsü: tağar (S.)//xalvar (Yen., Bəyd., Ək.) – 400 kiloqram, yarımtağar (S., C.)//yarım xalvar (Yen., Bəyd., Ək.) – 200 kiloqram, put (Bir put duz yeməsən, xəsyətin bilməzsən) – 16 kiloqram, yarımput (C., Xal., Xan.) – 8 kiloqram, put yarımput (C., Xal., Xan.) – 24 kilogram, çanax (Y.Qar., İsm.)//batman (U:n hər kəlməsin bir batman balnan yiməy olmur) – 8 kiloqram (20 girvənkə), yarımbatman (A.Sal., Sal.) – 4 kilogram (10 girvənkə), hokqa (Əc., Y.Qar., Nem.) – 2 kiloqram (5 girvənkə), dinəviş (Qb.) – 1 kiloqram (2 girvənkə yarımbatman), girvənkə (Y.Qar., A.Qar.) – 400 qram, isdil (Y.Qar., Nem.) – 300 qram, uruf (Y.Qar., C., S.) – 200 qram, çətəvrə (Sal., Nərm., Əc.) – 100 qram, misqal (Mb., Y.Qar., Nem.) – 4 qram, çərəx¹ (əks. şiv.) – dörddə bir.

Tağar sözü M.Kaşgarinin lüğətində «içinə buğda və başqa şeylər qoyulan nəsnə, dağarcıq, kisə, cuval, xaral» mənalarında qeydə alınmışdır (63, c.1, 409). Qazax şivələrində isə *tağar* ağırlıq ölçüsü «160 kiloqram»ı bildirir (22, 47-60).

Batman sözü türk dilində də işlənir (143, 66). «Dədə Qorqud kitabı»nda da bu sözə rast gəlinir: Hər atanda on iki *batman* taş atardı; Altmış *batman* gürz salardı (69, 48, 94). M.Kaşgarinin lüğətində də *batman* sözü qeydə alınmışdır: bir *batman* ət (63, c.1, 435).

Çanax ölçü vahidi Çənbərək və Karvansaray şivələrində 8 kilogram (68, 250), Qazax şivələrində isə 5 kilogram yarımbatman (22, 47-60) çəkinini bildirir.

Yevlax şivələrində qapan sözünə də çox rast gəlinir ki, bu «ağır şeyləri çəkən böyük tərəzi»dir. Bu söz Qazax şivələrində də işlənir: – Qapan tərəzidən böyük olor (Daş Salahlı) (11, 204).

b) *Uzunluq ölçülərini bildirən sözlər*: arşın (1 metr), yarım arşın (50 santimet), çörəx¹ (25 santimet), urus arşını, xan arşını//şah arşını (1 metrdən böyük), verşok, sajen (3 metr), hekdar, desyatın, bir ağaç (1 kilometr), yarım ağaç (500 metr), vers (1 kilometr).

Şərqi Abşeron şivələrində də *ağac* ifadəsi işlənir və 8 kilometrlik məsafəni bildirir (115, 113). *Arşın* sözü «Dədə Qorqud kitabı»nda işlənmişdir: – Ol kafərin altmış arşun qaməti vardı (69, 94).

c) *Təxminini çəki və ölçü adlarını bildirən sözlər*: ərəş (dirsəkdən barmaqların ucunadək olan məsafə), xışma//cəngə (bir ovuc), bir addim (iki ayaq arasındaki məsafə), bir barmax (bir barmax uzunluğu), qarış (tam açılmış əlin, baş barmağından kiçik barmağa qədər olan məsafə), qulaş (tam açılmış sağ və sol qolun arasındaki məsafə), bir çımdix¹, bir atım, qom//qoma (bir əl tutumu qədər yiğilan dəstə), bir tutam (bir qulaş), mənzil (25 kilometr), qədəx¹ (1 metr), taxda, top.

2.6. Köhnə vergi, vəzifə, rütbə, silah adları

Yevlax şivələrində müşahidə edilən bir sıra tarixizmlər vardır ki, bunların heç birinə bu gün heç orta nəslin dilində də rast gəlmək mümkün deyildir. Bu cür sözlər köhnə ictimai quruluşla əlaqədar olan sözlərdir ki, bu gün artıq sıradan çıxmaq üzrədir. Unudulmaqdə olan bu sözlər arxaik sözlər sırasındadır.

Yevlax şivələrində qeydə alduğumız köhnə vergi, vəzifə, rütbə, silah adları:

a) *Köhnə vergi adları*: saldat pulu (Əc., Ək.)//əsgər pulu (A.Qar.), töycü (Qm.), tüsdü pulu (Qm.), otbaşı (S.,Qm.) (otlaq üçün alınan vergi).

b) *Köhnə vəzifə, rütbə adları*: ağa, nökər, nayif, ayaxçı//əyaxçı, kətxuda (Kətxudanı gör, kəndi dağıt), qubornat, pris-

dav, minbaşı, yüzbaşı, onbaşı, yaso:ul, qaradavoy (Qarnı qaradavoy fiti kimi çalır), ko:xa (Koxanı gör, kəndi çap), darğa (Evin-də yox, urvalıx, kö:lünnən keçir darğalıx), sultan, dərəbəyi, ço:uş, baş ço:uş, uradinix¹, sərdar, bəzirgan, qolçomax, qaçax, mə:mur, kətda, dilmaş, pitrici, silisçi, muray.

Yevlax şivələrində «yüksək rütbəli şəxsləri bildirmək» mənasında daha çox izlənilən söz *böyük¹* və *böyük¹lər* ifadəsidir. Bu söz qeyd etdiyimiz mənada C. Məmmədquluzadənin əsərlərində də işlənmişdir: «...Qərez, çoxu yadımdan çıxıb, mən deyirəm ki, nə qədər yer üzündə *böyük* var idi, hamısını saydı» (114, 302).

c) *Silah adları*: Qədim silah adlarına aşağıdakıları misal göstərə bilərik: ox, yay, kaman, xançal//xəncər, qılış, qalxan, miz-rax, aynalı, təx¹lülə, dəyandoldurum, qəmə, beşəçilan, mazur.

2.7. Sözlərin mənşəyi

Yevlax şivələrində müşahidə etdiyimiz bir sıra sözləri mənşəyinə görə iki cür qruplaşdırıb bilərik: a) arxaizmlər; b) alınma sözlər.

Arxaizmlər. Dilin lügət tərkibinin bütün leksik qatlarında köhnəlmış sözlərə rast gəlmək olur. İctimai həyatda baş verən dəyişikliklər, iqtisadiyyat, elm, texnika, mədəniyyətin inkişafı dilin lügət tərkibini yeniləşdirir, zənginləşdirir, müəyyən sözlər öz fəallığını itirir, passiv fonda keçir, lakin dildən tamamilə itmir. Onlar arxaizmlər, tarixizmlər, köhnəlmış sözlər kimi qalır, yeri düşəndə müəyyən üslubi məqsədlərlə ədəbi dildə işlənə bilir (79, 115-116). Köhnəlmış sözlərin tarixizmlərə aid olmayan qrupunu arxaizmlər təşkil edir. Arxaizm yunan sözü olub, mənası «qədim» deməkdir. «Tarixizmlərdən fərqli olaraq, arxaizmlər elə sözlərdən ibarətdir ki, onların ifadə etdiyi əşya və hadisələr indinin özündə belə mövcuddur, lakin onlar başqa sözlərlə ifadə olunur» (23, 74). «Arxaik sözlərin hamısı eyni aqibətlə olmur; bunlardan bəzisi tamamilə unudulur; bəzisi məhdud dairədə – dialekt, şivə sözlərinə çevrilərək yaşayır; bəzisi başqa bir dilə

keçir, ...bəzisi yenidən işlək söz hüququ kəsb edir» (30, 101). M.Çobanov qeyd edir ki, ədəbi dilin müasir vəziyyəti üçün fəaliyyətdən qalan, yalnız dialekt və şivələrdə işlənən söz və ya söz birləşmələrinə arxaizmlər deyilir (28, c.1, 9).

M.Mirzəliyeva arxaik sözlərə münasibətini bildirərək yazar: «Müxtəlif tarixi səbəblər üzündən ictimai-iqtisadi quruluşların bir-birini əvəz etməsi nəticəsində dildə bəzi söz və ifadələr sıradan çıxır, arxaikləşir, işlənmir. Əlbəttə, arxaikləşmə prosesi heç də birdən-birə baş vermir, tədrici xarakter daşıyır. Arxaik sözlər həyatın müxtəlif sahəsinə aid ola bilər. Bu cür sözlərin dilin lügət tərkibindən çıxmazı onların ifadə etdikləri məfhumların həyat meydanını tərk etməsилə əlaqədardır» (90, 292).

Məlum olduğu üzrə, lügət tərkibi dilin daha çox dəyişikliyə məruz qalan hissəsidir. Odur ki, dildə baş verən dəyişikliklər onun lügət tərkibinə daha çox təsir edir. Ölkəmizdə sənaye və kənd təsərrüfatının, ticarət və nəqliyyatın, elm və texnikanın inkişafı ilə əlaqədar olaraq köhnə ictimai quruluş, təsərrüfat və məişətlə bağlı olan bir sıra sözlər dildən çıxmaga başlamışdır.

Bu cəhətdən şivələrimizin lügət tərkibi ədəbi dilimizin lügət tərkibindən fərqlənir. Belə ki, şivələrimiz arxaik sözləri ədəbi dilə nisbətən uzun müddət mühafizə edib saxlayır. Bu gün müasir ədəbi dilimiz üçün arxaikləşmiş olan bir sıra sözlər Yevlax şivələrində işlənməkdədir. Bunlardan bəzilərinə diqqət yetirək:

Qut (Qğ., Ağ., Ək., A.Buc., Rüst.) – qüvvət. – A bala, səhərrər bu ciyədən₁, qaymaxdan₁ ye:n₁, ürəyin₁izdə qut olsun (Ək.); – Gün axşa:matan ağlamışan₁, yeməsən₁, ürəyin₁də qut olmaz (Qğ.).

Qut sözü qədim türk lügətində də qeydə alınmışdır: 1. can, ruh, həyati güc; 2. xoşbəxtlik, səadət, bərəkət, uğur (132, 471). S.Malov türk dillərinə aid qədim yazılı abidələrdə *qut* sözünün «bəxt, səadət, tale, həzz, ləzzət, zövq» və başqa mənalarda işləndiyini göstərmüşdür (145, 415). «Dədə Qorqud kitabı»nda *qutlu* sözünə rast gəlirik; məsələn, «Bu ad yigidə *qutlu* olsun!» – dedilər; Dibdə oturan xas bəklər! *Qutlu* olsun dövlətin₁üz! – dedi

(69, 54, 63). *Qutlu* sözü dastanda ləqəb kimi də çox işlənmişdir: «*Qutlu Mələk!* Öləmgə-yitməgə getməmişdim, yatacaq yerim genə bu xərab olasıydı» (69, 33). Həmin sözün antonimi olan *qutsuz* sözü də müşahidə olunur: «*Qədəmi qutsız gəlin deyincə, udsız gəlin desünlər*» (69, 112). Y.Balasaqunlunun möhtəşəm «*Qutadqu bilik*» əsərində də *qut* sözü işlədilmişdir. «*Qutadqu bilik*» – «xoşbəxtliyə, səadətə aparan elm, bilik» deməkdir (*qut* – xoşbəxt, ad – etmək mənalı adlardan feil düzəldən şəkilçi, -*qu* – feildən ad düzəldən şəkilçidir).

«Əhməd Hərami dastanı»nda isə *qutlu* (uğurlu, xoşbəxt) və *qutlulamaq* (təbrik etmək) ifadələri işlənmişdir: «Billə gəl gedəlim bu qutlu yola, Ola kim tanrı xeyrin vermiş ola»; «Ulu, kiçi anı qamusu bildi, Düğün qutlulamağa cümlə gəldi» (86, 41).

Qut sözü bir sıra türk dillərində də işlənir; məsələn, türk dilində *kut* «bəxt, tale» (143, 372), başqırd dilində *kat* – 1. könnül, qəlb, ruh; 2. bəxt, səadət; 3. rahatlıq, səliqə, qayda (123, 341) mənalarını ifadə edir. R.Məhərrəmova *qut* sözdən geniş şəkildə bəhs edərək, bu sözün müxtəlif fonetik variantlarda Orxon-Yenisey abidələrində, XVI əsrə qədər klassiklərimizin dilində, eləcə də müasir bədii ədəbiyyatımızda rast gəlindiyini misallar vasitəsilə göstərmişdir (79, 43). Q.Məmmədova Nəsiminin dilini araşdırarkən *qutlu* sözünün burada «mübarək, uğurlu, xeyirli, xoşbəxt» mənalarında işləndiyini bildirir (87, 118). Məsələn, Başumə *quttu* əyağın gəldi basdı ol nigar, Kəlgəsi düşdü mana, sərvi xuramanın yenə (97, 56). Tədqiqatçı *qutlu* sözünün Neftçala rayonunun bəzi kənd şivələrində bu gün də «mübarək, uğurlu, xeyirli, xoşbəxt» məzmununda bir alqışın tərkibində qaldığını misal göstərir: Ayağı *quttu//qutdu* olsun (Qaramanlı kəndi) (87, 118).

Qut ismi Cəbrayıł keçid şivəsində «qüvvət, dəyər, təsir» mənalarında işlənir: – Bir loxma ye, ürəyinə qut olsun (101, 162). Neftçala şivələrində bu mənada *quat* fonetik variantının işlənməsini müşahidə etmək olur: – Sözüə *quat*, biz də helə o fikirdəyük; – Yaxşı yi, ürəyündə *quat* olsun. S.Behbudov *qut* sö-

zünün Salyan rayon şivəsində «tumurcuq» mənəsində işləndiyini qeydə almışdır: – Ağajdar qut bağlılır (19, 125). K.Quliyeva məhz bu mənada işlənmiş *qut* sözünün qırğız, Tuva dillərindəki «canlanan», «güt verən» mənaları ilə uzlaşdığını qeyd edir (142, 20). Şərqi Abşeron şivələrində *qut* sözündən düzəlmüş *qutəppə* (möhkəm bürünmək, bərk sarımaq) leksemi işlənir; məsələn, – Ağız, ne bürinmisən *qutəppə*, no:lub, tifandi begəm? (Bilgəh) (115, 87). Qazax şivələrində isə *qut* çox vaxt olmaq, eləmək, *qurumaq* feilləri ilə birlikdə gələrək, əsasən üç mənada işlənir: 1. Ürəyə qüvvət, durum (dayaq) mənalarında; məsələn, – Xörəx¹ pişənətən bir tıkə əppəx¹ ye, ürəyinə qut olsun. 2. Mat qalmaq, heyrətlənmək, nitqi tutulmaq mənalarında; məsələn, – Kişi elə söz de:r ki, adamın qutu quruyor, söz də tapper danışmağa. 3. Kar olmaq, qulağı batmaq, dəng olmaq mənalarında; məsələn, – Yuaş danış, qulağımı qut elədin (22, 54). Şərq qrupu şivələrində *mati-qutu qurumaq* frazeoloji vahidi işlənir: – Qızın sözünə matım-qutum qurudu.

Ün (Əc., Əb., A.Buc., Duz.) – səs. – Beyjə savagatın ünüm ərşə çıxıf (Əc.); – O düzəngahın ortasında, qırax-bujaxda da bir bəndə yoxdu kun, səsinə çata, ününə yetə (Əb.); – Ha qış-qırım, heş gəsə nə səsim çatmaz, nə ünüm yetməz (Duz.); – Gejə:n bu vədəsində çağırram, barı bir hay ver, bir səsinə, ününə çıxart dana! (A.Buc.)

Ün sözü qeyd etdiyimiz mənada «Dədə Qorqud kitabı»nda da işlənmişdir; məsələn, Ünüm anılan, bəglər, sözüm dinlənə, bəglər!; Ünüm anıla, sözüm dinlə! (69, 42, 45). Bu söz M.Kaşgarinin lügətində (63, c.1, 122), qədim türk yazılı abidələrində (145, 440) və qədim türk lügətində (132, 625) də qeydə alınmışdır.

Ün sözünə qədim yazılı dil mənbələrində də rast gəlinir; məsələn, Yedi iqlim topdoludur *ünləri*; Rəqiblərin *ünü* həm çün cərəsvar (97, 198); Əfqani edib cərəs *ünün* pəst; Quş beççələri *üni* yuvadən, Məktəb *iinü* tək gəlür havadən (Xətai).

Yazılı ədəbi dilimizdə XIX əsrə qədər işlənən bu söz tədrisən ədəbi dildən çıxsa da, hazırda dilimizin əksər şivələrində

müşahidə edilir: – Gecə-gündüz *ünüm* göyə qalxır (Laçın) (8, 400); – Ay İsmə:l, o nə ündü? (Kənd Horadız) (83, 122). Gəncə-ətrafi şivələrdə isə «səsləmək, çağırmaq» mənasında *ünnəmək* feili işlənir: – Gör necə *ünnüyür* (Gəncə) (8, 400). Qazax şivələrində *ün* sözünə *-nəx¹* (-nək) şəkilçisi artırılmış *ünnəx¹* sözü də işlənir. Bu söz adı pisliyə çəkilən, ağıza-dilə düşən adamlara deyilir: – Adımız *ünnəx¹*di, kəntdə nə pis iş olsa, bizim üstümüzə yıxsınnar gərəx¹ (Əlibayramlı kəndi); – Adımız ünnəy oluf (Dəmirçilər kəndi) (22, 55). *Ün* sözünə şifahi xalq yaradıcılığı nümunələrində də rast gəlinir:

Sürünü sürüñi daşa,	Dağlar, səndə elim qaldı,
Duman, gəl bürün daşa.	Dal putaxda gülüm qaldı.
Leylisi itmiş Məjnun	Əlim çatmir, ünüm yetmir,
Salıfdı bir ün daşa.	Bir şeyda bülbülüm qaldı.

Şolan (Quş., Yen., S., Dəl., Gül.) – çox, bol. – Toyun səhərsi getdix¹ kin, dünənnən nə yeməx¹lər şolan oluf qalıfdı (Gül.); – Adına ləyax bir sırfə aşmışdı kin, yeyif-işməx¹ şolaniydi (Quş.); – Mə:m uşaxlarım mer-meyvədən korux görmüyüflər, həmməşə şolan olufdu (S.).

Şivələrdə *şolan eləməx¹* ifadəsi də işlənir və «malını dağıtmaq» mənasını bildirir: – Kişi öлennən so:ra o boyda mal-dö:ləti bu nanəciflər şolan elədilər (Yev.).

«Dədə Qorqud kitabı»nda *şolan* sözünün *şülən* fonetik variantına rast gəlirik; məsələn, «Sultanım, məni qo:sanı da şülən yeməginı yanına varsam. Qarnım acdur, toyursanı», – dedi; Beyrək *şülən* yeməginin üzərinə gəldi (69, 64). «Kitabi-Dədə Qorqud»un izahlı lügəti»ndə *şülən* sözünün aşağıdakı mənaları ifadə etdiyi göstərilir: 1. qonaqlıq üçün nəzərdə tutulmuş bol yemə-içmə; 2. qonaqlıq, bol yemə-içmə məclisi (71, 201-202).

E.Əzizov yazır ki, *şülən* sözü «hər cür qonaqlıq» mənasında yox, «müəyyən məqsədlə, niyyətlə xalq üçün verilən ziyafət» mənasında işlənmişdir. Müəllif bu sözün daha çox qərb ləhcəsində mühafizə olunduğunu qeyd edir. Məsələn, Qarabağ şivələrində: – Şülən elədim, yanı malını dağıtdım; Gədəbəy rayonu-

nun Şinix zonasında: – Getdim gördüm şülən düşüf, mən də qoşuldum bir yandan (42, 256-258).

M.M.Cəfərzadə İmişli rayonu şivələrini araşdırarkən, şivələrdə «bolluq» mənasında işlənən *şülənnix*¹ sözünün *şülən* leksemindən törədiyini qeyd edir (25, 249). Göyçayın Bığır kəndində isə «bol, bolluq» mənasını ifadə edən *şilan* sözü işlənir: – Məclisdə hər şey şilandı (113, 76).

Qarğşa (Yev., Bün., S., Əb.) – iş, güc. – Qarğışan₁ coxdu dana, adam sa: qıymır (Yev.); – Onsuz da qarğışan₁z ağırdı, üsdəlix¹ mən də sizə yük olum (Bün.); – Domuşmax vaxdı döyü, qarğışamız çoxdu (S.).

Qarğşa sözü «Dədə Qorqud kitabı»nda «narahatlıq» mənasında işlənmişdir (71, 54); məsələn, Dədə Qorqud: Oğul, Qarcar, nə qarğşa edərsən? Götür, bu ısmarladığını nəsnədir (69, 57). Ağcabədi şivələrində də *qarğşa* sözü eyni mənada qeydə alınmışdır: – Bizim qarğışamız çoxdu (74, 184). Salyan rayonu şivəsində *qarğşa vermək* frazeoloji vahid kimi «narahatlıq vermək» mənası daşıyır.

Yortmaq (A.Qar., A.Sal., C., Tq., Əc.) – tez-tez hərəkət etmək. – Sə:rin gözü açılanın yü:rüf-yorturam, qədrim bilimmir (Tq.); – Uşağ olan kəs, denən yü:rüf-yortmaxdan yorulurmu? (C.); – A bala, gə bir ho:r da sən dinçin*i* al, sə:rdən yü:rüf-yortursan₁ (Yev.).

T.Hacıyev yortmaq feilini semantik arxaizmlər sistemində izah etmişdir (48, 67). Qeyd edək ki, Tovuz rayonu şivələrində bu sözün çortmaq variantı da müşahidə edilir: – Harya çortorsan₁? Şərq qrupu şivələrində at və canavar yerişi mənasında *yortmaq* feili müşahidə edilir, bəzən də bu feilin fərqli fonetik variantına – *çorttağan* ifadəsinə rast gəlinir.

V.V.Radlovun lüğətində bu feil *yorit* şəklində «getməyə məcbur etmək» mənasında qeydə alınmışdır (154, 423). «Dədə Qorqud kitabı»nda da *yort* feilinə rast gəlirik; məsələn, – Gel-düğü yolu əlinə alıb yordı; Gecə-gündüz yordılar (69, 74, 90). Qeyd edək ki, bu söz dastanda «keçib getmək» mənasında işlən-

mişdir: Atası-anası: «Yort, oğul! Uğurın açuq olsun, sağ-əsən varub gələsən, gələcəgin varsa!» dedilər (69, 113).

Bu feilə türk dillərinə aid qədim yazılı abidələrdə də rast gəlinir (145, 253).

Çin (əks. şiv.) – doğru, düz. – Beyjə vəyağamda səni gör-müşdüm, çin çıxdı (Yev.); – Bir ouş duz at suya, deynən, əriyin-cən yuxum çin o:sun; – Arzuların çin olsun.

M.Kaşgarinin lüğətində bu sözün «doğru, səhih» mənalarını ifadə etdiyi göstərilir: «çin aydınq=düz dedin» (63, c.1, 350). Cəbrayıl şivələrində *çin* sözü iki mənada işlədir; 1. hananın ərişi üçün hazırlanmış ip; 2. doğru, düz (47, 382).

Bağır (əks. şiv.) – ciyər. – Bağır kavavı çox xeyirridi (V.); – Bağırı içalatnan bir yerdə qazanda da pişirrix¹ (Qb.); – İlkijə şış bağır da çəx¹sən yaman olar (A.Sal.).

Qeyd edək ki, Yevlax şivələrində *bağır* sözü əsasən «qara ciyər» mənasını bildirir. Ağ ciyər sözünü ifadə etmək üçün öfgə leksemi işlədir: Öfgə quyrux yerinə işdiyir. Şivələrdə *qara bağır, bağırı yarılmaq, bağırı çatdamax, bağırı qan olmax* ifadələrinə də rast gəlinir: – Qara bağırı uşaxlar ye:flər, öfgələr qalif (S.); – Beyqafıl çağırıldılar dana, yazığın bağırı yarıldı (Bəyd.); – Həş demirsən, elə qorxudan uşa: n bağırı çatdırı (Nər.).

Bağır sözü ədəbi dildə «sinə, köks, ürək» anlamında da iş-lənməkdədir; məsələn, bağırna basmaq. Asemantik kök şəklində isə bağırsaq leksik vahidinin tərkibində qalmışdır.

«Azərbaycan dilinin dialektoloji lüğəti»ndə *bağır* «qaraciyərlə quyruqdan hazırlanan plov xuruşu» mənasında göstərilir (9, 48). Qarabağda aş qarası kimi istifadə edilən *bağırbeyin* adlanan xörək bişirilir və ayrıca da yeyilir (56, 107).

Qərb qrupu şivələrində *bağır* sözü «qara ciyər», öfgə sözünün digər fonetik variantı olan öyfə «ağ ciyər» anlamında işlənir: – Bü:nkü bağır-öyfə savaxkı quyruxdan irəlidi (zərb-məsəl) (11, 198).

M.Kaşgarinin lüğətində *bağır* «qaraciyər», qədim türk lüğətində isə «ürək» mənasında qeydə alınmışdır (63, c.1, 366; 132,

78). «Əsrarnamə»də və digər qədim türk yazılı abidələrində «köks, sinə, ciyər, ağ ciyər, qara ciyər» mənalarını ifadə etdiyi göstərilir (73, 137). «Dədə Qorqud kitabı»nda *bağrı yanmaq* ifadəsinə rast gəlirik: Yalnızca oğul görünməz, bağrim yanar; Yandı bağrim, göynədi içim (69, 38, 61). *Bağrı yanmaq* ifadəsi «kədərlənmək, qəm-qüssəyə batmaq» anlamında izah olunur (71, 27).

Bağır sözünə klassiklərimizin əsərlərində də təsadüf edirik; məsələn, Bəndən *iraq* olduğun bağrimi qan eylədi (73, 137).

Bu sözün klassik ədəbi nümunələrin dilində və şivələrdə ifadə etdiyi bütün mənalara əsasən deyə bilərik ki, *bağır* qədim türk dilində işlənmiş *bağ*, *bağ*, *ba* kökünün «iç, içəri, daxili» mənası ilə bağlıdır (157, c.2, 19).

İraq (Hav., Gül., Yen., Yəd)/*irax* (Nem.) – uzaq. – *İraq* ossun, uşa:n ba-şına qəfil iş gələr (Gül.); – Öydən-eşix¹dən *irax*, de:r Barxudargilin hüzürü tüşüf (Yen.); – Sənnən *irax*, bajım bir aydı balınsədə yatır (Yen.).

Şivələrdə bəzən *irax* sözü *i* sait düşümü ilə də işlənir: – *Rax* balamın canının (Ək.).

Qədim türk lüğətində *iraq* eyni mənada qeydə alınmışdır (132, 219). V.V.Radlov isə lüğətində *yıra* feilinin «Qutadqu bilik»də «uzaqlaşmaq» mənasında olduğunu göstərmişdir (154, c.1(2), 1366). «Dədə Qorqud kitabı»nda və «Əhməd Hərami dastanı»nda da bu sözə rast gəlinir: *İraqınidan*-yaqınının dan bərə gəlgil!; Gög *iraq*, yer qatı (69, 43, 106); *İraqdan* göstərir anı görəyim; *İraq* yerə səni verir olursam, Bənə (bir) dərddürür sənsiz olursam; Bənim şəhərimə əzm edərmisən sən, *İraqraqdur* elim, gedərmisən sən? (24, 36, 38, 55)

İraq sözü özbək, başqırd, uyğur dillərində də müxtəlif fonetik variantda işlənir (156, 148; 155, 154; 144, 152-157).

Bu söz eyni mənada Lerik rayonu şivələrində qeydə alınmışdır: – Qardəşim evi bizdən irağdu (Kələxan); – Olərun kəndi rəyonnən çox irağdu (Xanəgah) (21, 115).

Klassiklərimizin dilində də *iraq* sözü çox işlənmişdir: Həqdən *iraq* imiş olar kim, Sana ey nuri-həq, bəşər dedilər (73, 113); Oldu gözümdən *iraq* ol sənəmin surəti (97, 26).

Piti (büt. şiv.) – dua. – Bədbaxda nətər cadı-piti eliyflərsə, quzuya dönüf (Yev.); – Bizdər cadı-pitidən baş aşmarıx (Qm.); – Yazığa cadıdan-pitidən yedirdif saqqızın oğradılar dana (Yen.).

«Dua» anlamında işlənən *piti* sözünə şivəldərə əsasən *cadu* və *yazı* sözlərilə birlikdə rast gəlinir. Bu söz *bitik* fonetik variantında M.Kaşgarinin lügətində aşağıdakı mənalarda qeydə alınmışdır: 1. kitab, məktub, yazılı şey; 2. yazma, yazı; 3. əfsun, sehr, tilsim, cadu; 4. talisman (oğuzca) (63, c.1, 385). S.Malovun əsərində *pitix*¹ sözünün «kitab, yazma», V.V.Radlovun lügətində isə «yazı, fərman» mənalarını daşıdığı göstərilir (144, 93; 154, c.4(2), 1344-1345). Bu söz «Əhməd Hərami dastanı»nda da işlənmişdir: Güləndam aydır: imdi dur, görəsən, Bənə andan bitilər yazdırarsan (29, 81).

Piti sözü klassik ədəbiyyatımızda «məktub» mənasında işlənmişdir; məsələn, Öz halımı ərzu faş qıldı, Yaşımla pitiyi yaşı qıldı (Xətai).

Bu söz Cəbrayıl rayonu şivələrində *yazı-pitix*¹, Bolnisi şivələrində *pitix*¹ (Get, bir *pitix*¹ yazdır, görəx¹ axrı no:lor (Kəpənəkçi)), Qazax şivələrində piti (Uşağa yazı-piti eleyiflər (Ürkəməzli); Qavaxlar cadiya-pitiyə çox inanerdilər (Orta Salahlı)) şəklində işlənir (49, 60; 27, 66; 22, 56).

Kür (Bəyd., C., Ər., Gül., Xal.) – tərs, nadinc, yola getmə-yən. – Mə:m uşaxlarının heş biri kür olmuyuflar (C.); – Körpə atası:n kürrüyün eliyir dana (Ər.); – Əşrəfin balaja gədəsi yaman kürdü (Xal.); – Cavannixda kür, qojalıxda pir (Yev.).

Qeydə alınmış mətnlərdə *kür* sözündən törənmiş *kürəmə* ifadəsinə də rast gəlinir:

O tayda mal mələdi,
Dili yox, lal mələdi.
Dilin₁ düşman başına,
Dilin₁ nə *kürəmədi*.

Kür sözü M.Kaşgarinin lüğətində qeydə alınmışdır: «kür ər=igid, sarsılmaz, qoçu adam». Bu leksem atalar sözündə də işlənmişdir: «Kim kür bolsa, köwəz bolur=kim kür olsa, məğrur olar» (63, c.1, 339). «Dədə Qorqud kitabı»nda da *kür* sözünə rast gəlirik: Yarimasun-yarçumasun, sənin₁ oğlin₁ *kür* qopdı, ərcəl qopdı; Bəglər, Tanırı bizə bir *kür* oğul vermiş (69, 36, 72). Bu söz qorqudşunaslıqda «qışqırıqcı, hay-küycü» və «nankor, fərasətsiz» mənalarında izah edilmişdir (71, 122; 79, 20). Həmin söz qərb qrupu şivələrində «bədrəftar, tərs» mənalarında işlənir; məsələn, *Kür* biz o adama de:rix¹ kin, o adam ləj olor (11, 224). Q.Məmmədova Kür çayının adının da bu sözdən götürüldüyünü qeyd edir və *kür* sözünün «inadkar, saymaz» mənalarını daşıdığını da əlavə edir; məsələn, Dədəm mənə kür (kor/kör) dedi, gəlib-gedəni vur dedi (87, 117). Qeyd edək ki, bölgədə belə bir deyim var: Araz aşığınınan, Kür topuğunnandı. R.Rüstəmov *kürrüy eləməx*¹ feilinin xiffətlənmək, xiffətini çəkmək, darıxmaq mənalarını daşıdığını (Uşax dədəsi:çin kürrüy eliyir) göstərərək yazır ki, *kürrüy* ismi «nadinc, dəcəl» və s. mənalarda işlənən kür sıfətindən düzəlmüş və «nadincilik, dəcəllik» mənalarını ifadə edir (101, 158).

Bəlgə I (Əc., Qğ., İsm., Xal., Xan.) – evlənən oğlan tərəfindən qız evinə göndərilən birinci nişan. – Avdırighthma:n balaja qızına bəlgə aparajiyix (Əc.); – Yazix qızın bəlgəsin qaytarıflar (Xal.); – Bəs dedilər, məhərrəmlıx¹ girməmiş bəlgə qoyeşdi (Gül.).

Bəlgə II (Xan., Kol., İsm.) – təndirə çörək yaparkən və ya taxıl biçərkən qola dolanan parça. – Bəlgə bizə piçin piçəndə gərəy olur (Xan.).

Bəlgə III (Nem., Tq., V.) – vasitəçi. – Yə:qin kimsə arada bəlgə oluf kun barışıflar (Tq.); – Ta ağbirçəy arvadı bəlgə tutuf qapınıa gəliflər, gərəx¹ barışasanı (Tq.); – Bir bö:yüx¹-kiçix¹ qavağa duruf bəlgə olmur kin, bu əziz bayramda bunnar barışın (V.).

Bu söz M.Kaşgarinin lüğətində bəlgü «bəlgə, nişan, əlamət» mənalarında qeydə alınmışdır (63, c. 1, 422). Qədim türk yazılı abidələrində də bu sözün *balgü* şəklinə rast gəlirik (145, 370-371). V.Radlovun lüğətində isə bəlgə sözünün *balqa/belqa/balqi/balqü*

fonetik variantları («nişan, əlamət», «dəlil, əsas, sübut» mənalarında) göstərilmişdir (154, c.4(2), 1612-1613). *Bəlgə* sözü Bakı dialektində «şaftalı qaxı», «ağac davasında qola sarınan qalın parça», «dəstavuz» mənalarında işlənmişdir (109, 184).

Qərb qrupu şivələrində *bəlgə//bəlyə* «evlənən oğlan tərəfindən qız evinə göndərilən ilk nişan» (O vədə de:rdik: «Gedək bir dənə qız tafmışam, qızın hənəsini alax, *bəlgə* aparajiyix; Ali Əmirqulunun qızına *bəlyə* apardı»), Muğan qrupu şivələrində isə «müdafıə üçün işlənən el ağacı», «qola sarınan parça», «bəhanə», «əkin yerinin bir hissəsi» mənalarını bildirir (11, 200; 12, 174).

S.Behbudov bəlgə sözündən geniş şəkildə bəhs edərək, bu sözün Azərbaycan dilinin əksər şivələrində müxtəlif mənada işləndiyini qeydə almışdır (19, 24-25). Maraqlıdır ki, bu sözün bir sıra şivələrdə «bəhanə, səbəb» (Biləsuvar, Qusar, Göyçay, Salyan, Xaçmaz), «gön aşılamaq üçün nar qabığı və yarpağından hazırlanmış maddə» (Ağcabədi, Beyləqan, Şuşa), «dəriyə, palta-ra güvə düşməmək üçün yarpağından istifadə edilən bitki» (Cəbrayıllı), «kələk, hiylə» (Qusar) mənaları da vardır (19, 25).

Bəlgə sözü Azərbaycan dilinin bir sıra şivələrində işlənsə də, ədəbi dildə işlənmir. M.Şirəliyev bu sözün arxaik söz olduğunu qeyd etmişdir (108, 334). Bu söz qazax dilində də işlədir (160, 610).

Ari (Kol., Hs., Y.Sal.) – saf, təmiz. – Ha:mı əlləm-qəlləm oldu, bircə bu aydan arı, sudan duru (Y.Sal.); – Nə de:llər, de-sinnər baş qosmanı, sən aydan arı, sudan durusanı (Hs.).

Yevlax şivələrində *ari* sözündən yaranmış *aritlamaq* feili də işlənir; məsələn, – Durum bugdanı arıtdıym, qo:rğa qourası-yam (Yev.); – Düyüünü arıtda, aşı gejix¹dirmiyəx¹ (Yen.); – Mərcini arıtdıyif yumuşam (Y. Sal.); – Goy-goyərtilər hələ arıt-dammiyif (Hs.).

Qeyd edək ki, bu sözə bir sıra şivələrimizdə də *aritlamaq* feilinin tərkibində təsadüf edilir. Məsələn, – Aş bişirmağa dügi arıtdadığ (Xaçmaz) (8, 17); – Arxın qava:nı arıtda, su qırɑ: daş-məsin (Şəki, Göynük).

Arı sözü həmçinin arıtdırma, arıtlanmaq, arılatmaq, artılatma, arıtma, arıtmaq kimi sözlərdə mühafizə olunmuşdur.

«Dədə Qorqud kitabı»nda da arı sözünə rast gəlirik: – Arı sudan abdəst aldilar; Quşun₁ ala qatını qumasını arusunu, qızının göögçəgini, toquzlama çırğab çuqa Bayandır xana pencyek çıqardılar; Arı könüldə pas olsa, şərab açar (69, 77, 97, 105).

M.Kaşgarinin lüğətində «təmiz nəsnə» mənasında işlənmiş *arıq nənq* və «təmizləyən, arıtlayan» mənasını ifadə edən *aritğan* sözləri qeydə alınmışdır: «ol kişi ol tarıq aritğan=o adam durmadan arıtlayandır, arıtlayır» (63, c.1, 133, 209). Bu söz «Əhməd Hərami dastanı»nda da «saf, təmiz» mənasında işlənmişdir (86, 39). Məsələn, Yedi oğlan gətirdim aydan arı, Yüzü güldür, şəkərdir ağızı yarı (29, 30).

ÜmumTürk abidələrində, Azərbaycan dilinin yazılı mənbələrində qeydə alınmış bu söz (132, 51; 148, 298-305) Gədəbəy rayonundakı *Arisu* hidrooykoniminin tərkibində də mövcuddur.

Küz//güz (A.Qar., A.Sal., Y.Sal., Xan.) – payız. – Gör, nə qızdı, yanaxları elə bil, güz alması (A. Sal.).

Bu söz şivələrdə güzdəx¹ (payızda bitən ot, payızlıq taxıl) və güzəm (payızda qırxiilmiş yun) sözlərində öz izini saxlamaqdır; məsələn, – Güzdəx¹ biz tərəflərdə payızdix taxıla da de:rıx¹, payız otuna da (Qm.); – Güzəm quzunun birinci qırxımına de:rıx¹ (Yev.); – Güzəm alma, heyłə sən də:n yaxşı yun döül (S.).

Qubadlı şivələrində bu söz «qoyun saxlanan yer» mənasında işlənir: – Quzuları küzə yiğ, axşamdı (Gödəklər) (1, 131). X.Xəlikov isə *küz* sözünü «qış təsərrüfat binası» anlamında qeyd etmişdir (56, 93). Xalq arasında işlənən deyimlərdə də bu məna ifadə olunmuşdur: Qoş quzu küzdə məlumdu; Aşığın ağızı quzu küzüdü.

M.Kaşgarinin lüğətində *güz* sözü «payız fəsl, sonbahar» mənasında qeydə alınmışdır (63, c.1, 341).

Küz//güz sözünə türk dillərinə aid qədim yazılı abidələrdə (145, 398) və V.Radlovun lüğətində (154, c.2(2), 1504) rast gəlirik. «Dədə Qorqud kitabı»nda da bu söz işlənmişdir: Yapa-yapa qarlar yağsa, yaza qalmaz, Yarpaqlı gökcə çəmən güzə qalmaz;

Güz almasına bənizər al yanıaqlım!; Güz alması kibi al yanağun tutdu, yırtdı (69, 31, 35, 47). Ə.Dəmirçizadə *güz* sözünün dilimizdə güzdək (payızlıq taxıl) və güzəm (payızda qırxılmış yun) sözlərində qaldığını qeyd etmişdir (32, 159). E.Əzizov isə «qoyunquzu saxlanan yer» mənasını bildirən *küz* sözünü mənşəcə «payız» mənasında olan qədim *küz* sözü ilə əlaqələndirir (42, 249).

Qeyd edək ki, bu leksik vahid Füzuli rayonundakı Aşağı Güzlək və Qaradağ rayonu ərazisindəki Güzdək (buradakı *-dək* şəkilçisi *-lək-in* dialekt formasıdır) oykoniminin tərkibində indi də qalmaqdadır.

Alınma sözlər. Dil öz daxili ehtiyaclarını ödəmək üçün söz almağa möhtacdır. Dünyada elə bir dil yoxdur ki, yalnız öz sözlərindən ibarət olsun. Bu baxımdan, dildə ən tez və asan dəyişilə bilən sahə leksika hesab edilir. Bu barədə L.P.Krisin yazır: «Leksika sosial həyatda baş verən dəyişiklikləri əks etdirən nisbətən daha açıq sahədir» (139, 21).

Alınan sözlər dilin lügət tərkibinin zənginləşməsinin ikinci mənbəyini təşkil edir. «Əgər alınma sözlər, ehtiyac nəticəsində daxil olduğu dilin lügət tərkibinin zənginləşməsinə kömək edirsə, bu müsbət təsirdir. Əksinə, həmin sözlər ehtiyac nəticəsində deyil, zorla keçirilirsə, bunların miqdarı həddindən artıqdırsa, dili ağırlaşdırıb onu xalq üçün anlaşılmaz bir vəziyyətə salırsa, bu mənfi təsirdir» (84, 121).

Məlumdur ki, «dildə olmayan bir sıra sözlər ehtiyac nəticəsində başqa dillərdən alınır. Bu cəhətdən Azərbaycan dilinin leksik tərkibini şərti olaraq, ilk növbədə iki qrupa ayırməq olar: 1) əsl Azərbaycan sözləri; 2) dilimizə başqa dillərdən keçmiş sözlər» (23, 43). H.Həsənov alınmalara münasibətini bildirərkən qeyd edir ki, alınma sözlər dilimizin lügət tərkibində müəyyən faiz təşkil edir. Onlar mənbə və mənşəcə müxtəlifdir. Alınma sözlər bütün dillərin leksikasında var. Lakin bütün dillərdə onun kəmiyyəti və keçmə tarixi eyni deyildir. Bu sözlər dillərin bəzilərində çox, digərlərində azdır. Alınma sözlər Azərbaycan dilinin lügət tərkibində 15 faizə yaxındır (52, 117).

Söz alıb-vermə dillərin qarşılıqlı əlaqəsi deməkdir. «Söz-alma elə bir linqistik hadisədir ki, dilin müxtəlif səviyyələrində özünü göstərir. Bu hadisənin hərtərəfli öyrənilməsi leksik və terminoloji vahidlərin mənşəyinin, həmin sözlərin yayılma arealının əhatə dairəsinin və s. məsələlərin aydınlaşmasına imkan verir» (65, c.1, 295).

Alınma leksikanın bugünkü vəziyyəti ilə bağlı İ.Kazimov yazır: «Keçid dövrünün ab-havasını əks etdirən terminoloji leksika formalasıdır və müstəqillik qazanmış türk xalqlarının lüğət tərkibini zənginləşdirməyə başlayır. Bununla belə, bu prosesdə pərakəndəlik, qarşıqliq özünü göstərir» (65, c.1, 296).

Bəlli olduğu kimi, bir sıra dilçilik ədəbiyyatında alınma sözlərin öyrənilməsinin vacibliyi dəfələrlə qeyd edilmişdir. Azərbaycan dilçiliyində də bu məsələ müəyyən qədər işlənmişdir (104; 111).

Başqa dillərdən gələn sözlər bəzən dilimizin qanunlarına elə uyğunlaşdırılır ki, nəticədə tanınmaz bir şəklə düşür (23, 138). Yevlax şivələrində müşahidə etdiyimiz bir sıra alınma sözlərə diqqət edək.

Ərəb mənşəli sözlər. Yevlax şivələrində rast gəldiyimiz ərəb mənşəli sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Geyim əşyalarını bildirən sözlər: kətan, maxmər, araxçın, cüpbə, sandal.

2) Bəzək əşyaları bildirən sözlər: dür, sədəf, zümrüt, yaqut, əmbər, vəsmə, bədənnüma.

3) Mənzil və mətbəx əşyalarının adlarını bildirən sözlər: mitəkgə, məfrəş, sandıx, məjməyi, manqal, qətdan.

Fars mənşəli sözlər. Yevlax şivələrində işlədilən fars mənşəli sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Geyim əşyalarını bildirən sözlər: kəmər, bafda, zərbafda, qanouz, şarf.

2) Bəzək əşyalarını bildirən sözlər: kəhrava, mırvari.

3) Mənzil və mətbəx əşyalarını bildirən sözlər: taxt, cama-dan, balış, cəfdə, həvəx¹dəstə, masqura, tiyə, hil, sərnış, xəkan-daz, avgərdən, dəsdərxan.

Rus mənşəli sözlər. Şivələrdə rus mənşəli aşağıdakı sözlə-rə rast gəlinir:

1) Geyim əşyalarını bildirən sözlər: tiriqileyka, diblyonka, pilaş, qaloş, nasqı, mayka, qəsdum, kefqa.

2) Mənzil və mətbəx əşyalarının adlarını bildirən sözlər: ədyal, sımavar, tabretqa, quruşqa, lampışqa, boşqa, meşox.

Avropa mənşəli sözlər. Azərbaycan dilində Avropa dillə-rindən sözlərin alınması hələ orta əsrlərdən özünü göstərir. «Alınan sözlər əsasən şifahi yolla xalq danışq dilinə daxil olmuş, sonralar yazılı dildə işlənməyə başlamışdır. Bu cür alınmalar şifahi alınmalar adlanır və bir çox fonetik dəyişikliklərə məruz qalır, Azərbaycan dilinin fonetik qanuna uyğunlaşır (72, 5). Yev-lax şivələrində təsadüf olunan Avropa mənşəli sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

1) Latın sözləri: paliqlinka, nataryus, tiribuna.

2) Yunan sözləri: ətlaz, metrə, telfun, telvizor, termus, qra-vat/karavat.

3) Fransız sözləri: şifon, palto//baldon, lisdur, balon, qaz, remot, qəməndir.

4) Alman sözləri: semet, şlanq, qarniz, vanni, işbiris, far-tux, poşt.

5) İngilis sözləri: qulub, pejama, cempir, neylon, mitinq, vağzal//vazqal.

6) İtalyan sözləri: kifdansı, palqon//balkon, qazet.

Azərbaycanda Sovet hakimiyyəti illərində də şivələrimizə həmin quruluşla əlaqədar bir sıra sözlər daxil oldu. Bu illərdə şivələrin lügət tərkibində bir sıra dəyişikliklər olmuşdur:

1. Köhnə quruluşla əlaqədar bir sıra sözlər yeni ictimai quruluşda öz əhəmiyyətini itirdiyindən şivələrin lügət tərkibindən ya çıxmış, ya da onun passiv fonduna keçmişdir.

2. Bir sıra sözlərin semantikasında dəyişiklik əmələ gəlmışdır – onların mənası ya genişlənmiş, ya da daralmışdır.

3. Yeni təsərrüfat forması ilə əlaqədar olaraq yeni sözlər, ifadələr yaranmışdır (42, 226-227).

Dilimizin digər şivələrində olduğu kimi, Yevlax şivələrinin lügət tərkibi həmin dövrün nailiyyətlərini əks etdirən alınma sözlərlə zənginləşmişdir. Belə sözlərə aşağıdakıları misal göstərə bilərik: *kət saveti, qabnet, isbalkom, iraykom, sədir, katif, tel-fun, hesafdar, direxdur, ağranum, fermə müdüri, birqədir, qınışqa, qəmisyə, qapratif, partqom, partbilet, balnisə//balinsə, tabəl, hekdar, qulub, əyriplan, lambışka, ferma, savgoz, uçastox, milsəner, vilis, qamsamol, artel, pensiyə, maliya şöbəsi, manqa başçısı, xam gün* (gəliri götürülməyən əmək günü), *kət təsərfat sərgisi* və s.

III FƏSİL

YEVLAX ŞİVƏLƏRİNDE SÖZLƏRİN SEMANTİK XÜSUSİYYƏTLƏRİ. FRAZEOLOGİYA

Yevlax rayonu şivələrində işlənən sözləri forma (şəkil) və mənə etibarilə aşağıdakı qruplara bölmək olar:

1. Çoxmənalı sözlər.
2. Omonimlər.
3. Sinonimlər.
4. Antonimlər.

3.1. Çoxmənalı sözlər

Çoxmənalılıq eyni söz və ya ifadədə özünü göstərən, daxiliən bağlı olan bir sıra mənaların mövcudluğudur. Çoxmənalılıq elə bir mürəkkəb və çoxşaxəli leksik-semantik prosesdir ki, bu proses dilin leksik sisteminin zənginləşməsində mühüm rol oynayır, çünkü çoxmənalılıq söz yaradıcılığının əsas üsullarından biridir. Dünya dilçiliyində V.A.Zvegitsevin, D.N.Şmelyevin, M.Fominanın, R.A.Budaqovun, türkologiyada isə K.Musayevin, M.Pokrovskinin və başqalarının tədqiqatlarında çoxmənalılıq probleminə toxunulmuşdur (133; 163; 162; 124; 148; 152).

Azərbaycan dilçiliyində S.Cəfərovun (23), A.Qurbanovun (76), H.Həsənovun (51), İ.Məmmədovun (81) elmi əsərlərində çoxmənalılıq geniş təhlil edilmişdir.

Dilçilik ədəbiyyatlarında çoxmənalı sözlər müxtəlif izahlarla verilmişdir.

«Çoxmənalı sözlər bu və ya başqa bir əşyanın, hadisənin, prosesin, keyfiyyətin və s. adını ifadə edən müəyyən səs tərkiblərinin başqa bir əşyada, hadisədə, prosesdə, keyfiyyətdə olan oxşar əlamət və vəzifənin adını ifadə etməyə keçməsi ilə əmələ gəlir» (84, 135).

S.Cəfərov çoxmənalı sözlərdən bəhs edərkən belə bir tərif vermişdir ki, hər hansı sözün ilk mənasından əmələ gələn yeni

mənalar onun məna çalarlığı adlanır. Bir məfhumun müxtəlif məna çalarlığını ifadə edən sözlərə çoxmənalı – polisemantik sözlər deyilir (23, 16).

Dilimizin zənginləşməsinə xidmət edən çoxmənalı sözlər mürəkkəb sözlərin, frazeoloji birləşmələrin əmələ gəlməsindən mühüm rola malikdir.

«Söz öz ilk müstəqim mənasından ayrılib çoxmənalılıq kəsb edəndə məcazi məna kəsb edir» (23, 16). Bu zaman onun əsas mənası həqiqi, sonrakı mənası isə məcazi mənadır, başqa sözlə, sonrakı məna çalarlıqları ilk mənanın məcaziləşməsindən törəyir. Elə çoxmənalı sözləri də omonimlərdən fərqləndirən əsas xüsusiyyət budur.

Sözlər arasında forma və məna münasibətlərindən bəhs edərkən M.V.Nikitin yazır: «...hesab edilir ki, çoxmənalı söz bir dil vahidini təşkil edir. Əksinə bir neçə eyni, yaxud yaxın mənalı söz müxtəlif vahidlər hesab edilir. Halbuki, qrammatik morfemlərin təsnifatında formaya deyil, mənaya üstünlük verilir. O ki qaldı omonimlik, burada leksik vahidlərin fərqləndirilməsinin əsasını məna təşkil edir (149, 12-13).

Çoxmənalı sözlər dünyanın bütün dillərində vardır. Dillərin zənginləşməsində mühüm rola malik olan bu semantik xüsusiyyət Azərbaycan ədəbi dilində olduğu kimi, onun şivələrində də mövcuddur. Dilimizin bir sıra şivələrinə dair yazılmış tədqiqat əsərlərində çoxmənalı sözlərən bəhs edilsə də, bir sıra əsərlərdə bu məsələyə toxunulmamışdır.

Çoxmənalı sözlərin dilimizdəki mühüm rolunu nəzərə alaraq Yevlax şivələrində müşahidə etdiyimiz bir neçə çoxmənalı sözü nəzərdən keçirək:

Lejan sözü aşağıdakı mənaları ifadə edir:

1. «Çox, bol» mənalarını bildirir: – Bağımızda mer-meyvə lejandı (A.Qar.); – Tutu küləx¹ elə töküf kin, lejandı (S.).

2. «Dağınıq, tör-töküntü» mənalarını bildirir: – Havax qapısın açarsan₁, pal-paltar ögün ortasının lejandı (A.Qar.).

Mənzil sözü aşağıdakı mənaları ifadə edir:

1. «Yaşayış evi» mənasını bildirir: – Mənzil irahatçılılığı yaxşı şeydi (Yev.).

2. «Məsaflə» mənasını bildirir: – Söyütdü bilağa çatmağa sən mənnən neçə mənzil irəliydin (Xan.).

Çitizdimax feili aşağıdakı mənənəni ifadə edir:

1. «Damızdırmaq, nəyisə azacıq əlavə etmək» mənasını bildirir: – Çayınna accajana lumu çıtzıdır (Qar.).

2. «Hansısa bir məsələni kiçik işarə ilə yadına salmaq» mənasını bildirir: – Sən gənə də lələnə öydən çıxanda çıtzıdır sözünü (A.Qar.).

Daşdammax feili aşağıdakı mənənələri ifadə edir:

1. «Yığışılb köçmək» mənasını bildirir: – Yarı camahat daşdanıf Ursetə, yarı camahat da şəhərə (Gül.).

2. «Axışmaq» mənasını bildirir: – Kəndin ortasında bir mərəkə çıxartdılara, ha:mı daşdanıf baxmağə:dirdi (Yen.).

Diri sözü aşağıdakı mənənələri ifadə edir:

1. «Sağ, ölməmiş» mənasını bildirir: – Balığın biri diri qalıpış (Xan).

2. «Yaxşı bişməmiş, alaçiy» mənasını bildirir: – Qartofu hələ diridi pişmişin (Sal.); – Düyü diri qalif (Kol.).

Əyrimçə sözü aşağıdakı mənənələri ifadə edir:

1. «Əyri» mənasını bildirir: – Bu curnə ipəx¹ parçanı əyrimcə kəsif, zay eləmisən (Yen.); – O əyrimçə kəsdiyin bezi burə:ti (Tq.).

2. «Çirkin» mənasını bildirir: – Bu əyrimçə:n adam bə-yəmməyinə bax (Qar.); – Bir əyrimçə qızı var, heş gəsi də bə-yəmmir (Y.Qar.).

*Helləməx*¹ feili aşağıdakı mənənələri ifadə edir:

1. «Üzüaşağı atmaq, aşağıya doğru itələmək» mənasını bildirir: – Qarpızdarı helliyin, aşağaların altda sərin qalsın (Xan.).

2. «Əndərmək» mənasını bildirir: – Sudan qoyma deyif, helləmisişən pişmişə, tamı da yoxdu (Nur.).

Həşir çıxartmax feili aşağıdakı mənənələri ifadə edir:

1. «Səs-küy etmək» mənasını bildirir: – Bəyaxdan bəridi, uşaxlar bir həşir çıxardıllar, gəl görəsən (A.Qar.).

2. «Həyasızlıq etmək» mənasını bildirir: – Baldızı isrəyən-nərim burda bir həşir çıxartdı kin (A.Qar.).

Xaşalqarın sözü aşağıdakı mənaları ifadə edir:

1. «Hamilə» mənasını bildirir. – Sahibə gənə xaşalqarındı (Mey.).

2. «Yekəqarın» mənasını bildirir: – Səhər demir, axşam demir, tixamaxdan xaşalqarın olufdu (Yev.).

Mati-qutu qurumax feili aşağıdakı mənaları ifadə edir:

1. «Təəccübənmək» mənasını bildirir: – O heş bizi:lon döyüdü deyin, matım-qutum qurudu görəndə (Yev.).

2. «Qorxudan donub qalmaq» mənasını bildirir: – Bayaxkı xavara matım-qutum quruyuf (Y.Qar.).

Şidirğι zərfi aşağıdakı mənaları ifadə edir:

1. «Dayanmadan, aramsız» mənasını bildirir: – Yolda bizi bir şidirğι yağış tutdu kun (Xan.).

2. «Tez-tez, qızğın» mənasını bildirir: – Toyda axıra yaxın şidirğι oynadıñı, ha (Y.Qar.).

Dərman ismi aşağıdakı mənaları ifadə edir:

1. «Çarə, tədbir» mənalarını bildirir: – Mə:im dərdimə dərman eliyən tapilajehdi (C.).

2. «Yuyucu toz» mənasını bildirir: – Huşumnan çıxıf, pallarrarı yumağa dərman almamışam (Yev.).

3.2. Omonimlər

Yevlax rayonu şivələrinin leksikasında eyni fonetik tərkibə malik olub, müxtəlif mənalar ifadə edən leksik vahidlər – omonimlər geniş yayılmışdır.

Omonim sözü yunanca olub, dilimizə rus dili vasitəsilə keçmişdir. Omonim yunanca oxşar (hamos) ad (oputa) deməkdir (23, 21).

«...Omonimlik dilin təbii və tamamilə qanuni hadisəsidir. Əməli olaraq dil adətən omonimlərin mövcudluğundan heç bir çətinlik çəkmir» (124, 47).

Azərbaycan dilində omonimləşmə hesabına lügət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərindən mövcud olmuşdur. «Dildə omonimlərin yaranma zəruriyyəti ondan irəli gəlir ki, məfhumlar, anlayışlar çox, sözün miqdarı isə az olur» (79, 144). Buna görə də omonimlər lügət tərkibinin zənginləşməsində, bədii ifadə vasitələrinin qüvvətli olmasında mühüm rol oynayır. Başqa sözlə desək, omonimlər ədəbi dilimizdə olduğu kimi, onun şivələrində də aparıcı rola malikdir və onların araşdırılması dilimizin leksik xüsusiyyətlərinin öyrənilməsi baxımından əhəmiyyətlidir. S.Behbudov Azərbaycan dilinin şivələrində işlənən 4 mindən çox sözü əhatə edən omonimlər lügəti tərtib etmişdir.

Yevlax şivələrində müşahidə edilən omonimləri aşağıdakı kimi qruplaşdıraraq nəzərdən keçirək:

1. Dialekt səciyyəli omonimlər.
2. Alınma sözlərin köməyi ilə əmələ gələn omonimlər.
3. Dialektlərarası omonimlər.
4. Sözün quruluşunun iştirakına görə omonimlər.

1. *Dialekt səciyyəli omonimlər*. Şivələrdə belə omonimlər çoxluq təşkil edir. Bunlardan bir neçəsinə diqqət yetirək:

Zor (əks. şiv.) – 1. yaxşı. – Gördümmü Zeynafgilin nə zor öyləri var (C.); 2. güc, qüvvət. – Əlfayım çox qolu zorru adamdı (Qar.). 3. xeyli, çox. – Bayramnan üç gün qavax zor işdədix¹ (Mb.).

*Diysimməx*¹ (Əb., S.) – 1. qorxmaq. – Darvazanı küləx¹ nətə:r çirfdısa, uşax diysindi (Əb.); 2. iyrənmək – İsrəyinnən qalan yeməyi yidim, yaman diysindim (S.).

Bozarmax (Dəl., Mb.) – 1. danlamaq məqsədilə qışkırməq. – Nə haxnan üstümə bozarısanı₁ (Dəl.); 2. soyuqdan, qorxudan rəngi qaçmaq; – İrəngin₁ bozarıf, də:n xəsdələmmisən₁ (Mb.).

2. *Alınma sözlərin köməyi ilə əmələ gələn omonimlər*. «Başqa dildən alınan söz təsadüfən səslənmə cəhətdən dilimizin müəyyən sözünə uyğun gəlir və bir Azərbaycan sözü ilə başqa

dildən alınan söz omonimlik təşkil edir» (76, 300). Şivələrdə belə omonimlərə az təsadüf olunsa da, qeydə aldığımız bir misala diqqət edək:

Bar – 1. meyvə; 2. qazanc; 3. kif. – Barrı baharrara çıxasın (Yev.); – Öylatdariyin barın yə:sən (Ək.); – Bir təhnə fətirdən yemiyiflər, barriyif (Qm.).

Birinci cümlədəki «bar» sözü mənaca fars dilinə məxsus olub, «məhsul, meyvə, bəhər» (16, 15), ikinci və üçüncü cümlələrdəki «bar» sözü dilimizin qədim sözlərindən olub, araşdırıdığımız şivələrdə «qazanc» və «kif» mənalarını ifadə edir. Göründüyü kimi, burada fars sözü ilə Azərbaycan sözü müxtəlif mənaları ifadə edərək dilimizdə omonim yaratmışdır.

3. *Dialektlərarası omonimlər*. Yevlax rayonu şivələrində bir sıra sözlərə təsadüf edilir ki, onlar fonetik tərkibcə dilimizin digər şivələrində işlənən sözlərə uyğun gəlir. Fonetik tərkibcə eyniyyət təşkil edən belə sözlər də dialektlərarası omonimlərin əmələ gəlməsinə səbəb olur. Başqa sözlə desək, omonim sözün ifadə etdiyi mənalar ayrı-ayrı dialekt və şivələrə məxsus olur. Məsələn, *bozarmax* sözü Yevlax şivələrində «qışqırmaq», Çənbərək və Karvansaray şivələrində «böyümək» mənasında (68, 298), *sini* sözü Yevlax şivələrində «podnos», Bolnisi şivələrində «patefon plastinkası» mənasında (28, c.2, 23), *cixacağ* sözü Yevlax şivələrində «hadisə», Muğan qrupu şivələrində «artırma qarşısında ayaqqabı çıxarılan yer» mənasında (12, 199), *körəməz* sözü Yevlax şivələrində «qatıqla ciy südün qarışığı», Qax, Zaqatala şivələrində «anlamaz, qanmaz» mənasında (19, 105), *boğmalı* sözü Yevlax şivələrində «armudu», qərb qrupu şivələrində «taxıl ilə yarıdan çox doldurulmuş kisə» mənasında (11, 201), *demyə* sözü Yevlax şivələrində «xam torpaq», Şərqi Abşeron şivələrində «suyu süzülməmiş plov» mənasında (115, 145), *başdix* sözü Yevlax şivələrində «oğlan evi tərəfindən qız evinə toydan qabaq verilən pul», Qarabağ dialektinin əfşar şivəsində «lifə» (tumanda bağ salınan yer) mənasında (7, 188), *balax* sözü Yevlax şivələrində «1. camışın balası; 2. paltarın ətəyi», Ağcabədi

şivələrində «çətənə hörülən qarğı çubuq», Qazax şivələrində isə «çay kənarında bitən, qamışa oxşar, heyvanların yediyi otlardan biri» (Balağ çay kənarında biter.) mənasında (74, 192; 11, 199) işlənir.

4. *Sözün quruluşunun iştirakına görə omonimlər*. Belə omonim sözlərə aşağıdakılardı nümunə gətirə bilərik:

Maya (əks. şiv.) – 1. xəmirə, südə vurulan maddə. – Mayanı gətirim, qatıx əlajam (Tq.); – Gəlin hayalı gərəx¹, xəmiri mayalı gərəx¹ (Yev.); 2. dırnağın dibi. – Uşa:n dırnağın mayadan kəsif, çirk yiğilif (Əc.); 3. dişi dəvə. – Maya buddu arvad al, nər buddu oğlan doğsun (Atalar sözü).

Bir sıra şivələrimizdə maya «yeni doğmuş qoyundan sağılan ilk süd» mənasında işlənir: – Mayadan qatıx calınmaz (Goranboy) (54, 74).

Ağız (Köy., Qar.) – 1. yeni doğmuş heyvandan sağılan ilk süd. – İnəyin ağız südünnən kətəməz pişirəjəm (Rüst.); 2. bıçağın, baltanın və s. kəsən tərəfi. – Kərənti:n ağızin itilədim, indi yaxşı kəseyişdi (Qar.).

Naxış (əks. şiv.) – 1. bəxt, tale. – Adamın gərəx¹ naxışı ol-sun (Xal.); 2. bəzək. – Şəkərburalara naxış vur (Yev.).

Ayna – 1. pəncərə. – Aynanı aş, qoy öyə havə:lsin (Yev.); 2. şüşə. – Uşax aynanı vuruf çiliç¹liyif (Sal.); 3. güzgü. – Aynanı manıa ver, üzümü təraşdıyım (S.).

Qara (əks. şiv.) – 1. rəng. – İndiki cavannar qırmızını qo-yuf, hamısı qaraya bürünüflər (Xan.). 2. plovun üstünə tökülen xuruş. – Qara:n axşamnan pişirif ağızin örtmişəm (Xan.).

Qara sözü qeyd etdiyimiz mənada Lerik rayonu şivələrin-də də işlənir: – Yasə gedəndə qərə paltər olər; – Plovun qərəsin çox yağlı eleyibsən (21, 127).

Bu sözə Neftçala şivələrində də rast gəlinir: – Poloun yanında kı verirüy, ona poloun qarası da diyirüy, qelyəsi də (Xol-qarabucaq).

Ağ (əks. şiv.) – 1. döşəkağı, mələfə. – Büyün aqları yuası-yam (A.Buc.); 2. kəfən. – Ölünü ağa püküllər (Ağ.).

Ala (əks. şiv.) – 1. alaqotu. – Uşaxlar ala vurmağə:diflər (Yen.); 2. atda yoluxucu xəstəlik adı. – Ala ata tüşən xəstəliyə de:rix¹ (Qb.).

Bərə (Gül., Əb.) – 1. qoyun-quzunu tutub saxlamaq üçün keçid, xüsusi yer. – Quzuları bərəyə salını (Əv.); 2. baş arxdan suyun ayrı-ayrı sahələrə dəyişdirildiyi yer; – Ay uşax, o bərəni tay bağlıyın (Quş).

Şamaxı şivəsində *bərə* «mane, əngəl» (– Sən işə bərə vurma), İsmayıllı şivəsində «dərin olmayan yara» (– Ağlama, uşax döysən, balaca bərədi) mənasında işlənir (19, 26).

Binə (Xan., C.) – 1. Yarımköçəri maldarların düşərgəsi. – Binədə heş gəs qalmamışdı (Xan.); 2. Çobanların yaşadıqları alaçıq.

Kərə (büüt. şiv.) – 1. qulağı qısa qoyun. – Ağ qoyun balasın isdər, kərə qoyun ağızın açıf yumar; 2. yağıن növü. – Kərə yiyyən də yaza çıxajax, tərə yiyyən də; Yağ mə:mdi belə ye:rəm, əritmirəm kərə ye:rəm; 3. buğda sortu. – Bir meşox kərə qalif (Y.Sal.); 4. dəfə. – Sənə neçə kərə demişəm, uşağa əl qaldıma (A.Qar.).

Tar (əks. şiv.) – 1. toyuğun axşamlar üstə çıxıb yatdığı taxta. – Çilli töyux tarda yatıfdı (Qğ.); 2. qar yığını, marxal. – Tar var deyin, o kəndə getməx¹ bu ərefədə tutmuyajax¹ (Xal).

Kötük (Əc., Tq.) – 1. boğaz qoyun; – Kötük heş bəyaxdan-dı gözüümə dəymir (Tq.); 2. arabada təkərin üstündə olan ağaç.

Boz (əks. şiv.) – 1. həyasız. – U:n boz sıfatın sən hələm görməmisən (Nur.); 2. dişi qırqovul. – Uşaxlar bir boz vuruflar (Xan.); 3. dəri xəstəliyi. – Üzünə boz tüşüf, heş çara da qılmır (Nem.).

Boz sözü *bozac* şəklində «dişi» və «bozumtul, boz rəngə çalan» semantikasında «Dədə Qorqud kitabı»nda işlənmişdir. E.Ələkbərova *boz oğlan, boz ayğırlı Bamsı Beyrək* ifadələrindəki *boz* lekseminin izahında (E.Əzizov, B.Abdulla, V.Zahidoğlu-na istinadən) «gənc oğlan, yeniyetmə», həmçinin müxtəlif variantlarda işlənən buzov (buzoy – N.H.) sözünün də boz kökü əsasında formalaşdığını qeyd edir (38, 53-54).

Bomba (Tq., Əc., Ək.) – 1. düyü və göyərtidən bişirilən xörək. – Yaz vaxdı bomba daddı olur (Əc.); 2. girdə çörək. – İsdolun üsdə iki bomba doğramışam (Əb.).

Dam (əks. şiv.) – 1. tövlə. – İnəx¹ləri dama qatmışam (İsm.); 2. türmə, həbsxana. – İsrəfilin gədəsin aparıf basıldılar dama (Yev.).

Borçalı şivələrində *dam* «cəhənnəm» anlamında qeydə alınmışdır: – Ora dam kimi isti olur (19, 54). Ordubad şivələrində isə bu söz «tavan» mənasını bildirir: – Evin damı qutarmayıb (8, c.1, 119).

Küt (əks. şiv.) – 1. heyvana vermək üçün unlu kəpəkdən ala-ciyy bişirilən çörək. – İtə küt at (C.); 2. əfəl, qabiliyyətsiz. – Belə küt uşax məytəvə nətə:r girəjəx¹ (V.). 3. korş. – Baltam kütdü, heş kəsmir (Bəyd.).

Tiyə (Əb., Xal.) – 1. bıçağın dəstəksiz hissəsi. – Gör tiyey-nən kəsə bilərsəmmi? (Əb.) 2. nazik. – Yeri öyə, ağız, əynin₁ tiyədi (Xal.).

Dart(max) (A.Sal., Əb., Əc.) – 1. özünü çəkmək, lovğalanmaq. – Gülmaya təzə işə girənnən özün yaman dartır (Əb.); 2. vurmaq. – Bu sa:tca ağzının üsdən elə dartaram kin, tişdərin töküller (A. Sal.).

Lənkəran şivəsində bu sözün *üyütmək* mənası işlənir: – Boğdanı daşda dartardığı (19, 56).

Yüx¹ (əks. şiv.) – 1. yorğan-döşək. – Gəlin tavana dəyəsi yüx¹ yiğmişdi (Qb.); 2. hər hansı bir yük. – A bala, xəstə adam-san, ağır yüx¹nən sə:n₁ nəyşin₁ var? (S.).

Yüx¹ sözü eyni mənada Qax rayonu şivələrində də qeydə alınmışdır (74, 272).

Hil (Mb., Sal., C.) – 1. ədviyyat. – Şəkərburadan ötrü hil almışam (Mb.); 2. romb şəkilli qızıl; – Ay gələn gözəl, hil olum boynuna (xalq mahnısından).

Şax (Hm., Duz., Köv.) – 1. qırılmış ağac budağı; – Bu şaxlar əyağ altda qalif, bir qırğa toparra (C.); 2. əzik olmayan; – Xoşumə:ldi, yaxşı şax parçadı (Duz.); 3. toyda bəyin dostlarının şir-

niyyat və meyvə ilə bəzədiyi ağac budağı; – Bəyin dostdarı şax gətiriflər (Hm.). 4. düz. – Sözü adamın üzünə şax deyir (Köv.).

Kəf (Xal., Əc.) – 1. ətin kəfi. – Ətin kəfini qarışmamış al (Xal.); 2. hiylə, kələk. – Munun ma: kəf gəlməyinə bax! (Əc).

Sin(max) (əks. şiv.) – 1. soyuma. – Beş-üş gündü havalar burda da sınıfdı (Xal.); 2. incimək. – Qəlbim bajımnan yaman sınıf (Əb.).

Bu söz sınməğ şəklində eyni mənada Lerik şivələrində müşahidə edilir: – Düzün sözi, sənun hərəkətdərunnən sinmişəm; – Havələr yavəş-yavəş siney (21, 128).

Sumax (büt. şiv.) – 1. ədviiyat növü. – Yaxşı kətə pişirif, üsdə sumax töx¹müşəm (Əc.); 2. xovsuz xalça. – Sumaxın içində yo:şan qoyuf bürmələdim (Əb.).

Sumax sözü Şərqi Abşeron şivələrində «qara tutun qurusu» və «böyük xalça» mənalarında qeydə alınmışdır: – Ət qutabını ye sumağnan, lezzetinden doymazsan; – Sumax xəlçədən iri, xəlidən kiçix, özü də nazix, palazdan əncağ qəlin olur (115, 137).

Elə sözlər vardır ki, onlar morfoloji yolla omonimlik xüsusiyyəti kəsb edir. Belə sözlərdən bir neçəsinə diqqət yetirək:

Ağart(max) (əks. şiv.) – 1. bir işi şışirdərək danışmaq. – Ağız, da sən də çox ağartma! (Xan.); 2. açıb söyləmək. – Sən ca:nı bu sözdəri tay açıf-ağartma (Əc.).

Çiyindirix¹ (Xal., Qm.) – 1. çiyində gətirilən odun. – Çiyindirix¹ odunnarı hinin qırğıynan düz (Yev.); 2. köynəyin çiyninə tikilən əlavə parça. – Nə:tər tix¹misənsə çiyindirix¹ sökülüf (Xal.).

Ağızdix – 1. döyüm prosesində xırmandı taxılı yeməməsi üçün qosqu heyvanının ağızına keçirilən gəm. – Ağızdığı ulağın ağızına ver, döyülmüş dəni yiməsin (Xal.); 2. ehtiyaca görə əvvəlcədən üyüdülən arpa, buğda. – Yayağa köçən çovannara ağızdix verərdilər (Xan.).

Damazdix (əks. şiv.) – 1. dişi cins heyvan. – Bu qoyunnar damazdixdı (A.Qar.); 2. qatıq mayası. – Qatıx çalasıyam, onçun munu damazdix saxlamışam (Quş.).

Qurama (Hm., Köv.) – 1. yalan, uydurma. – *Qurama* düzəldif danışmağa hazırıldı (Köv.); 2. müxtəlif rəngli parça kəsiklərindən quraşdırılmış. – O *qurama* zəmbil yaxşı əlimnən tutur (Hm.).

Sü:rmə (eks. şiv.) – 1. cəftə. – Day gejədi, qapı:n sü:rməsin çex¹ (S.); 2. şkafin gözü. – Sü:rməni çex¹, ordan ma: kitaf ver (Qb.).

Təpitmə (eks. şiv.) – 1. xingal bişirmək üçün hazırlanmış lavaş. – Siniyə yiğmişam təpitmələri, incənə süzəjəm (Yev.); 2. bədənin əzilmiş hissəsinə qoymaq üçün məlhəm. – Əyağıma təpitmə qoyuf, bir əz uzanajam (S.).

Çəx¹mə (əks. şiv.) - 1. qış ayaqqabısı. – Çəx¹məm köhnəlif, gərəx¹ bu qış təzəsin alım (Yev.); 2. düyü xörəyi növü. – Çəx¹məni Tamaşa mamam yaxşı pişirir (Yev.).

Tutma (əks. şiv.) – 1. duza qoyulmuş pomidor, xiyar və s. turşusu. – Teyxa yemiyin, tutmadan da götürün arada (Kol.); 2. inadkarlıq. – Yola gəlməz ha, genə tutması tutuf (Kol.). 3. ürək-keçmə. – Yazış qızın tutması var dana (S.).

Artıma (Quş., Qğ.) – 1. balkon. – İsdilər düşdü, biz artimada oturux (Oğ.); 2. usaq oyunu adı. – Gəlin artıma oynuvax (Ous.).

Misallardan görünür ki, *sü:rma*, *tutma*, *təpitmə*, *artıma* gibi isimler feillərə *-ma*, *-mə* sekilcilərinin artırılması ilə düzəlmisdir.

Yelli (əks. şiv.) – 1. acıqlı. – Allah axrin xeyir eləsin, genə yaman yelli gəlif (Əc.). 2. iti, sürətli. – Yelli gedirsən, sa: çatammırıam (Bəvd.).

Boylu (büt. şiv.) – 1. hamilə. – Boylu adam su başına təx¹ getməz (Əb.); 2. sonra. – Çörəyimizi yeəx¹, boylu sınavarı qay-nadax (Qğ.).

Yelli, boylu sözləri isə *-li*, *-lu* şəkilçilərinin artırılması yolu ilə yaranmışdır.

Yazdax (eks. şiv.) – 1. yazda doğulan quzu. – Biyənki üzdə gördüyünə yazdax quzudu (Yen.); 2. yaz otu. – *Yazdax* bizdə yazda gövərən ota devillər (A.Sal.)

Omonimlərin bir qismi müxtəlif mənalı sözlərin birləşməsi yolu ilə omonimlik xüsusiyyəti kəsb edir. Belə sözlərə aşağıdakılardan misal ola bilər:

Ağgöz – 1. qeyri-məhsuldar torpaq. – Oranın torpağı ağı-gözdü, toxum səpbə, heş zad alammiyassanı (Köv.); 2. tənbəl, qoşqu üçün yaramayan xəstə öküz. – Qarmağ öküz ağıgözdü, ta: haraviya qoşmanı (Yev.).

Başəyax (əks. şiv.) – 1. kəlləpaşa, xaş. – Başəyağı gejədən asmişam (Yev.); 2. biçin zamanı kövşənlilik tökülüb qalan sünbü'l, başaq. – Başəyağının taxılı təmiz olur (Bal.).

*Küt getməx*¹ (Y.Qar., Nur., Əb.) – 1. xəmir parçasının təndirin içərisinə düşməsi. – Xəmirin küt getsin (qarğış); – Əppəbəx¹lərin ikisi küt getdi (Nur.); – Halal yoğrulmuş xəmirin kündəsi küt getməz; 2. yorğun düşmək. – Alaxdan elə yornuğ gəlir kin, yazığ evə çatanda küt gedir (Y.Qar.).

Şivələrdə borcu çox olan adam haqqında *itə də bir küt borşduodu* ifadəsi işlənir.

*Küt getməx*¹ frazeoloji birləşməsi Şərqi Abşeron şivələrində də «yorğun düşmək» mənasında işlənir (115, 84).

Omonimlərin tipləri. Məlumdur ki, omonimlər tələffüz zamanı eyni fonetik tərkibdə səsləşir. Dilimizdə leksik omonimlərdən başqa, təsadüfi omonimləşən – əslində omonim olmayan, müəyyən morfoloji dəyişmələrə məruz qalan və başqa xüsusiyyətlər qazanan leksik vahidlər də mövcuddur. Bu tipli sözlər aşağıdakılardan ibarətdir:

Omotfonlar (və ya fonetik omonimlər). Ədəbi dildə olduğu kimi, Yevlax rayonu şivələrində eyni tonla tələffüz olunan, eyni fonetik tərkibdə səslənən və müxtəlif şəkildə yazılın bir sıra sözlər mövcuddur. Belə sözlər omofonlar və ya fonetik omofonlar adlanır. Qeydə alduğumuz misallara nəzər yetirək:

– Bilmirəm gözün hardaydı ki, uşağ isdoldan *aşdı* (Yev.);
– Aqusqaları *aşdı* ki, bəlkə, öy sərinniyə (Yev.); – Mu:n ən xoş-dadığı yeməx¹ *aşdı* (Y.Qar.).

Bu cümlələrdə omofon əmələ gətirən *aşdı* sözü birinci misalda «yixıl(maq)», ikinci misalda «aç(maq)», üçüncü misalda «düyüdən hazırlanan xörək» mənasında işlənmişdir.

– Qoy uşax dərsdən gələnnən so:ra bir hour yassın (S.); – Nə yazır-yassın, səflərin özüm düzəldəjəm (A.Sal.)

Burada həmçinin omofon əmələ gətirən *yassın* sözü birinci misalda «yat(maq)», ikinci misalda «yaz(maq)» mənasında işlənmişdir.

Omoqraflar (oxşar yazılışlı morfoloji omonimlərin növüdür) eyni şəkildə yazılıb, müxtəlif tonla tələffüz olunan sözlərdir. Omoqrafların əmələ gəlməsində vurğu əsas rol oynayır; Məsələn:

- Başına ipəx¹ çalma bağlamışdı (Y.Qar.); – Hələm tezdi, otu çalma (A.Sal.); – Süt də:n yaxşı döyük, onnan qatıx çalma (Mb.).

Çalma sözü birinci cümlədə isim, ikinci və üçüncü cümlələrdə feildir. Vurğu ilk hecanın üzərinə düşür. *Çal* feili II şəxsin təki və əmr formasının inkarında işlənərək, vurguya görə omoqraf əmələ gətirmişdir.

3.3. Sinonimlər

Sinonimlər leksik kateqoriya olmaqla yanaşı, həm də semantik üslubi kateqoriyadır. Azərbaycan dilində olduğu kimi, onun şivələrində də fonetik tərkibcə müxtəlif, məna və məzmunca bir-birinə yaxın olan leksik vahidlər – sinonimlər geniş yayılmışdır. Sinonimlər fikrin dəqiqlik ifadə edilməsində mühüm rol oynayır, dildə eyni sözlərin təkrarına yol vermir. Sinonimlərin tədqiqi ayrı-ayrı dövrlərin dilini öyrənmək və o dilin münasibətdə olduğu xalqların və yerli dialektlərin leksik tərkibinə daxil olan eyni mənali sözün sonrakı inkişafını, mövqeyini təyin etmək baxımından əhəmiyyətlidir. Sinonim sözlərdən istifadə deyilmiş sözün mənasını dəqiqləşdirmək məqsədi daşıyır. Bu zaman nitqin təsirliliyi və rəngarəngliyi daha da artmış olur.

Deməli, sinonimin dildə yaşaması üçün əsas amil onun spesifik mənası və üslubi rəngarənglik yaratmaq vəzifəsinə malik olmasıdır. Hər bir sinonimin mənası eyni sinonimik cərgədə

duran sözlərin bir-biri ilə əvəz edildiyi zaman aşkara çıxır. Məhz buna görə də sinonim sözləri təyin edərkən buradakı əsas və əlavə mənaları meydana çıxarmaq mühüm məsələdir (79, 118).

Azərbaycan dilinin şivələri sinonimlərlə zəngindir. Şivələrin lügət tərkibində elə rəngarəng sinonim cərgələr mövcuddur ki, bəzən fikrin dəqiq ifadəsi üçün ədəbi dildə belə sözlərə təsadüf olunmur. «Sinonim cərgəyə daxil olan hər bir sinonim sözün məna çaları və üslubi rənginə görə nitqdə istifadə məqamı vardır. Özü də heç bir sinonimin yerinə işlənmir» (33, 32).

Sözlərin nitqdə tez-tez təkrarının aradan qaldırılması baxımından çox əhəmiyyətli olan sinonimlər Yevlax şivələrinin leksikasında geniş şəkildə işlənir. Azərbaycan ədəbi dilində sinonimlər müxtəlif nitq hissələri ilə ifadə edildiyindən Yevlax şivələrində də nitq hissələrinə görə bölgü əsas götürülmüşdür.

Onu da qeyd edək ki, sinonim təşkil edən sözlərin eyni nitq hissəsinə aid olması onu omonimlərdən fərqləndirən spesifik xüsusiyyətidir.

Şivələrdə qeydə aldığımız sinonimlər arasında isim, sıfət, feillərin sinonimliyi çoxluq təşkil edir.

a) *İsimlə ifadə olunan sinonimlər*. Yevlax şivələrində müşahidə edilən sinonimlərin çoxunu, demək olar ki, isimlə ifadə olunan sinonimlər təşkil edir. İsimdən ibarət olan sinonimlərə əsasən məişətin, təsərrüfatın müxtəlif sahələrində rast gəldiyimiz əşya adlarını bildirən sözlərdə təsadüf edilir:

irəşmə (Əb.)//çandı (Əc.)//çatma (Qm.) – ip;

ciji-bajı (Qar.)//bajılıx (Quş.) – rəfiqə;

ciji (əks. şiv.)//nənə (Yev.) – ana;

dam (Gül.)//to:la (Gül.)//pəyə (əks. şiv.) – tövlə;

cinqır (Kol.)//hənirti (Qb.) – səs;

andır (əks. şiv.)//meras (Sal.)//so:xa (Köy.) – sahibsiz əşya (sahibi ölmüş);

boranı (əks. şiv.)//kədi (Yev.)//qavax – balqabaq;

keçiməməsi (Yev.)//keçiəməcəyi (Əc.) – üzüm növü;

zılx (əks. şiv.)//pazı (Dəl.) – çuğundur;

seyvan (Bəyd., Qm.)//artıma (Yev.) – eyvan;
 gilanar (əks. şiv.)//turş gilas (Əc.)//dəli gilas//bəhli (A.Qar.)
 – albali;
 hünü//ağcaqənət (Əc.)//ditdili (büt. şiv.) – ağcaqanad;
 sürütmə//şəpit (Yev.) //çəkənət (Yev.) //çəkələx¹ (Ək.) – hə-
 yətdə geyilən yüngül ayaqqabı;
 ciyə (büt. şiv.)//xama (Yev.) – ciy südün üzü;
 idim (əks. şiv.)//suyum (əks. şiv.) – görkəm;
 kürdü (Qğ.)//cəfəgən (Qm.) – qolsuz qadın geyimi;
 qıyqaş (Quş.)//çitmə (Nem.)//çalma (büt. şiv.) – çitdən baş
 yaylığı;
 lehmə (büt. şiv.)//lıqqa (Yev.)//batdax (Ağ.)//çamur (Gül.)
 – palçıq;
 qıxmıx (A.Buc.)//qamqalax (Yev.) – odun qırıntısı;
 mafar (A.Sal.)//macal (əks. şiv.)//girəvə (Qğ.) – fürsət;
 yeznə (büt. şiv.)//göy – bacının əri;
 yeznə (əks. şiv.)//göy (A.Qar.)//kürekən – qızın əri;
 puçal (Yev.)//xəkə (Dəl., Kol.) – çayın cecəsi;
 pasax (Mb.)//qarama (Nur., Əc.) – çirk;
 şaraf (Y.Qar.)//nardaşa (əks.şiv.) – narşərab;
 şəltə (Qb.)//firıldax (S.) – hiylə;
 çəm (Mb.)//yol-yolağa (Mb.) – üsul, qayda.
 Misallar: – Cijim incənə gəljehdi (A.Qar.), – Qoyunnarı
 özüm aparıf dama qatmışam (Əc.), – Payın batdağ olsun (qarğış),
 – Hava ısınəli uşağın qaravatın seyvana çıxartmışam (Yev.), – Dit-
 dilidən qolumda isdahat qalmışif (Yev.), – Də:n şəpitdərin qonşu-
 dan taykeş gəlif (Qm.), – Pişmiş pişirəndə başıma qıyqaş bağlıyı-
 ram (Qar.), – Havax sən də iş tutmağın çəmin bileyhsən₁? (Gül.)
 b) *Sifətlərlə ifadə edilən sinonimlər.* Yevlax şivələrində si-
 fətlərdən ibarət olan sinonimlər daha çox əşyanın əlamətini, in-
 sana xas olan xüsusiyyəti və başqa cəhətləri aydınlaşdırır:
 cilxa (Sal.)//süm (Y.Qar.)//teyxə (büt. şiv.) – tamam, bütün;
 tuğ(Yev.)//qəlbi (Yev., Mb., Qb., C.) – hündür;

lodur (Yev.)//müsədər (Yev.)//o:sal (Əc.)//ərincəx¹ (Yev.) – tənbəl;

boylu (büt. şiv.)//ağırəyax//xaşalqarın (Yev.) – hamilə; zəvzəx¹ (Mb.)//zircix¹ (Yev.)//yanşax (Mb.) – çox danışan; dakqa (A.Qar.)//lobbaz (Qm.)//dəbbə (Qar.)//kətdə (Qar.)//forsdu (əks. şiv.)//yekəxana (əks. şiv.) – lovğa, təkəbbürlü; düşük¹ (Əc.)//bambilı (Əc.)//dingiş (S.)//doydax – yüngül xasiyyətli;

bədrəx¹ (Əc.)//ağır irəx¹ (Yev.) – qara rəng; sisqa//çələf (Bəyd.)//cılız (Yev.)//çəlimsiz (əks. şiv.) – arıq; küt (A.Qar.)//pampax (Yev.) – aciz; boz (Tq.)//ləçər (Yev.)//çərhaya (Tq.)//türx¹man (A.Qar.) – həyasız;

bicoy (Qb.)//bijvər (Yev.)//bijərtdəx¹ (Yev.)//cürəmirətdəx¹ (Yev.) – hiyləgər;

lijim (Mb.)//şulum (Mb.)//şalax//dəmşalax (Qm.)// suyumsuz (Qğ.) – səliqəsiz;

Neftçala şivələrində *şulum* «qapı gəzən, çox qonşu gəzən» adama deyirlər: *qapılar şulumu*.

sital (Hs.)//əlləməyəğ (Yev.)//dişdələx¹siz (Tq.) – nadinc; neyvət//əyrimçə (Yev.) – çirkin; say-seçmə (Mb.)//savatdı (Yev.)//ləyaxlı (Yev.) – layiqli; şıl (Ək.)//müsədər (Hs.) – şikəst; tuj (əks. şiv.)//şirəli (Yev.) – emallı; töməl (Yev.)//törə (Yen.)//yapalax (Qm.)//tösü//tışmarax (Y.Sal.) – gödəkboylu;

tiyə (Kol., Köy)//yelapardı (Bəyd.) – nazik; hüsdürüm//huşdurum (Bəyd.)//korafəhim (Yen.) – huşsuz, yaddaşsız;

donux (Qm.)//karsala (Qm.) – key; gjij (əks. şiv.)//səyvənd//səydəş (Qar.) – gic; vayis (Hs.)//qulguna (Yev.) – araqarışdırın; qırduz (əks. şiv.)//nəməko (büt.şiv.) – duzlu; hələmbört (Yev.)//nənəmnehrə (Ağ., Mey.) – kök.

dıpbılı (C.)//dinqılı (Nem.)//çıqqılı (Yev.) – küçük;
süləngi (Yen.)//sümsük¹ (Yev.) – bir yerdə oturmayıb qapı-qapı gəzən adam.

Misallar: – Dərmanı qəlbi yerə qoy, uşa:ın əlnə tüşməsin (Y.Qar.), – Düşüx¹ adamnan mə:m aram yoxdu (Əc.), – Elə küt uşaxdı, Sabirin bö:x¹ gədəsi (A.Qar.), – Təpimməsəm, elə şul-lum pal-paltarnan da gəzəjehdi (Y.Qar.), – Şil qalasan (qarğış), – Belə qirduz yeməy ançax sə:n əlinnən cıxajehdi (A.Qar.), – Boylu adamsanı, sa: çox iş görməy olmaz (Yev.); – Gəlin də:n ağrıyaxdı (C.).

Boy sözü bir sıra müasir türk dillərində «insan boyu», «uzunluq» və s. mənaları ilə yanaşı, «bədən» mənasını da bildirir (157, c.2, 177). Qədim türk dillərində həmin mənada *bod* sözü qeydə alınmışdır (132, 106). *Yüklü* sözünə isə «Dədə Qorqud kitabı»nda rast gəlirik: Ala gözülü görklü həlalim *yüklü* qodum (69, 97).

Qax rayonu şivələrində «hamilə» mənasında *quman* sözü işlənir (92, 294).

c) *Feillərlə ifadə edilən sinonimlər*. Yevlax şivələrində feillərlə ifadə edilən sinonimlər nisbətən çoxluq təşkil edir. Burada sinonim cərgə yaranan feillər hal-hərəkət, vəziyyət və s. mənalar bildirir:

qəzilləməx¹//to:lamax (Yen., Qm.)//al-dilə tutmax (Mb., Qb., Kol.) – aldatmaq, yoldan çıxarmaq;

boğuşmax (əks. şiv.)//tutaşmax (əks. şiv.)//çəntələşməx¹ (C.) – dalaşmaq;

bağrı yarılmamax (əks. şiv.)//ürəyi gupbuldamax (Nem.)//ürəyi qopbax (bütl. şiv.) – qorxmaq;

aşırımax (Əb.)//boğmalammax//dələmurtdamax (S.)//lumbuldatmax (əks. şiv.) – yemək;

sozalmax//iynələməx¹ (Əc.)//əhnəzdəməx¹ (Nem.) – zəifləmək;

gözəməx¹ (Yev.)//təfçiməx¹ (Ək.)//çitəməx¹ (əks. şiv.) – tikmək;

tolamazdamax (Yev.)//qolazdamax (Ək.) – tullamaq;

əndərməx¹ (büt. şiv.)//helləməx¹ (büt. şiv.)//şolamax (əks. şiv.)//calamax (Y.Buc.) – tökmək;

barramax (əks. şiv.)//kiflənməx¹ (büt. şiv.) – xarab olmaq;
öcəşməx¹ (Hs.)//iyəşməx¹ (Boş.) – iki və ya bir neçə adamın işi görmək əvəzinə çəkişməsi;

Öçəş sözü M.Kaşgarinin lügətində «yarış» mənasında qeydə alınmışdır: «ol məninq birlə öcəşdi=o mənimlə öcəşdi, bir şeydə yarışdı» (63, c.1, 131).

davrımax (A.Qar.)//təntiməx¹ (Qm.)//gahgir olmax (Yev.) – özünü itirmək, çəşib qalmaq;

dümələmməx¹ (Yev.)//midiləmməx¹ (Hav.) – asta tərpənmək;

əkəliy eləməx¹ (Qm.)//yekəliy eləməx¹ (əks. şiv.) – böyük-lük etmək;

hortdətməx¹ (büt. şiv.)//gillətməx¹ (əks. şiv.) – içmək;

lə:liməx¹ (Yev.)//ləloy olmax (Qb.) – yalvarmaq;

mışmax (Qb.)//kiriməx¹ (Hür.) – susmaq;

pırtdanağı çıxmax (Tq.)//xurt-xəşil olmax (Tq., Kol., Duz.) – əzilmək;

dümsük'ləməx¹ (büt. şiv.)//him eləməx¹ (Hs., Köy., Hav.)//sızdırmax (Bal.)//çıtzırdırməx (Bal.) – işaret etmək;

bürüşməx¹ (Mb.)//domuşmax (Qm.) – çömbəlib oturmaq;

ürcah olmax (Qm.)//tuş gəlməx¹ (Qar., Hav., C.) – rastlaşmaq;

çul tüşməx¹ (A.Qar.)//zeh yerə qoymax (Qar.) – yorulub əldən düşmək;

durulamax (büt. şiv.)//carramax (Qm.) – suya çəkmək;

tincixmax (Qar.)//nəfəsi daralmax (Tq.) – havası çatmamaq;

püsəx'ləməx¹ (Yev., Nem., Yəd.)//cisginnəməx¹ (büt. şiv.) – (narın yağış) yağmaq.

Misallar: – Qız gün-günnən sozalır (Hür.), – Peşmansanı birinə bir söz də:sən₁, öcəşəjəx¹lər (Yev.), – Nədi, gənə gahgir oluf qalmışan₁ (Qm.), – Belə isdininkı ayrındı, gillət getsin (Y.Qar.), – Bir isdikan çaydan ötrü ləloy olmuşam (Yev.), – Hələm pü-

səx¹liyir, bərkitməsə, yaxşısı (Yen.), – Bəyax him elədim, də:n başa tüşmədin (V.).

ç) *Zərflərlə ifadə edilən sinonimlər.* Yevlax şivələrində zərflərdən ibarət olan sinonimlər az müşahidə edilsə də, nəzərdən keçirmək maraqlı olar:

beyqəfil (əks. şiv.)//şirp (büt. şiv.) – qəflətən;

yanpörtü (A.Buc.)//köndələn (Əc.) – çəpəki;

öyüñ (Y.Qar.)//öyrəli (A.Qar.) – o gün;

savertə (Qm.)//obaşdan (Hür., V.)//obaşdannan (Yəd.)//er-kənnən (Hür., Hs.) – erkən;

əlüsdü (Yev.)//əlbəhəl (Köv.) – o dəqiqə, o saat;

qavaxcan (Ək., Yen.)//sifdə (Ək., Yen.)//sifdədən (Gül.) – əvvəl, əvvəlcə;

tiğ (Yev.)//xeylax (Yev.)//ərəsət (Yev.) – çox, xeyli.

d) *Əvəzliklərlə izah edilən sinonimlər.*

Nə təhər (Qm.)//nə töür (Yev.)//hancarı (A.Qar.) – necə.

Hancarı sözü qançaru//qancəri formasında «necə, nə cür» mənalarında «Əhməd Hərami dastanı»nda işlənmişdir: Başına bir zaval gəldi nedəyin, Bilməzim ki, *qancaru* gedəyin; Dedi: bunlar əgər bizdən olaydı, Bu vaxtin *qancəri* seyran qılıydı (86, 40).

Yevlax şivələrində işlənən sinonim sözləri iki qrupa bölmək olar:

1) Dilimizin daxili inkişaf qanunları əsasında şivələrdə əmələ gələn sinonimlər;

2) Alınma sözlər vasitəsilə əmələ gələn sinonimlər.

Birinci qrupa aid olanlar özü də iki yerə ayrılır: 1. leksik sinonimlər; 2. frazeoloji sinonimlər.

Leksik sinonimlər üç qrupa bölünür:

a) *Şivələrə aid sözlərdən ibarət sinonimlər.* Belə sinonimlərdə şivə sözləri lügət tərkibinin əsasını təşkil edir. Məsələn: göy//yeznə – kürəkən; boğuşmax//tutaşmax – dalaşmaq; müs-dər//o:sal – tənbəl; lobbaz//dakqa – lovğa; zəvzəx¹//yanşax – çox-danışan; şulum//şalax – suyumsuz; çəm//yol-yolağa – üsul.

b) *Ədəbi dildə işlənən sözlə şivələrdə işlənən sözlərdən ibarət sinonimlər*. Belə sinonimlər ədəbi dildə sinonimi olmayan sözlərin sinonimlərini aşkara çıxarır. Məsələn, pazı – çuğundur; çiyə – xama; silli – vərəm və s.

c) *Dialektlərarası sinonimlər*. Bu qrup sinonimlər şivə dairəsində sinonim əmələ gətirməsə də, eyni məfhumları ifadə edərək dilimizin başqa şivələrində işlənən sözlərlə sinonim təşkil edir. Məsələn, keçiməməsi (Yevlax)//irişibaba (Naxçıvan) (13, 209) – üzüm növü; qırçı (Yevlax)//semarrıg (Maştaga) (115, 145) – xəsis; tolamazdamax (Yevlax)//salomoylamax (Bolnisi) (28, c.2, 42) – atmaq, tullamaq; so:xa (Yevlax)//merət (Tovuz) – miras; hayta (Yevlax)//mor (Neftçala) – hirs.

Frazeoloji sinonimlər iki qrupa bölünür:

a) *həqiqi mənali sözlə idiomdan ibarət sinonimlər*: annamax – başı çıxmamax; işdərin qutarmax – başı açılmak; döyümlü – döydümölməz; oynamax – sindirməz; az-cox pul qazamax – çax-çux eləməx¹.

b) *idiomatik ifadələrdən ibarət sinonimlər*: valı dəyişməx¹ – sözü çöndərməx¹; dolamax – yola getməx¹; toy tutmax – aşını pişiməx¹; qulağ eləməx¹ – pul qopartmax; saymamax – vejinə almamax.

Alınma sözlərin vasitəsilə əmələ gələn sinonimlər. Bir qrup dilçilər alınma sözlərin (keçdiyi dildə) sinonim yaratması fikrini qəbul etməsələr də, N.Məmmədov, A.Axundov (84, 185), A.Qurbanov (76, 308-309), B.T.Abdullayev (2, 75-82) və başqları bu fikri müdafiə edirlər.

Ədəbi dilimizdə olduğu kimi, şivərimizdə də alınma sözlər milli sözlərimizlə qarşılıqlı işlənərək sinonim əmələ gətirir: – Nanəcif züryətdən Allah saxlasın adamı (Yev.).

Burada işlənən züryət sözü ərəb dilində «övlad, oğul-uşaq» mənasında işlənir (16, 85).

– Qapıya kilit vuruluf, özdəri də irayona gediflər (Nem.).

Kifil sözünün sinonimi olan *kilit* yunan sözü olub (143, 339), eyni mənada işlənir. Onu da qeyd edək ki, bu söz *kirit* şəklində M.Kaşgarinin lügətində qeydə alınmışdır (63, c.1, 364).

Sinonim əmələ gətirən sözlərin quruluşca növləri.

Yevlax şivələrinin leksikasında işlənən sinonim sözləri quruluşuna görə aşağıdakı qruplara bölmək olar:

1. *Sadə sözlərdən ibarət sinonimlər*: ciji//nənə – ana; dam//to:la//pəyə – tövlə; zılx//pazı – çuğundur; çıyə//xama – çıy südün üzü; bərk//göy – xəsis; kədi//boranı – balqabaq; yeznə//göy – kürəkən.

2. *Düzəltmə sözlərdən ibarət sinonimlər*. Sinonim sözlərin əksəriyyəti morfoloji üsulla düzəlir. Belə sinonimlərə aşağıdakılardır misal göstərə bilərik: irəşmə//çatma – ip; çıtmə//çalma – baş örtüyü; yüx¹lü//boylu – hamilə; savatdı//ləyaxlı – layiqli; suyumsuz//lijimsiz – səliqəsiz; pasax//qarama – çirk; dümələmməx¹//midiləmməx¹ – asta tərpənmək; bicoy//bijvər – hiyləgər; donux//karsala – key; carramax//durulamax – suya çəkmək.

3. *Mürəkkəb sözlərdən ibarət sinonimlər*: huşdurum//korafəhim – huşsuz; keçiməməsi//keçiəmcəyi – üzüm növü; cul tüşməx¹//zeh yerə qoymaq – yorulmaq; tuş gəlməx¹//ürcah olmax – rastlaşmaq.

4. *Biri sadə, digəri düzəltmə sözlərdən ibarət sinonimlər*: şəpit//sürütmə – yüngül ev ayaqqabısı; seyvan//artıma – balkon, cinqır//hənirti – səs; çamur//batdax – palçıq; bajılıx//ciji-bajı – rəfiqə.

5. *Biri sadə, digəri mürəkkəb sözlərdən ibarət sinonimlər*: hünү//ağcaqənət – ağcaqanad; tiyə//yelapardı – nazik; çəm//yol-yolağa – üsul, qayda.

6. *Biri düzəltmə, digəri mürəkkəb sözlərdən ibarət sinonimlər*: kalan//əliqalın – varlı; qəzilləməx¹//al-dilə tutmax – aldatmaq, dümsük¹ləməx¹//him eləməx¹ – işarə etmək.

Kalan sözü düzəltmə, əliqalın sözü mürəkkəbdir. Kalan sözü fars dilində «sərmayə, dövlət» mənasında işlənən *kala* sözü ilə -n sözdüzəldici şəkilçinin birləşməsindən əmələ gəlmişdir.

Yevlax şivələrində müşahidə edilən sinonim sözləri əhalinin məişəti və məşgülüyyəti ilə əlaqədar olaraq aşağıdakı məna qruplarına ayırmaq olar:

1. İnsanların daxili keyfiyyəti ilə əlaqədar olan sinonimlər: qırçı//zəllə – xəsis; lobbaz//dəbbə – özündənrazi; bambılı//dingiş – yüngül xəsiyyətli; ləçər//çərhaya – həyasız; küt//pampax – aciz.

2. İnsanların xarici görünüşü ilə əlaqədar olan sinonimlər: dızix//nənəmnehrə – yekəpər; törə//tösmərəx¹ – gödəkboylu; neyvət//eyrimçə – çirkin; şulum//dəmşalax – görkəmsiz.

3. Geyim adları ilə əlaqədar olan sinonimlər: çalma//qıyqaş – baş örtüyü; cəfgən//kürdü – qadın geyimi; şəpit//çəkələx¹ – yün-gül ev ayaqqabısı.

4. Meyvə tərəvəz adları ilə əlaqədar sinonimlər: keçiməməsi//keçəməcəyi – üzüm növü; turş bəhli//gilanar – albalı; pazi//zılx – çuğundur.

3.4. Antonimlər

Məna və şəkil etibarı ilə fərqlənən söz qruplarından biri də antonimlərdir. Sinonimlər kimi, antonimlər də dilin ən qüvvətli ifadə vasitələrindən olub, fikrin emosional, obrazlı ifadəsində mühüm rol oynayır. R.Məhərrəmovə qeyd edir ki, antonimlər zidd mənalar, anlayışlar bildirən sözlər deyil, əksinə, eyni mənənin, eyni anlayışın müxtəlif əks cəhətlərini qarşılaşdırma yolu ilə bildirən sözlərdir (78, 117). «Real varlıqla, maddi və mənəvi aləmlə bağlı ziddiyyətlərin ifadəsi dildə çox zaman antonim qarşılaşdırma yolu ilə üzə çıxarılır» (33, 65).

Antonimlər zidd cəhətlərin qarşılaşdırılması nəticəsində yaradığı üçün sərf semasiologiya bəhsini ilə bağlı bir kateqoriya hesab edilsə bilər.

Ədəbi dildə olduğu kimi, Yevlax şivələrində də antonimlər xüsusi yer tutur və onlar müxtəlif üsullarla əmələ gəlir. Bu baxımdan, Yevlax şivələri leksikasında rast gəlinən antonimləri əmələ gəlməsinə görə aşağıdakı qruplara bölmək olar: leksik antonimlər; morfoloji antonimlər; tərkibi antonimlər.

Leksik antonimlər yalnız məna (semantik) əsasında əmələ gələn antonimlərdir. Onları aşağıdakı qruplara bölmək olar:

a) *Yalnız şivə sözlərindən ibarət antonimlər*: nəməko (Əb.) (duzlu) – şit (duzsuz); töməl (Yen.) (alçaqboylu) – dəvədaylağı (Xal.) (ucaboylu); sisqa (Xal.) (arıq) – nənəmnehrə (kök), dingiş (Xan.) (yüngülxasiyyətli) – ağırtaxda (Xal.) (ağırtəbiətli), dırnaxlı (qoçaq, cəld) – lodur (Yev.) (tənbəl).

b) *Biri şivəyə, digəri ədəbi dilə məxsus olan sözlərdən ibarət antonimlər*. Yevlax şivələrinin leksikasında bir sıra antonim sözlər müşahidə edilir ki, onları təşkil edən sözlərdən biri şivəyə, digəri isə ədəbi dilə məxsus olan sözlərdən əmələ gəlir. Məsələn, peydərpey (dalbadal) – aramnan; kəmçix¹ (əks. şiv.) (əssik) – artıx; ləj tüşməx¹ (əks. şiv.) (dalaşmaq) – barişmax; karlı (dövlətli) – kasıf.

Leksik antonim əmələ gətirən sözlərin quruluşca növləri. Leksik antonimlər quruluşca sadə, düzəltmə və mürəkkəb olur.

Sadə antonimlər yalnız kök sözlərdən ibarət olur: lejan – qıt, erkəx¹ – tişi.

Misallar: – Həyətdərində tut lejaniydi (S.); – Bi:l mer-meyvə qıt oldu (C.); – Erkəx¹ kəsiflərsə al, tişi əti biz heş vaxd almırıx (Yev.).

Düzəltmə antonimlər müxtəlif kök və şəkilçilərdən ibarət olur: avırı (Xan., Əb.) (həyalı) – avırsız (Xan.) (həyasız); lə-yaxlı (əks. şiv.) (layiqli) – layıxsız//ləyaxsız (S.) (layiqsiz).

Misallar: – Çox avırı adamdı Məsmə (Xan.); – Heylə avırsız adamnan gərəx¹ özünü gözdüyəsən (Əb.). – Yaman ləyaxsız iş tutdu Qurvan (Mb.); – Qızə ləyaxlı bayramlıx gətidilər (Mb.).

Mürəkkəb antonimlər. Belə antonimlərin hər iki tərəfi mürəkkəb sözlərdən olur: filürəx¹li (C.) (igid, qorxmaz) – quşürəx¹li (əks. şiv.) – qorxaq; savax-savax (əks. şiv.) (səhər tezdən) – qarannıx qarışan (Xan.) (axşam düşən vaxt).

Misallar: – Şahsənəm filürəx¹li arvatdı (Xal.); – Belə də quşürəx¹li uşağ olar? (Xan.); – Savax-savax qapınız bərtdən döyülürdü (Yev.); – Qarannıx qarışan vaxdı gəlif südü aparajaxlar (Yev.).

Morfoloji antonimlər. Yevlax şivələrində bir sıra antonim sözlərə rast gəlinir ki, onlar morfoloji üsulla, yəni eyni köklü sözlərə inkarlıq şəkilçisi artırılması vasitəsilə düzəlir. Bu üsulla düzəlmüş sözlərin antonim olub-olmaması məsələsində dilçi alımlarımız arasında fikir ayrılığı var.

Belə ki, «Müxtəsər dilçilik lügəti»ndə inkar şəkilçiləri ilə düzələn sözlər antonim hesab edilir (95, 9). S.Cəfərov isə bu cür sözləri antonim hesab etmir, məsələyə leksik cəhətdən yanaşaraq göstərir ki, bu morfoloji antonimlik üslubi, şərti səciyyə daşıyır və leksik vahid kimi lügət tərkibində qeydə alınmır və sözün məzmununda müvəqqəti antonimlik yaradır, üslubi səciyyə daşıyır, inkar şəkilçiləri düşən kimi sözdə inkarlıq da itir (23, 42).

R.Məhərrəmova isə tamamilə eks fikirdədir: «...Bir halda ki, qrammatik vasitələr, şəkilçilər sözlərdə zidd mənalar əmələ gətirir, ümumiyyətlə, antonimlərə verilən təriflərdə bu cəhət xüsusilə nəzərə çatdırılır, onda nə üçün şəkilçilər vasitəsilə zidd mənalar əmələ gətirən eyni köklü sözləri tam olmasa da, nisbi antonimlər hesab etməyək?» (78, 120-121)

T.Əfəndiyeva da bu məsələyə münasibətini bildirirək, bu cür sözlərin «şərti antonim kimi qəbul olunması» ilə razılaşır (33, 148).

Bu fikirlərə şərık olaraq, araşdırduğumuz şivələrdə daha çox müşahidə edilən morfoloji antonimləri qeydə aldıq. Məsələn, urvatdı – urvatsız; ləyaxlı – ləyaxsız; avırı – avırsız; kərəmətdi – kərəmətsiz.

3. *Tərkibi antonimlər.* Yalnız ayrı-ayrı sözlər deyil, bəzən eyni bir sözün daşıdığı mənalar da öz aralarında antonim ola bilir. Bu qrup antonimlər tərkibi antonimlər hesab edilir. Məsələn, yaman sözü «yaxşı» və «pis» mənalarını ifadə edir: – Gəlini Nazdi:n halna yaman yanır (Yev.); – Qaçay həməşə sə:nı həkqında yaman danış� (Yev.).

3.5. Frazeologiya

Frazeologiya yunanca phrasis (ifadə) və loqos (təlim) sözlərinin birləşməsindən əmələ gəlmişdir.

«Dildə mövcud olan sabit söz birləşmələri, əsas etibarilə qeyri-sabit, daha doğrusu, qrammatik birləşmələrin əsasında əmələ gəlir.

Qrammatik birləşmənin özi və ya onun tərkibində olan sözlər məcazi mənaya keçərək mütəhərrikliyini itirdikdə sözlər arasında əlaqə və münasibətlər yaranan vasitələr donuq bir hala gəlir və o bir məfhumu ifadə edən sabit söz birləşməsinə çevrilir...» (23, 99).

Frazeologiyanın dilçiliyin bir şöbəsi kimi formalaşmasında V.V.Vinoqradovun böyük xidmətləri vardır. Frazeoloji vahidlərin düzgün təsnif edilməsində, onların dərin elmi təhlilinin verilməsində V.V.Vinoqradov xüsusi işlər görmüşdür. O, rus dili materialları əsasında frazeoloji vahidlərin təsnifini vermişdir ki, həmin bölgü bu gün də əhəmiyyətini itirməmişdir (158, 56-57).

Azərbaycan dilinin frazeoloji materialının təhlili göstərir ki, dilimizdə V.V.Vinoqradovun bölgüsünə uyğun gələn vahidlər vardır. Düzdür, bütün frazeoloji vahidlər bu təsnifə uyğun gəlmir. Bu da, təbii olaraq, dilimizin milli xüsusiyyətləri ilə bağlıdır.

Dilçilik ədəbiyyatında frazeologiyanın tədqiqat obyektiindən bəhs edən müəllifləri iki qrupa böлürlər: 1. ümumiyyətlə, hər hansı bir dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını frazeologiya hesab edənlər; 2. dildə hazır şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil vahidlərinə ekvivalent olub, komponentləri məna və quruluşca parçalanmayan qismini frazeologiya adlandırırlar. Dilçilikdə bunlardan birinci si «geniş mənada frazeologiya», ikincisi «dar mənada frazeologiya» adlandırılır.

Azərbaycan dilçiliyində ədəbi dilimizin frazeologiyasına dair bir sıra əsər və məqalələr yazılmışdır. Bu məsələ ilə bağlı ilk dəfə M.Hüseynzadə təşəbbüs göstərərək «Müasir Azərbaycan dili» kitabında (1954) «frazeologiya» bölməsi ayırmışdır. Ə.Dəmirçizadə «Azərbaycan dilinin üslubiyyatı» kitabında (30, 168) «idiomlar, yaxud idiomatik ifadələr» başlığı ilə frazeoloji birləşmələri üslubi cəhətdən tədqiq etmişdir. Y.Seyidov söz birləşmələrinin təsnifi problemlərindən bəhs edərkən «Sərbəst və

sabit birləşmələr məsələsi» adı altında frazeoloji birləşmələrə münasibətini bildirmişdir (106, 145-160). S.Cəfərov sabit söz birləşmələrini «istər öz semantikasına və istərsə də forma rəngarəngliyinə görə seçilən çox maraqlı bir kateqoriya» adlandırmış və frazeologiyanın dilçilik elminin bir bölməsi olan leksikologyanın xüsusi bir bölməsi olduğunu qeyd etmişdir (23, 100).

Məlumdur ki, leksik vahidlər kimi, frazeoloji vahidlər də təkmənalı və çoxmənalı olur. Bir mənalı frazeologizmlərə təkmənalı, bir neçə mənalı frazeologizmlərə çoxmənalı deyilir. N.Rəhimzadə bir sıra frazeoloji vahidlərin çoxmənalı olmasının səbəbini belə izah edir: «Çoxmənalı ideomatik ifadələrin yaranmasında çoxmənalı sözlər böyük rol oynayır. Məlumdur ki, sonuncular öz əsas mənaları ilə birlikdə həm də məcazi mənalar və məna çalarlıqları kəsb edir. Əsas mənalarla bağlı olan əlavə mənalar müəyyən birləşmələrin daxilində qalır. Bunlar bu əlavə mənaların böyük hissəsini eks etdirir (153, 13).

H.Bayramov frazeoloji vahidlərin cümlədəki sözlər və söz birləşmələri ilə əlaqəsindən bəhs edərkən iki şəkildə əlaqə olduğunu göstərir: 1. Azərbaycan dilindəki frazeoloji vahidlərin bir qismi təkmənalıdır; 2. dilimizdəki frazeoloji vahidlərin bir qisminin mənası mətndən asılı olub, onları əhatə edən başqa sözlərlə əlaqədə müəyyənləşir. Bu əlaqə iki cür olur: a) Bunların frazeoloji vahid səciyyəsi daşımıası ancaq mətndə müəyyənləşir; b) Azərbaycan dilindəki frazeoloji vahidlərin cüzi hissəsi çoxmənalı səciyyə daşıyır (18, 24-25).

A.Qurbanov «Müasir Azərbaycan dilinin frazeologiyası» kitabında (1963) Azərbaycan dilinin frazeoloji tərkibinin düzgün tədqiqi üçün ən vacib problemləri sadaladıqdan sonra yazır: «Bu problemlərin dəqiq və dərin tədqiq olunması üçün Azərbaycan frazeoloqlarının qarşısında hər şeydən əvvəl, dilimizin frazeoloji vahidlərini toplamaq, onu lügət şəklinə salmaq kimi mühüm vəzifə durur...Çünki bu, məsələnin elmi surətdə şərhinə kömək edəcəkdir (77, 5).

Qeyd edək ki, ədəbi dildə olduğu kimi, Yevlax şivələrində də xalis türk və Azərbaycan mənşəli frazeoloji vahidlərlə yanaşı, başqa dillərdən alınma frazeoloji vahidlərə də rast gəlirik; məsələn: rola girməx¹, vinti boşalmax, vintin burmax, valı dəyişməx¹, özünnən Amerka kəşf eləməx¹ və s.

Frazeoloji birləşmələrdən danışarkən onların bir xüsusiyyətini də qeyd edək ki, bu birləşmələr başqa dilə olduğu kimi tərcümə olunmur, əks halda mənasız gülünc ifadələr alınır; məsələn, gözə gəlmək – pridi v qlaz, öz gözündə tiri görmür, özgə gözündə qıl axtarır – v svaix qlazax ne videt brevna, a v çujix qlazax ihet volos və s. (23, 99).

S.Murtuzayev bu barədə yazır: «Ümumiyyətlə, dünya dillərinin frazeologiyasına aid bir xüsusiyyət kimi, başqa dilə hərfən tərcümə oluna bilməmək Azərbaycan dilinə də aiddir» (93, 15).

M.İslamov ilk dəfə olaraq 1957-ci ildə çap etdirdiyi «Frazeoloji birləşmələr» adlı məqaləsində Nuxa dialektində müşahidə edilən frazeoloji birləşmələri təhlil etmişdir (61, 127-140). M.Çobanovun «Bolnisi rayonu şivələrinin leksikası» (1973) və B.Əhmədovun «Azərbaycan dilinin Mingəçevir şivələri» (1965) əsərlərindən başqa, digər şivələrə aid yazılmış tədqiqat əsərlərinin leksika bölməsində frazeologiya sahəsinə toxunulmamışdır.

Dilçi alımlarımızın frazeoloji vahidlər haqqında fikirlərini nəzərdən keçirdikdən sonra ümumi qənaətə gəldik ki, frazeoloji vahidlər forma, məna, məzmun cəhətdən tərkib hissələrinə ayrılmayan, eyni formada yalnız bir məna ifadə edən, başqa bir dilə tərcümə olunmayan sabit söz birləşmələridir. Bu birləşmələrə idiomlar, ibarələr, hikmətli sözlər, atalar sözləri və zərb-məsəllər aiddir.

Ədəbi dilimizdə, eləcə də digər şivələrimizdə olduğu kimi, Yevlax şivələrində də özünəməxsus, hərfən başqa dilə tərcümə olunmayan, sabit söz birləşmələri geniş yayılmışdır.

Şivələrdə müşahidə etdiyimiz bir sıra sabit söz birləşmələrinə diqqət yetirək.

İdiomlar. İdiomlar frazeoloji vahidlərin geniş yayılmış növlərindən olub, bu və ya digər sözün məcazi məna ilə verilən

sinonimi kimi özünü göstərir; məsələn, ağıziyirtix (əks. şiv.) – sırr saxlaya bilməyən. – Ona söz deməy olmaz, ağıziyirtığın biri-di (Yen.); ağızin aramax (əks. şiv.) – fikrini öyrənmək. – Sən1 bir qızın ağızin ara, gör nə deyəjəx¹ ? (Qarm.); gözü kəlləsinə çıx-max (əks. şiv.) – təəccüblənmək. – Təzə xəvəri eşitsən1 gözün1 kəllən1ə çıxar (A.Qar.).

Ədəbi dildə olduğu kimi, araşdırduğumuz şivələrdə də idiomları iki qrupa bölmək olar: 1. Sabit idiomlar; 2. Qeyri-sabit idiomlar.

1. *Sabit idiomlar*. Sabit idiomlar forma və məzmunca dəyişməyən, sabit qalan frazeoloji vahidlərdir. Ə.Dəmirçizadə sabit idiomları üç qrupa bölmüşdür: a) idiomatik sözlər; b) idiomatik ifadələr; c) idiomatik cümlələr (38, 168).

a) *Idiomatik sözlər*. Yevlax şivələrində müşahidə edilən idiomatik sözlərə aşağıdakıları misal göstərə bilərik: dirnaxlı (bacarıqlı) – Zöhrə çox dirnaxlıdı (Yen.); döydümölməz (davamlı) – Bu yaman döydümölməz parçaymış (V.); dəymədüşər (erköyüñ) – Uşağı ta belə də dəymədüşər böyütməzdər axı (Mey.); başiyiñ (kiminsə ölümünə səbəb olan) – Başiyiñ qızı başiyiñ, az ayla tay (Yev.); zəhlətökən (bezdırən) – Elə zəhlətökən arvatdı, əlin-nən bilmirəm, hare:dim (Yev.); bərkgedən (varlı) – Ular bərkgedən nəsildilər, mə:n ularnan nə alış-verişim (A.Sal.); isdiqannı (insanlara tez uyğunlaşan) – Özü dakqadısa da, uşaxları çok isdiqannıdılar (Y.Qar.).

Göründüyü kimi, bu sözlər öz müstəqim mənasını itirmək nəticəsində yaranmışdır.

b) *Idiomatik ifadələr*. Bu cür ifadələr mürəkkəb feillər məcazi mənada işləndikdən sonra yaranır; məsələn, dalağı sanşmax (əks. şiv.) – bir şeyi hiss etmək. – Elə o:n qırıminnan mə:m dalağım sanşdı (Qm.); o:sanata tüşməx¹ (əks. şiv.) – etdiyin yaxşılıqların əvəzində pis hadisədən qurtarmaq. – Gör ey, sa:llah, əlin-nən verdiyim tikə o:sanata tüşdü; zəhlə töx¹məx¹ (əks. şiv.) – bezdirmək. – Bu arvat böyüñ laf zəhləmizi töx¹dü (A.Qar.).

Göründüyü kimi, bu ifadələr hissələrinə ayrılmır, əks təqdirdə qeyd etdiyimiz mənənə verə bilməz. Elə idiomatik ifadələrin əsas xüsusiyyəti də budur.

c) *İdiomatik cümlələr*: – Bu sözdəri qatda qoy palazın altında (əks. şiv.) – bu söhbətə bir də qayıdılmaması barədə; – Gəzəjəx¹lər hələ, o küçə sə:n₁, bu küçə mə:m (Yev.) – boş-boş, veyil-veyil gəzmək haqqında; – Bi:l ölmüşən₁, bildir ölmüşən₁ (büt. şiv.) – nədənsə bərk qorxan adam haqqında; – Danışanda ağızına çullu do:şan sığışdır (büt. şiv.) – özündən razi, yekə-yekə danışan adam haqqında; – Yağ ye:f, yaxada gəzir (büt. şiv.) – əziz tutulan, qayğısı çəkilən adam haqqında; – Üsdümü unnu görük adımı dəyirmançı qoyur (əks. şiv) – görkəminə görə qiy-mətləndirilən adam haqqında; – Yumurtadan yun qırxır (əks. şiv.) – xəsis adam haqqında.

Misallardan görürük ki, idiomatik cümlələrin də idiomatik ifadələr kimi, parçalanması, bir sözün başqası ilə əvəz edilməsi qeyri-mümkündür.

Sabit idiomlar mənaca üç qrupa bölünür:

- 1) Omonim sabit idiomlar.
- 2) Sinonim sabit idiomlar.
- 3) Antonim sabit idiomlar.

Omonim sabit idiomlar. Məlum olduğu kimi, idiomların əsas xüsusiyyəti onların məcazi məna kəsb etməsidir. Elə omonimləşmə də sözlərin məcazi mənənda işləndiyi zaman yaranır. Yevlax şivələrində aşağıdakı omonim sabit idiomlara rast gəlinir:

*Yer eləməx*¹ (əks. şiv.) – 1. pis təsir etmək. – Öyükü saymamadığını ma: elə yer eliyif, özümə gələmmirəm (Yen.); 2. fürsətdən istifadə edib özünə şərait yaratmaq. – O elə girəvəçildi kin, gör özünə nətər yer elədi (Qm.).

*Üz vermax*¹ (büt. şiv.) – 1. hadisə baş vermək. 2. xoş qarşılamaq. – Ona üz verdinsə, gündə gələjəx¹ (A.Qar.).

Ürəyi yanmax (əks. şiv.) – 1. susuzlamaq. – O sudan bir qav da ma: ver, ürəyim yanır (Bal.); 2. halına acımaq, qayğısına qalmaq. – Bu tifillərə heş kəsin ürəyi yammır (S.).

Ədəbi dildə olduğu kimi, şivələrdə də omonimləşmə xüsusiyyəti sinonimləşmə və antonimləşmə xüsusiyyətinə nisbətən zəifdir.

Sinonim sabit idiomlar. Müasir Azərbaycan dilində frazeoloji vahidlərin mənə növlərindən S.Cəfərov (23, 109-110), A.Qurbanov (77, 21-24), S.Murtuzayev (94, 34) və başqa dilçi alımları miz bəhs etmişlər.

Frazeoloji ifadə və idiomların sinonimliyi məsələsinə R.Məhərrəmova da toxunmuşdur: «...sözlə frazeoloji ifadələr, həmçinin frazeoloji ifadələr, idiomlar bir-birinin sinonimi ola bilir. Bunlar fikrin obrazlı, daha sadə, həm də ironik şəkildə ifadə olunmasına xidmət edir» (78, 52).

Yevlax şivələrində aşağıdakı sinonim sabit idiomlara rast gəlinir: Dəridən-qavıxdan çıxmax – əldən-əyaxdan getməx¹ (kimin üçünsə canfəşanlıq etmək); başına and içməx¹ – pir deyif tutmax (kimisə əziz, müqəddəs tutmaq); aşını pişməx¹ – tumar pişməx¹ – isdatmax – toy tutmax (cəzalandırmaq, döymək); ağzıbos – ağziyirtix (sirr saxlaya bilməyən adam); üsdünə su ələmməx¹ – havası alımmax – hikgəsi yatmax (sakitləşmək); süt göllündə üzməx¹ – donuzu əysiy olmax (varlanmaq, dövlətli olmaq); başı:n altda yasdıx qoymax – suya qoymax (arxayıñ olmaq); tişin: divinnən gələni deməx¹ – dili:n altdan çıxanı deməx¹ (təhqir etmək); başı ayazimax – başı açılməx (işlərini qurtarmaq); həngama qopartmax – hikgəsinnən göyə dırmaşmax (dava-dalaş salmaq); öz başını yesin – havası öz başında çatdasın (ziyan özünə dəysin); üsul ələmməx¹ – üsul əx¹məx¹ (əzab-əziyyət vermək); ağzaçix qalmax – ağzayırix qalmax (təəccüblənmək, heyrətlənmək); kitavı bağlammax – ağılı bir şey kəsməməx¹ (bir işin düzələcəyinə inanmamaq); çul tüşməx¹ – götürüm tüşməx¹ – kələyi kəsilməx¹ (yorulmaq); tişin qıcamax – tişin bağırsağın kəsməx¹ – çürtix vursan qanı dağılmaq (bərk hirslenmək); başdan çıxartmax – yoldan çıxartmax (aldadıb pis yola çəkmək); yolun azmax – yolunnan çıxmax (pis yola düşmək); ətəyin doldumax – görüm-baxım ələmməx¹ (maddi kömək göstər-

mək); ürəyi əyağı:n altda tüşməx¹ – dəli dərdinə düşməx¹ – ürəx¹ qopbacasına tüşməx¹ (qorxmaq); gönüqalın – törpüdəyməmiş (kobud); ağızı yava – ağızı heyvərə (kobud danışan).

Antonim sabit idiomlar. Araşdırduğumuz şivələrdə bir-birinə zidd olub, antonim idiomlar yaradan sabit birləşmələr də az deyildir. Onlardan bir neçəsinə diqqət yetirək: süt gölündə üzməx¹ – qəpiyə gülə atmax (dövlətli olmaq – kasib olmaq); bir dəri-bir sümüx¹ qalmax – ətə-qana gəlməx¹ (arıqlamaq – kökəlmək); diliuzun – diligödəx¹ (alnıaçıq – təqsirli); yola verməx¹ – yola getməməx¹ (olandırmaq – dolandırmamaq); əli aşağı tüşməx¹ – əli yuxarı olmax (pulu az olmaq – pulu çox olmaq); xəjələtdi qalmax – xəjələtinnən çıxmax (xəcalətli olmaq – borcunu qaytarmaq); ağızınnan bal tökülməx¹ – ağızınnan şorva tökülməx¹ (gözəl danışmaq – danışiq qabiliyyəti olmamaq); göz-dəri qızmax – havası alımmax (əsəbılışmək – sakitləşmək); döşünə yatmax – ağız-burun əyməx¹ (bəyənmək – bəyənməmək).

2. *Qeyri-sabit idiomlar.* Araşdırduğumuz şivələrdə bir sıra idiomlara rast gəlinir ki, onların tərkibindəki sözün birini digəri ilə əvəz etmək olur. Həmçinin belə sözlərin arasına əlavə söz də daxil etmək mümkündür. Belə frazeoloji birləşmələr qeyri-sabit idiomlar adlanır. Onları aşağıdakı kimi qruplaşdırıbilərik:

a) Birləşmənin tərkibindəki sözlərdən birini başqa sözlə dəyişdirdikdə öz ilk mənasını saxlayan qeyri-sabit idiomlar: – Əx¹bər o vaxdan bizə qədəm (əyax) basmir (Qm.) – «gedib-gəlməmək» mənasında; – O elə nanəcifdi kin, əlinnən hər iş gələr (Qm.) – «pis işlər görə bilən insan» haqqında.

b) Birləşmənin tərkibindəki sözlərin arasına başqa bir söz artırıqdə eyni mənəni daşıyan qeyri-sabit idiomlar: – Gördüyü işdən utammaxdan, xəjələtdəmməx¹dən, deyir kin, əlimnən (əlimin içinnən) gəlir (A.Sal.) – «düz etmişəm» mənasında; – Qofdanı görüp ağız (ağız-burun) əydi (A.Sal.) – «bəyənməmək» mənasında.

c) Birləşmənin tərkibindəki sözlərin yerini dəyişdirdikdə eyni məna daşıyan qeyri-sabit idiomlar: – İraq heylösinnən, qoz

qırır başında öydəkilərin (A.Qar.); – Dayan gəlim, pişiyin dırmaşdıraram ağaçca, onda tanıyar məni (Yev.).

Burada birinci cümlədəki *başında qoz qırmax* (hörmətsizlik etmək, həyasızlıq etmək) frazeoloji vahidindəki başında sözü ikinci sıraya, *qoz qırmaq* sözü birinci sıraya; ikinci cümlədəki *pişiyini ağaçca dırmaşdımax* (hədə-qorxu gəlmək) frazeoloji vahidindəki ağaçca sözü ikinci sıraya, *dırmaşdımax* sözü birinci sıraya keçirilmişdir.

Göründüyü kimi, sabit idiomlarda forma və məna sabit qalır. Qeyri-sabit idiomlarda isə forma dəyişir, məna sabit qalır.

İbarələr. Birləşməni təşkil edən sözlərin müəyyən hissəsinin məcazi, digər hissəsinin isə həqiqi mənada işlənməsi nəticəsində yaranan obrazlı birləşmələr ibarə adlanır. İbarələrin tərkibində olan sözlərin biri digərini qüvvətləndirmək məqsədi daşıyır. Daha çox bədii dildə işlədilməsinə baxmayaraq, danışq dilində təsadüf edilən ibarələr də az deyildir.

Yevlax şivələrində müşahidə etdiyimiz ibarələr aşağıdakılardır: canını haqqı, sənnən çıxmaz iş, canım sa: desin, qadanı alım, qurvanolum, ma: görə nə nullux.

Atalar sözü və zərb-məsəllər. Bunlar şifahi xalq ədəbiyyatının janrlarıdır. Bu sözlər zaman keçdikcə öz mənşeyindən uzaqlaşmış həqiqi mənasını tamamilə itirmişdir. S.Cəfərov atalar sözü ilə zərb-məsəllərin fərqini belə izah edir: «Zərb-məsəllərdə atalar sözündən fərqli olaraq, fikir nisbətən daha tam şəkildə ifadə olunur və nəticə çıxarılır. Bundan başqa, zərb-məsəllər müəyyən hədəfi güdür, bu və ya digər şəxsin xüsusiyyətini göstərmək üçün işlədir...» (23, 117)

Yevlax şivələrində qeydə aldığımız bir sıra atalar sözlərinə diqqət yetirək:

Axmax baş yə:sinə douz güddürər.

Su axıf çuxurun tapar.

Xanım sindiran qavın səsi çıxmaz.

Genə at ölüf, itdərin bayramıdı.

Kavav iyinə gəlif, görüb eşşəx¹ dağlanır.

Gejə qonağı xeyirsiz olar.
Qazan dedi, divim qızıldır, çömcə dedi, gəzif gəlmışəm.
Adam ağızının söz, qazan altınnan köz.
Kürt nə bilir bayramı, hor-hor içir ayranı.
Aralığ atı, kor fatı.
Arax boğanı Kür də boğammaz.
Sahifsiz yol başa baladı.
Ayı qandı, kurt qammadı.
Aj adam yavannıq axdarmaz.
Arvat tutan yoluń axırı yoxuşa qalxar.
Bir aj güləyən olar, bir də yalavaj.
Yara sağalası olsa, təbip qənşər gələr.
Elini hürküt, axsağınnan yapış.
Namus çekənə hər şeydən bahadı, çəhmiyənə hər şeydən
ucuz.

Dağarcıxdə unum olsun, kol divində evim olsun, məclisdə
yarım olsun.

Yevlax şivələrində qeydə aldığımız zərb-məsəllər sırasında: suyu dəhnədən bulanıf; bir həsirdi, bir Məmmədnəsir; dəvəsi ölmüş ərəb; qaratikan kolu olmax; vəlleyildə qalmax və s. var.

Qeydə aldığımız frazeoloji birləşmələrə əsasən deyə bilərik ki, bu birləşmələr şivələrin leksikasının bir hissəsini təşkil edir və lügət tərkibinin zənginləşməsində mühüm rol oynayır.

NƏTİCƏ

Yevlax rayonu şivələrinin leksik xüsusiyyətlərini təsviri və tarixi-müqayisəli metod əsasında təhlil etdikdən sonra aşağıdakı nəticəyə gəldik:

Yevlax rayonunun bəzi şivələrində (Əkşəm, Yenicə, Xaldan, Aşağı Bucaq, Aşağı Salamabad) şimal qrupunun, eləcə də Kürün sol sahili ərazilərində keçid şivələrinin bir sıra leksik xüsusiyyətlərini eks etdirən faktlara rast gəlinməsinə baxmayaraq, ümumilikdə Yevlax şivələri dilimizin qərb qrupu şivələrinə aiddir.

Şivələrdə müxtəlif dövrlərə aid külli miqdarda söz və terminlər qorunub saxlanılmışdır. Belə ki, zaman keçdikcə köhnə ictimai quruluşla əlaqədar sözlər ədəbi dilin lüğət tərkibindən çıxşa da, şivələrin lüğət tərkibində yaşamaqdadır. Burada tarixi dövrlərin izlərini eks etdirən sözlərdə tarixin silinməz izləri qalmışdır. Belə sözlərə aşağıdakıları misal göstərə bilərik: göy, baldız, quyruxdogan, bozay, duzgünü, ertə, adna, xalvar, çanax, arşın, qıvla.

Rayonun iqtisadiyyatı ilə əlaqədar şivələrdə xeyli sayıda terminlər müşahidə edilir. Əkinçilik və heyvandarlıq təsərrüfatı sahələri, eləcə də arıcılıq, quşçuluq, baramaçılıq, balıqcılıq sahələrinə aid terminlər geniş yer tutur: nohur, güzdəx¹, yemlix¹, tişərməx¹, höysüməx¹, çəltix¹, suluf, kətmənnəməx¹, qərzəx¹, toxumlux, şışəx¹, öyəx¹, tarxdış, balax, kalça, düyə, bijəyinə, maya, bugur, mum, pətəx¹, şan, çəkil, ayar, sarıgeləmə, bürən, xirix¹, siyənəx¹, lot, fətiyə, fərə, anaş töyüx, kürt töyüx, beçə.

Məişət leksikası, həmçinin müxtəlif peşə-sənət sahələri ilə bağlı leksika Yevlax şivələrinin əsas leksik tərkibini təşkil edir və bu leksik tərkib öz lüğət zənginliyi ilə səciyyələnir: məhəx¹, misqal-tərəzi, əlçim, yapağı, kılım, cejim, fərməş, arxalıx, gem-balax, dizdix¹, patava, gülmaxmər, mitil, dilo, mejmahı, bayram çörəyi, həlimtöhməası, qurut.

Bundan başqa, Yevlax şivələrində qeydə aldiğimiz bir sıra sözlər vardır ki, dilimizin digər şivələrində rast gəlmədik. Belə sözlərə aşağıdakıları misal göstərə bilərik: açılsaba (sarımsağə

oxşar bitki adı), aladərən (kətmən), alamançı (oğru, quldur), ası-kifir (günahkar), aşafatma (qövsi-qüzeh), ayqlı (laqeyd), birheydi (uşaq oyunu adı), buruxçu (heyvan axdalayan adam), civ (iynə-sap qutusu), cüçə (cüçü), cürəmirətdəx (bic), çarpalamamax (çalxalanmaq), çəlləx¹ (güclü, qüvvətli), cilməçiliş¹ (dirədöymə, uşaq oyunu adı), davrımax (1. boylanmaq, 2. özünü itirmək), dəllə (bıcaq), helli (sulu), kотdalamax (başdan eləmək), kö:jə (mis kasa), qavazaxlamamax (qabarmaq, şismək), livələmməx¹ (yaltaqlanmaq), lort olmax (sıradan çıxmaq), lüən (məhsulun yetişdiyi vaxt), lütboğaz (boğazı tüksüz), mərə (pusqu), nü:ən (mövsüm), öldürməçə (ölümçül), süm (tamam), şalaxlamax (qocalmaq, əldən düşmək), şamkavavı (xörək adı), torvalamax (tor-baya yiğmaq), ziyyax (zəif).

Yevlax rayonu şivələrinin leksikası üçün səciyyəvi olan cəhətlər onun məna xüsusiyyətlərində də özünü göstərir. Burada elə sözlərə rast gəlinir ki, onlar ədəbi dilimizdə yoxdur, yaxud da ədəbi dilimizdə bu və ya digər mənada işlədilən söz araşdır-dığımız şivələrdə fərqli mənada işlədiril:

Bu gün ədəbi dilimiz üçün arxaik hesab edilən yüzlərlə sözə Yevlax şivələrində təsadüf edilir: al, bağır, əppəx¹, kilit, bəlgə, yulğun, irağ, ağıl, ayğır, ün, şivən, qarğışa, qut, çin.

Bələ sözlərin bəzilərinin dilimizin digər dialekt və şivələri, qədim mənbələri, türk dilləri və onların dialektləri, türk dillərinə dair qədim yazılı abidələrlə müqayisəsi verilmişdir. Eləcə də şivələrdə başqa qohum dillərdə bu gün işlənməkdə olan kifayət qədər terminlər mövcuddur ki, onlar bir sıra sözlərin etimologiyasının araşdırılmasında, bir çox dil hadisələrinin aydınlaşdırılmasında xüsusi əhəmiyyətə malikdir: kür, köz//güz.

Alınma sözlər şivə leksikasının müəyyən hissəsini təşkil edir. Şivələrdə türk mənşəli sözlərlə yanaşı, ərəb (maxmər, cüpbə, dür, sandıx, məfrəş, mitəkkə), fars (bafda, qanouz, avgərdən, dəsdərxan, həvəx¹dəsdə), rus (tiriqleyka, ədylal, quruşka, meşox, boşqa), Avropa (qaravat, baldon, fartux, vanni, vazqal, qulub, kifdansı) mənşəli sözlər də işlənməkdədir.

Yevlax şivələrinin leksikasının araşdırılması Azərbaycan ədəbi dilindəki bir sıra sözlərin semantik və frazeoloji xüsusiyyətlərinin aşkara çıxarılması baxımından faydalıdır. Çünkü şivələrin lüğət tərkibində omonimlər, sinonimlər, antonimlər, eləcə də frazeoloji sinonim və antonimlər geniş yer tutur.

Şivələrdə leksik və frazeoloji vahidlərin toplanılması, qruplaşdırılması və onların elmi təhlilinin aparılması ədəbi dilin ehtiyacı olan sözlərin üzə çıxarılmasında başlıca amildir.

ƏDƏBİYYAT

1. Abbasova R.A. Azərbaycan dilinin Qubadlı şivələri. Bakı: Çinar-çap, 2006, 204 s.
2. Abdullayev B.T. Alınma sözlərin Azərbaycan dilinin sinonimikasında rolü. «Dilçilik məcmuəsi». Azərb. SSR EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun əsərləri, XVII cild, Bakı: 1963
3. Abdullayeva M.Ə. Azərbaycan dilində xalçaçılıq terminləri: Filol.elm.nam. ...dis. Bakı: 1996, 266 s.
4. Ağayev Ə.Q. Azərbaycan dilinin Cəlilabad rayonu şivəsi: Filol.elm.nam. ...dis. Bakı: 1975, 246 s.
5. Axundov A.A. Dil və ədəbiyyat. 2 cilddə. I cild. Bakı: Gənclik, 2003, 660 s.
6. Axundov A.A. «Kür» sözünün etimologiyası haqqında. ADU-nun «Elmi əsərləri», 1956, №10, s. 51-56
7. Allahverdiyev E.İ. Qarabağ dialektinin əfşar şivəsi: Filol.elm.nam. ...dis. Bakı: 1995, 217 s.
8. Azərbaycan dialektoloji lüğəti. I c., Ankara: Kılıçaslan Matbaacılık Ltd., 1999, 374 s.
9. Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1964, 480 s.
10. Azərbaycan dilinin izahlı lüğəti. Bakı: Elm, I c., 1966, 595 s.; II c., 1980, 576 s.; III c., 1983, 554 s.; IV c., 1987, 541 s.
11. Azərbaycan dilinin qərb qrupu dialekt və şivələri. I cild. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1967, 281 s.
12. Azərbaycan dilinin Muğan qrupu şivələri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1955, 262 s.
13. Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələri. Bakı: Azərb. SSR EA nəşriyyatı, 1962, 326 s.
14. Azərbaycan Sovet Ensiklopediyası (on cilddə). Bakı: Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Baş redaktor Quliyev C.B. IV c., 1980, 592 s.; V c., 1981, 592 s.
15. Azərbaycan SSR-in inzibati ərazi bölgüsü. Bakı: Azərnəşr, 1961, 286 s.
16. Azərbaycan ədəbi dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti. Bakı: ADU, 1960, 212 s.

17. Bakıxanov A. Gülistani-İrəm. Bakı: Azərb. SSR EA, 1951, 252 s.
18. Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. Bakı: Maarif, 1978, 176 s.
19. Behbudov S.M. Azərbaycan dili şivələrinin omonimlər lügəti. Bakı: Nurlan, 2003, 206 s.
20. Behbudov S.M. Dərbənd dialektində və Zəngilan şivəsində zaman anlayışını bildirən sözlər. Tədqiqlər II. Bakı: Elm, 2000, s. 177-179
21. Binnətova G.K. Azərbaycan dilinin Lerik rayonu şivələri. Bakı: Nurlan, 2007, 176 s.
22. Cəfərli Ə. Qazax dialektində arxaizmlər. Azərb. SSR EA «Xəbərlər»i (ict.elm.ser.), Bakı: 1960, №1, s. 47-60
23. Cəfərov S.A. Müasir Azərbaycan dili (leksika). II hissə. Bakı: Maarif, 1982, 216 s.
24. Cəfərova A.S. Azərbaycan xalq təbabəti terminləri (leksik-semantik və qrammatik xüsusiyyətləri): Filol. elm. nam. ... dis. Bakı: 1994, 133 s.
25. Cəfərzadə M.M. Azərbaycan dilinin İmişli rayonu şivələri: Filol.elm.nam. ... dis. Bakı: 1968, 371 s.
26. Çəmənzəminli Y.V. Əsərləri. Üç cilddə. II c., Bakı: «Avrasiya Press», 2005, 664 s.
27. Çobanov M.N. Bolnisi rayonu şivələrində işlənən bəzi arxaizmlər. ADU nun «Elmi əsərlər»i, Bakı: 1973, s. 66-69
28. Çobanov M.N. Bolnisi rayonu şivələrinin leksikası. I. Bakı: Təhsil EİM, 1997, 210 s.; II. Bakı: Təhsil EİM, 1998, 64 s.
29. Dastani-Əhməd Hərami (ön söz, tərtib və lügəti: Ə.Səfərliyinindir). Bakı: Gənclik, 1978, 94 s.
30. Dəmirçizadə Ə.M. Azərbaycan dilinin üslubiyyatı, Bakı: Azərtədrisnəşr, 1962, 271 s.
31. Dəmirçizadə Ə.M. 50 söz. Bakı: Gənclik, 1968, 104 s.
32. Dəmirçizadə Ə.M. «Kitabi-Dədə Qorqud» dastanlarının dili, Bakı: APİ, 1959, 160 s.
33. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: Elm, 1980, 251 s.

34. Əhmədov B.B. Azərbaycan dilinin Mingəçevir şivələri: Filol.elm.nam. ...dis. Bakı: 1965, 378 s.
35. Əhmədov B.B. Azərbaycan dili söz yaradıcılığında sadələşmə meyli. Bakı: API, 1990, 90 s.
36. Əhmədov T.M. Azərbaycan toponimikasının əsasları. Bakı: Bakı Universiteti nəşriyyatı, 1991, 312 s.
37. Əhmədov T.M. El-obamızın adları. Bakı: Gənclik, 1984, 128 s.
38. Ələkbərova E. N. Dilimizin ulu səsi – Dədə Qorqud abidəsi. Bakı: Nurlan, 2007, 240 s.
39. Əliyev V. Azərbaycanın toponimiyası. Bakı: ADPU, 1999, 278 s.
40. Əliyev Ə.İ. Azərbaycan dilinin Meğri şivələri. Bakı: Elm, 2003, 580 s.
41. Əsgərov H.A. Azərbaycan dilində zərgərlik leksikası: Filol.elm.nam. ...dis. Bakı: 1995, 156 s.
42. Əzizov E.İ. Azərbaycan dilinin tarixi dialektologiyası. Dialekt sisteminin təşəkkülü və inkişafı. Bakı: BDU, 1999, 354 s.
43. Əzizov E.İ. Söz xəzinəsi. Söz haqqında araşdırırmalar. Bakı: Maarif, 1995, 128 s.
44. Əzizov E.İ. «Yevlax» sözünün mənşəyi. Bakı: Elm və həyat, 1981, № 2, s. 31
45. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. Bakı: Elm, 1983, 152 s.
46. Hacıbəyli C. Qarabağ dialekti və folkloru (Qafqaz Azərbaycanı). Bakı: 1999, 48 s.
47. Hacıyev T.İ. Azərbaycan dilinin Cəbrayıł şivəsi: Filol.elm.nam. ...dis. Bakı: 1961, 437 s.
48. Hacıyev T.İ. Azərbaycan ədəbi dili tarixi: təşəkkül tarixi. Bakı: 1976, 156 s.
49. Hacıyev T.İ. Cəbrayıł şivələrində arxaizmlər haqqında. Azərb. EA «Xəbərlər»i (ict.elm.ser.), 1961, № 9, s. 60
50. Həmzəyev T.B. Ordubad dialektinin leksikası haqqında qeydlər. Azərb. SSR EA «Xəbərlər»i (ict.elm.ser.), 1958, №2, s. 53-70
51. Həsənov H. Azərbaycan dilinin semasiologiyası. Bakı: ADU, 1978, 88 s.

52. Həsənov H. Müasir Azərbaycan dilinin leksikası. Bakı: Maarif, 1988, 306 s.
53. Hüseynov Ə.A. Azərbaycan SSR Qazax rayonu şivələrinin leksikası: Filol.elm.nam. ...dis. Bakı: 1975, 244 s.
54. Xasiyev Z.Ə. Azərbaycan dili dialekt və şivələrinin qərb qrupunda heyvandarlıq terminləri. Bakı: Nurlan, 2004, 146 s.
55. Xasiyev Z.Ə. Tovuzun toponim dünyası. Bakı: Sabah, 1997, 112 s.
56. Xəlilov X. Qarabağın elat dünyası. Bakı: Azərnəşr, 1992, 119 s.
57. Xəlilov Ş.X. Mustafa Zəririn «Yusif və Züleyxa» poemasının dilində türk mənşəli arxaizmlər. Azərbacan dilinin tarixi leksikasına dair tədqiqlər (Elmi əsərlərin tematik məcmuəsi). Bakı: ADU, 1988, s. 32-39
58. İraq-Türkman ləhcəsi. Bakı: Elm, 2004, 422 s.
59. İsayev V. Yevlax sənədlərdə və yaddaşlarda. Bakı: Azərnəşr, 2001, 456 s.
60. İsləmov M.İ. Azərbaycan dilinin Nuxa dialekti. Bakı: Azərb. SSR EA, 1968, 274 s.
61. İsləmov M.İ. Frazeoloji birləşmələr (Nuxa dialekti materialı üzrə). Azərbaycan SSR EA-nın «Xəbərlər»i (ict.elm.ser.), 1957, №11, s. 127-140
62. İsləmov M.İ. Termin yaradılılığında dialektlər əsas mənbələrdən biri kimi. Azərbaycan terminologiyası problemləri. Bakı: 1988.
63. Kaşgari M. Divanü lüğat-it-türk. Dörd cilddə / Tərcümə edən və nəşrə hazırlayan: Ramiz Əskər, Bakı: Ozan, I c., 2006, 512 s.; II c., 2006, 400 s.; III c., 2006, 400 s.
64. Kazımoğlu M. Folklorun toplanması və sistemləşdirilməsində bəzi təməl prinsiplər. Folklorun toplanması və sistemləşdirilməsi problemləri mövzusunda elmi konfransın materialları. Bakı: 2013, s. 4-15
65. Kazımov İ. Müstəqillik qazanmış türk xalqlarının dilində alınma leksika. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I c., Bakı: Kitab aləmi, 2004, s. 294-319
66. Kazımov Q.Ş. Dildən xüsusi seminar: Yazıcı və dil. Bakı: APİ, 1975, 228 s.

67. Kazımov Q.S. Dil, tarix, poeziya. Bakı: Nurlan, 2005, 600 s.
68. Kərimov Ş.M. Azərbaycan dilinin Çənbərək və Karvansaray şivələri. Bakı: Nurlan, 2004, 362 s.
69. Kitabi-Dədə Qorqud /Tərtib edənlər: F.Zeynalov, S.Əlizadə. Bakı: Yazıçı, 1988, 265 s.
70. Kitabi-Dədə Qorqud. Bakı: Yeni nəşrlər evi, 1999, 704 s.
71. «Kitabi-Dədə Qorqud»un izahlı lügəti. Bakı: Elm, 1999, 202 s.
72. Qarayev A. Müasir Azərbaycan dilində Avropa mənşəli leksik alınmalar. Bakı: Azərbaycan Universiteti, 1989, 95 s.
73. Qəhrəmanov C.V. Nəsimi «Divan»ının leksikası. Bakı: Elm, 1970, 568 s.
74. Quliyev İ.K. Azərbaycan dilinin Ağcabədi şivələri: Filol.elm.nam. ... dis. Bakı: 1973, 211 s.
75. Qurbanov A. Cücəkənd şivəsi. Bakı: Elm, 2001, 39 s.
76. Qurbanov A. Müasir Azərbaycan ədəbi dili. Bakı: Maarif, 1985, 408 s.
77. Qurbanov A. Müasir Azərbaycan dilinin frazeologiyası. Bakı: API, 1963, 40 s.
78. Məhərrəmova R.C. Sabirin satirik şerlərinin leksikası. Bakı: Azərb. SSR EA, 1968, 142 s.
79. Məhərrəmova R.C. «Kitabi-Dədə Qorqud»un söz xəzinəsi. Bakı: Nurlan, 2007, 192 s.
80. Məmmədov Ə. Qarayazı düzündən Xəzər dənizinə qədər (tarixi-etnoqrafik ocerk). Bakı: Maarif, 1979, 188 s.
81. Məmmədov İ. Azərbaycan dili semasiologiyasına giriş. Bakı: ADU, 1988, 85 s.
82. Məmmədov İ.O. Azərbaycan dilinin etnoqrafik leksikası: Filol.elm.dok. ... dis. Bakı: 1992, 345 s.
83. Məmmədov İ.M. Qaryagın şivələrinin leksik xüsusiyyətləri. ADU-nun «Elmi əsərlər»i. Bakı: 1957, №6, s. 119-131
84. Məmmədov N., Axundov A. Dilçiliyə giriş. Bakı: Maarif, 1980, 315 s.
85. Məmmədov Ş.X. Azərbaycan dilinin Yardımlı rayonu şivələri: Filol.elm.nam. ...dis. Bakı: 2003, 169 s.

86. Məmmədov V.İ. «Dastani-Əhməd Hərami» poemasının dili və üslubu. Bakı: Sabah, 2001, 130 s.
87. Məmmədova Q.G. Nəsiminin dili və Azərbaycan şivələri. Bakı: Nurlan, 2004, 156 s.
88. Məmmədova S.N. Azərbaycan dilinin kulinariya terminolojiyası. Bakı: Nurlan, 2004, 120 s.
89. Məşədiyev Q.İ. Zaqafqaziyanın Azərbaycan toponimləri. Bakı: Elm, 1990, 148 s.
90. Mirzəliyeva M. Dilin lügət tərkibi. Təşəkkül, inkişaf və milliləşmə. Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri. I c. Bakı: Kitab aləmi, 2004, s. 291-293
91. Mirzəyev E. Azərbaycan dilinin Lənkəran və Astara şivələrində toxuculuq terminləri. Dilçilik məsələləri 3. AMEA Nəsimi adına Dilçilik İnstitutu. Bakı: 2005, s. 156-159
92. Mollazadə S. M. Azərbaycan SSR-in Qax rayonu şivələri: Filol.elm.nam. ...dis. Bakı: 1966, 254 s.
93. Murtuzayev S. M.F.Axundovun komediyalarının dil və üslub xüsusiyyətləri (Frazeoloji material əsasında). Bakı: Azərnəşr, 1962, 114 s.
94. Murtuzayev S. M.F.Axundovun komediyalarının frazeologiyası. Bakı: Azərb. SSR EA, 1958, 80 s.
95. Müxtəsər dilçilik lügəti / Tərtib edəni: Ə.Fərəcov, Bakı: Azərtədrisnəşr, 1960, 160 s.
96. Nəbiyev N. Coğrafi adların mənşəyi. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1965, 72 s.
97. Nəsimi İ. Seçilmiş əsərləri / Tərtib edəni: H.Araklı, Bakı: Azərnəşr, 1973, 674 s.
98. Nəzirli Ş. Arxivlərin sırrı açılır. Bakı: Elm, 1999, 414 s.
99. Orucov Ə.H. Azərbaycan dilində terminologiya yaradılması və işlənən terminlərin qaydaya salınması. Azərbaycan SSR EA «Xəbərlər»i, 1951, №12, s. 61-75
100. Ramazanov K.T. Azərbaycan dilinin Salyan dialekti: Filol.elm.nam. ...dis. Bakı: 1955
101. Rüstəmov R.Ə. Azərbaycan dili dialekt və şivələrində fel. Bakı: Azərb. SSR EA, 1965, 320 s.

102. Rüstəmov R.Ə. Quba dialekti. Bakı: Azərb. SSR EA, 1961, 281 s.
103. Rüstəmova Ş.Q. Yevlaxın coğrafiyası. Mingəçevir: 2009, 232 s.
104. Rzai A. Azərbaycan dilində alınma məişət leksikası. Filol.elm.nam. ...dis. Bakı: 1990, 125 s.
105. Sadıqova S.A. Azərbaycan dili terminologiyasının nəzəri problemləri. Bakı: Elm, 2002, 230 s.
106. Seyidov Y. Azərbaycan dilində söz birləşmələri. II nəşri, Bakı: ADU, 1992, 408 s.
107. Süleymanova L.V. Şəkidə toy adətləri. Dədə Qorqud, 2002 (4), s. 97-107
108. Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı: Şərq-Qərb, 2008, 416 s.
109. Şirəliyev M.Ş. Bakı dialekti. 2-ci çapı. Bakı: Azərb. SSR EA, 1957, 226 s.
110. Şirəliyev M.Ş. Azərbaycan dialektologiyası. II hissə. Qazax dialekti haqqında ümumi obzor. Bakı: ADU, 1943, 68 s.
111. Tahirov İ.M. Dialekt leksikasında alınma sözlər. Bakı: Nurlan, 2004, 136 s.
112. Tanrıverdi Ə. «Kitabi-Dədə Qorqud»un söz dünyası. Bakı: Nurlan, 2007, 456 s.
113. Vəliyev A.H. Azərbaycan dialektologiyasına aid materiallar (Göyçay keçid şivələrinin leksikası). Bakı: ADU, 1960, 87 s.
114. Vəliyev S.Ə. C.Məmmədquluzadə hekayələrinin leksikası: Filol.elm.nam. ...dis. Bakı: 1961, 316 s.
115. Vəliyeva G.Q. Şərqi Abşeron şivələrinin leksikası. Bakı: Elm, 2001, 167 s.
116. Vüqarlı V. Soğanlıq kənd şivəsinin lüğəti. Bakı: Elm, 1999, 68 s.
117. Yüzbaşov R., Əliyev K., Sədiyev Ş. Azərbaycanın coğrafi adları. Bakı: Maarif, 1972, 100 s.
118. Zeynalov M.Ə. Azərbaycan dilinin Naxçıvan MSSR ərazisindəki dialekt və şivələrdə məişət leksikası. Filol.elm.nam. ...dis. Bakı: 1982

Türk dillərində

119. Kaşgari M. Divani-lüğat-it türk / Çeviren: Besim Atalay, I c., Ankara: 1939; II c., Ankara: 1940; III c., Ankara: 1941
120. Türkiyede halk ağızından söz derleme dergisi. İstanbul I c., 1939; II c., 1941; III c., 1947

Rus dilində

121. Баскаков Н.А. Введение в изучение тюркских языков. Изд. 2-е, Москва: Высш. школа, 1969, 383 с.
122. Баскаков Н.А. Каракалпакский язык. Москва: Изд-во АН СССР, ч.1, 1951, 411 с.; ч.2, 1952, 544 с.
123. Башкирско – русский словарь. Москва: ГИС, 1958, 804 с.
124. Будагов Р.А. Сравнительно – семасиологические исследования. Москва: Изд-во Моск. ун-та, 1963, 302 с.
125. Будагов Л.З. Сравнительный словарь турецко-татарских наречий, в 2-х томах, т.1, СПб., 1869, 810 с., т.2, СПб, 1871, 415 с.
126. Велиев М.Г. Азербайджан (физико-географический, этнографический и экономический очерк). Баку: Издание Азербайджанского Совета Народного Хозяйства, 1921
127. Виноградов В.В. Основные типы лексических значений слов. Вопросы языкознания. Москва, 1953. №5. с.12-17
128. Винокур Г.О. О некоторых вопросах словообразования в русской технической терминологии. Труды Московского института истории, философии и литературы. 1935, №5, с.3-5
129. Гейбуллаев Г.О. О присхождении некоторых этнотопонимов Азербайджана. ДАН Азерб. ССР. т.37, 1981, № 2, с.85-87
130. Даляр В. И. Словарь живого великорусского языка. в 4-ых томах. Москва: 1955
131. Джабаров Ю.Р. Гунны и Азербайджан. Баку: Азernerşpr, 1993, 108 с.
132. Древнетюркский словарь. Ленинград: Наука, 1969, 676 с.
133. Звегинцев В.А. Семасиология. Москва: Изд-во Моск. ун-та, 1957, 322 с.
134. Ибрагимов С. Профессиональная лексика узбекского языка (на материалах ферганских говоров). Ташкент: Изд-во АН Уз ССР, 1961, 164 с.

135. Кононов А.Н. Грамматика современного турецкого литературного языка. Москва-Ленинград: Изд-во АН СССР, 1956, 569 с.
136. Кононов А.Н. О семантике слов къара и ақь в тюркской географической терминологии. – Изв.отд.общ.наук АН Тадж. ССР, 1954, вып. 5, с.83-85
137. Кононов А.Н. Семантика цветообозначений в тюркских языках. – Тюркологический сборник, Москва:Наука,1978, с.159-179
138. Кононов А.Н. Родословная туркмен. Москва-Ленинград: Изд-во АН СССР (Ленингр. отд.-ние), 1958, 193 с.
139. Крысин Л.П. Иноязычные слова в современном русском языке. Москва: Наука, 1968, 208 с.
140. Кубатов А.Б. Лексические взаимоотношения азербайджанского и лезгинского языков (на материале кубинских говоров). Автореф.дис. ...канд. фил.наук, Баку: 1973
141. Кулиев А. Термины родства в туркменском языке. Дис. ...канд. фил.наук, Ашхабад: 1966
142. Кулиева К.Ф. Древнетюркский лексический пласт Кубинского и Дербентского диалектов Азербайджанского языка. Автореф.дис. ...канд.фил.наук., Баку: 1989, 26 с.
143. Магазаник Д.А. Турецко-русский словарь. Под. ред. чл.-кор. АН СССР проф. В.А. Гордлевского, Изд. 2-е, Москва: Гос. изд. иностр. и нац. словарей, 1945, 704 с.
144. Малов С.Е. Памятники древнетюркской письменности Монголии и Киргизии. Москва-Ленинград: Изд-во АН СССР, 1959, 111 с.
145. Малов С.Е. Памятники древнетюркской письменности. Москва-Ленинград: Изд-во АН СССР, 1951, 450 с.
146. Малов С.Е. Уйгурский язык. Москва: Изд-во АН СССР, 1954, 204 с.
147. Мурзаев Э.М. Очерки топонимики. Москва: Мысль, 1974, 382 с.
148. Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении. Москва: Наука, 1975, 358 с.
149. Никитин М.В. Лексическое значение в слове и словосочтании. Спец-курс по общей и англ. лексикологии. Владимир: Владимир. пед. ин-т, 1974, 222 с.

150. Никонов В.А. Введение в топонимику. Москва: Наука, 1965, 179 с.
151. Покровская Л.А. Термины родства в тюркских языках. Историческое развитие лексики тюркских языков. Москва: Изд.во АН СССР, 1961, с. 11-81
152. Покровский М.М. О методах семасиологии. – «Избранные Работы по языкоznанию», Москва: 1959
153. Рагимзаде Н.Р. Идиоматические выражения азербайджанского языка. Автореф.дис. канд. филол.наук. Баку: 1967
154. Радлов В.В. Опыт словаря тюркских наречий. т.1, СПб., 1893, ч.1, 968 с.; ч.2, 969-1914 с.; т.2, СПб., 1899, ч.1, 1052 с.; ч.2, 1053-1814 с., т.3, СПб., 1905, ч.1, 1260 с.; ч.2, 1261-2204 с.; т.4, СПб., 1911, ч.1, 1116 с.; ч.2, 1117-2230
155. Русско-башкирский словарь. Москва: ОГИЗ-ГИС, 1948, 958 с.
156. Русско-узбекский словарь. Ташкент: Изд-во АН УзССР, 1954, 720 с.
157. Севорян Э.В. Этимологический словарь тюркских языков. Москва: Наука, т.1, 1974, 768 с.; т.2, 1978, 349 с.; т.3, 1980, 395с.
158. Степанов Ю.С. Основы общего языкоznания. Изд. 2-е, Москва: Просвещение, 1975, 271 с.
159. Страбон. География. В 17-ти книгах. Пер. (с греч), статья и комментарии Г.А. Стратановского. Ленинград: Наука, 1964
160. Русско-казахский словарь. Москва: Госиздат. Иностранных и национальных словарей, 1954, 933 с.
161. Туркменско-русский словарь. Москва: Сов. Энциклопедия, 1968, 832 с.
162. Фомина М.И. Современный русский язык: Лексикология. 3-е изд. Москва: Высш. школа, 1990, 414 с.
163. Шмелев Д.Н. Очерки по семасиологии русского языка. Москва: Просвещение, 1964, 244 с.
164. Щербак А.М. Названия домашних и диких животных в тюркских языках. Историческое развитие лексики тюркских языков. Москва: Изд-во АН СССР, 1961, с. 82-172
165. Юзбашов Р.М. О некоторых чертах топонимики Азербайджана. Изд-во АН Азерб. ССР, серия наук о Земле, 1968, № 1, с. 134-137

AD GÖSTƏRİCİSİ

- Adna – 80, 133
Ağ – 106
Ağartmax – 109
Ağgöz – 111
Ağız – 88
Ağızdıx – 109
Al – 55
Ala – 55
Alabaxda – 35
Alaman – 27
Alişdım-yandım – 56
Ana camış – 30
Andır – 51
Anqut – 35
Ari – 33
Ariçılıq – 32
Artıma – 54, 110
Atılama – 49
Avara – 29
Ayğır – 30
Ayna – 41, 80, 106
Ayran – 49
Bağcılıq – 21
Bağır – 28, 90, 91
Balax – 23, 29, 105
Baldız – 76
Balıqçılıq – 33
Bar – 105
Baramaçılıq – 32
Başdıx – 52
Başəyax – 111
Batman – 82
Bəlgə – 93
Bərə – 107
Bijəyinə – 24, 30
Bılıx – 23, 29
Binə – 107
Birdoğan – 30
Bomba – 108
Boylu – 110, 115
Boz – 79, 107, 115
Bozarmax – 104
Buğur – 32
Bulama – 48
Çanax – 82
Çəkməçilik – 14
Çəpiş – 27
Çəx¹mə – 110
Ciji – 74, 113
Çin – 90
Çitizdımax – 102
Çiyə – 48, 114
Çiyindirix¹ – 109
Cürdəx¹ – 22, 41, 42
Dam – 108, 113
Damazdıx – 50, 109
Damnançıxma – 24
Dartmax – 108
Daşdammax – 102
Dayça – 30
Daylax – 30, 31
Dədə – 73, 74
Dəmirçilik – 14
Dənəvar – 47
Dərman – 103
Dərzilik – 15
Dıqı – 26
Dirədöymə – 54

- Diri – 102
 Diysimməx¹ – 104
 Doğramac – 49
 Dolma – 45
 Dulusçuluq – 13, 15
 Duqqu – 42
 Düyü – 25, 30
 Duz günü – 79, 80
 Ədətpulu – 51, 52
 Əkinçilik – 19
 Əlçim – 16
 Elti – 76
 Erkəx¹ – 26, 122
 Əmlix¹ – 25
 Əpbəx¹ – 43
 Ərişdə – 45
 Əyrimçə – 102, 115
 Gərdəx¹ – 52
 Gök – 75, 114
 Göyərçin – 35
 Xalı – 16
 Xama – 48, 114, 120
 Xaşalqarın – 148
 Xış – 19
 Helləməx¹ – 102, 117
 Herix¹ – 25
 Həşir çıxartmax – 102
 Heyvandarlıq – 23
 Hil – 40, 108
 İlkinə buguyadurma – 24
 İrax – 91
 Kalça – 29
 Kavaf – 45
 Kəbinaşı – 53
 Kəbinçörəyi – 53
 Keçiqırان – 79
- Kəf – 109
 Kəklik¹ – 34
 Kəklik¹otu – 12
 Kələ – 24
 Kərə – 107
 Kəsmix¹ – 49
 Kətəməz – 49
 Köşəx¹ – 31
 Kotan – 19
 Kötük – 107
 Kür – 69, 93
 Kürük – 30
 Küt – 108, 115
 Küt getməx¹ – 111
 Küz – 95
 Lejan – 101, 122
 Lök – 32
 Madyan – 31
 Malaqarışan – 23
 Matı-qutu qurumax – 103
 Maya – 31, 106
 Mənzil – 101
 Merinos – 25
 Misgərlik – 13, 15
 Naxış – 15, 17, 106
 Nəmər – 52
 Nər – 31
 Öfgə – 28, 38
 Orax – 19
 Ördəx¹ – 34
 Ovdux – 49
 Öyək – 26
 Pambıqçılıq – 20
 Piti – 92
 Qaçax – 27
 Qağa – 75

- Qalayçılıq – 15
 Qanatcıl – 27
 Kara – 66, 106
 Qarabasma – 36
 Qaramal – 23
 Qarğı – 34
 Qarğara – 37
 Qarğışa – 89
 Qaysax – 36
 Qaz – 34
 Qırmız – 47
 Qırğı – 34
 Qırım – 25
 Qiymə – 44
 Qızatdandı – 55
 Qorapişirən – 77
 Qourma – 44
 Qoyunçuluq – 27
 Quda – 75
 Qulan – 30
 Qurama – 110
 Qurut – 50
 Qut – 85
 Quyruqdoğan – 77
 Saqar – 28
 Şax – 108
 Sərniç – 42
 Sınmax – 109
 Şişix¹ – 26
 Şolan – 88
 Sulux – 48
 Sumax – 109
 Sürmə – 40
 Süt günü – 79
 Süzmə – 50
 Tağar – 82
 Tar – 107
 Tarxdiş – 26
 Taxılçılıq – 20
 Tənəkəçilik – 15
 Təpitmə – 37, 110
 Tərəvəzçilik – 21
 Tiyə – 108, 115
 Toxlu – 25, 27
 Toxuculuq – 15
 Töyüx – 34
 Tutma 110
 Ülkə – 30
 Umaş – 45
 Ün – 87
 Ürgə – 30
 Vağzalı – 55
 Yapağı – 16
 Yarpız – 23
 Yavannıx – 46
 Yazdix – 20
 Yazmış – 27
 Yelli – 110
 Yengə – 52
 Yeznə – 75, 76, 114
 Yortmaq – 89
 Yulğun – 23, 71
 Yüx¹ – 108
 Zərgərlik – 15
 Zor – 104
 Züryət – 119

YEVLAX RAYONUNDAN TOPLANMIŞ FOLKLOR ÖRNƏKLƏRİ

Rəvayətlər

Qızdır bas

Keşmişdə loğmanna özünə bir köməhci götürürdülər axı. Öyrətməyə. Loğman görür ki, kətdə bir ağıllı uşax var. Atasına deer, bunu şeyirtdiyə götürür. Uzun müddət oğlan loğmannan işdiyir. Oğlan da böyüyür. Bir gün xəsdə gəlir. Loğman bunun baş qapağını götürməh isdiyir. Nədisə, başının içindədi, çığırır, dəyammır. Şeyirtnən bir yerdə hazırlıyıllar otaxda. Loğman dərini soyur, baş qapağın götürür xəsdənin. Görür ki, bunun beyin pərədəsində bir gənə var. Yapışf beyincihdə. Makqaş əlində qalır məətdəl. Şeyirt də baxır loğmanın işinə. Şeyirt yavaşca deer ki, qızdır bas. Loğman deer, həə. Makqaşın arxa tərəfin qızdırır, gənənin arxa tərəfinə tutanda gənə qaçırl. Keçir o tərəfə, loğman götürür. Xilas eliyir xəsdəni. Loğman şeyirdə deer, sən mənnən çox bilirsən. İndi ikimizdən birimiz yaşamalıyıx. Dərman hazırlıyajam: sıfdə mən hazırlıyajam, sən içəssən. Sağ qalsan, sən hazırra, mən içəjəm. Loğman gedir, zəhərri dərman hazırlayıır. Bu hazırlımağa başlıyanda şeyird gedir işini görür – qırx dənə bööh süd vannası hazırlayıır. Gəlir loğmannan dərməni içir, qaçırl o qaynar vannalara – birinciyyə, ikinciyyə, ...qırxinciyya. Ölmür. Şeyird gedir dərmanı hazırlamağa. Qarannıx balaca otaxda yarım metir keçəni qoyur həvəhdəsdənin üsdünə. Loğman da gəlir bunu güdür ki, bu nə səsdi, şeyirt nə hazırlayıır? O da bilir ki, loğman gələjəh bunu güdməyə. Başlıyır döyməyə keçəni. Bir gün, iki gün... Qırxinci gün qapıdaca loğmanın ürəyi partdiyir ölürl.

Musa peyğəmbər

Bir dəfə Musa peyğəmbər görür, camahat toplasif. Hamı dikqətnən qulağ asır. Bir nəfər qalxar deyər, ya Musa, sənnən də

bılıhli alım varmı? Musa peyğəmbər deyir, xeyir. Bu sözdən bir qürurranır. "Xeyir" deyən kimi, səda gəlir kin, ya Musa, səhv elədin. Birinci, elm elə bir dəryadı ki, onu bir adam qavrıya bilməz. İkinci bir tərəfdən, bu dünyada elə bir şəxsiyət var ki, onun mərtəvəsi sənnən yühsəhdii. Heç o qürrələmmir. Deyir, ya Rəbbim, o kimdi? Qəlbə salınır da. Deyir, mən onu görə bilərəm? Deyir, görərsən. Deyir, necə görə bilərəm onu? Deyir, bir diri balıx götürürsən, balığı harda itirsən, onu orda taparsan.

Musa peyğəmbər bir gün sumkaya balıx qoyar, bir şagirdinən barabar yola tüşər. Bullar dənizin qıraana çatıllar. Yoruluv oturullar dənizin qıraanda. Yuxu tutur bulları. Soora duruf gedilər. Ajıflar. Deellər, oturax kölgədə çörəh yəəh. Baxıllar sumkada balıx yoxdu. Deer ki, ya Musa, balıx yoxdu. Deer, yəqin orda tüşüf balıx - biz otuduğumuz yerdə. Yuxulamışdıx. Qayıdx. Qayıdıllar, gəlliər görüllər, bir arıx kişi var. Salamlışıllar. Deer, siz kimsiniz? Deer, siz axdarən adam. Axı bunun da qəlbinə salif Allah-Taala. İki şeyə inananda dinə inammiş olursan: birinci, qəlbə salımmığa; ikinci, gözə görümməyə. Qəlbinə salır, deer, sən bu işi gör. Nəysə, deer, mən sənnən yoldaş ola bilərəm? Deer, xeyir. Sən mən tutduğum işdərə dözmərsən, elədiyim işdərə dözmərsən. Deer, yox, dözərəm. Şagirdi qayıdır. Bu da olur Xıdır peyğəmbər - həmən arıx kişi. Bir xeylax yol gedənnən soora bulların yolu dənizdən tüşür. Gəmiyə minih başdananda bulların ikisini də gəmiyə götürüllər. Heç birsinnən də nə bilet isdəmillər, nə pul isdəmillər. Çünkü alınnarında peyğəmbərrih var, nur var. Həmən nura görə də bullardan heş nə tələb eləmillər. İndinin özündə nurru insannar olanda isdə-isdəməz hörmət eliyirsən. Tanıdın, tanımadın. Nəysə, bir neçə gün gedənnən soora həmən arıx kişi gəminin iki yan taxdasın qopardır, gəmiyə su dolur. Deellər ki, sən neylədin, nə iş gördün belə? Bular bizə pissih eləmədi ha! Bizdən pul da isdəmədilər, bilet də tələb eləmədilər. Gəmi bata bilər. Deer, əshi, mən saa nə dedim? Dedim ki, mən elədiyim hərəkətə sən dözməzsən. Nəysə, çıxır çöldə yol gedillər. Bir qədər yol gedənnən soora görüllər yoluñ qıraanda dört-beş yeniyetmə oynuyur. Ye-

niyetmə də on üş-on dört yaşında oğlan uşaxlarıdı da. Xıdır peyğembər bunnan ayrılır. Gedir uşaxlarnan söhbət eliyir. Görür, bu uşaxlardan birini götürdü çaxdı yerə. Getdi ki, uşağı ölüfdü. Dedi, əshi, sən nağardin? Bu uşağı niyə öldüdün, saa nağarmışdı? Bəlkə atanın-ananın bircəsidi? Bəlkə bunnan gələcəhdə bööh insan olajeydi. Dedi, saa dedim ki, sən dözmərsən. Nəysə, qayıdif gəlir, deyir, ayrılx. Deer, yox, ayrılmışajam. Genə gedəjəm. Amma deer ki, axırda saa deyəjəm nə olufsa. Gedif bir kəndə girillər. Ajıflar da, çörəhləri qutarıfdı. Hası qapıya gedillərsə, nəyinkı bullara çörəh verillər, bulları təhqir eliyillər. Söyüllər, dalaşıllar. Kətdən çıxanda görüllər möhrə dağlıbfdı, bizdərdə barı deyillər, Ağdaşda möhrə deyillər – həhətyanına. O barı uçufdu, daşdarı tökülfəndü. Deer, gəl köməh elə, barının uçan yerini düzəldəh. Deer, bu camahata da adam iş görərmi? Gedif işdiyif çörəh pulu qazanarıx da. Deer, maa köməh eliyirsən, elə. Eləmirsen, yaxşı yol. Köməy eliyir, barını düzəldillər. Bir qədər gedənnən soora deyir, biz ayrılmalıyix. Amma saa deməliyəm, nəyə görə. Deer, o gəmi iki-üş kasıf qardaşın gəmisiydi. O gəmiynən ollar neçə vaxtıdı, dolanırdılar. Bu gəmiyə bu yerin padşahının gözü tüşüfdü, gəmini olların əlinnən almağ isdiyir. O gəmini şikəst elədim ki, padşahın qəlbini küssün, gəmini tələb eləməsin. Deer, uşağı niyə öldüdün? Qəşəng uşağıdı. Deer, onun zahiri gözəldi. Batini çox çirkindi. Ata-anasının bir dənəsidi. Ata-anası çox dindar insannardı. Allaha yaxın adamlardı, ibadətçidilər. O uşax böyüdühcə atan-ananı cəhənnəmə yandırırajehdi. O ata-anaya Allah-Taala yeni bir evlat verejehdi. O evlat o qədər yaxşı olajehdi ki, nəyinkı özünü, hətdə yeddi arxa dönəninin də adın saxlyajehdi. Deer, bəs barını niyə dedin düzəlt? Dedi, o barının altında xəzinə var, o xəzinə iki yetim uşagın kismətidi. Uşaxlar hələ körpədilər, balacdalar. Onun üsdün örtdüm, gizdi qalsın, o uşaxlar yiə dursunnar.

Korun arzusu

Bir uşax doğuldu. Bu, dünyaya kor doğuldu. Gözdədilər, uşagın gözdəri açılmadı. Məçidə bir kəndir bağlamışdır. Gediv

orda ibadət eliyif Allahın rəsulun eşidif qayıdırıdı. Qəlbinin gözüylə görürdü bu Allahi. Bir gündərim insannar bu təbiyətin gözəlliyyinən, əsrarəngiz ziynətinən danışanda bu, yavaş-yavaş fikirrəşdi ki, mən Allaha neynəmişəm, məni kor yaradıf?

Gəldi peyğəmbər həzrətdərinin yanına. Dedi ki, sənin bir nəvən dünyaya gəlif, İmam Hüseyin adında. Deyillər, sən çox şikəsdərə şəfa verirsən. İndi sən dua elə, mənim gözdərim açılsın. Mən neyləmişəm ki, Allah məni kor yaradıf? Cəbrayıl dedi, ey peyğəmbər, mübarək ağızının suyunu Əbu Bəsrin gözdərinə çək. Göz şəfa tapdı. Əbu Bəsr bir az keçənnən soora tutdu peyğəmbərin yaxasından. Dedi, qaytar məni korruğa, isdəmirəm gözüm görsün. Dedi, Əbu Bəsr, özün ağladın, özün iltimas elədin. Mən də Allaha əl aşdim, bu toplumun qabağında möcüzəmnən səni sağalda bilməsəydim, peyğəmbəriyim xətaya tüşəjəydi. İndi, niyə sən korruğ isdiyirsən? Dedi, mən Allahı qəlbimin gözüynən tanımişam. Bu insannarın bir-biriynən qeybətinə, həsədine baxıram, isdəmirəm mənim gözdərim görsün. O boyda görməyi isdiyən bir adam kor da dünyadan getdi. İndi, insanda qəlbinin gözü açıq olmalıdır. Bir gözə daş dəyər, kor olar, xəsdəlihdən tutula bilər. Ama qəlbin gözü kor olmax – bu, çox çətin məsələdi.

Dərdə dərman

Bir nəfər çox ağır xəsdə olur. Neçə loğman yanına gedirsə, buna çarə olmur. Deer, öləjəhsən sən. Çarə yoxdu. Bir gün görür ki, covan gəldi. Bir qara qoyunu sağdı, yekə bir qavda ojağın üsdə qoydu. Covan getdi, bir ilan gəldi. Gəldi, bu südü işdi. Təzdən qaytardı – qusdu. Həmən nəfər də gedir ki, elə canın qutarsın da... Görür axı, ilan işdi, qaytardı. O ilan qaytaranı içir ki, ölsün. Ölmür, dirilir. Gedir loğmanın yanına ki, sən nə təhər loqmansan? Loğman deer ki, hardan alaydım mən yetdi il kisir qalmış qara qoyunun südünü, gözdərinin zəhərini. Hiss eliyir ki, dərmanı buymuş daa. Zəhərnən süd qarış�, bunu yaxşı eliyif.

Qaravəlli

Balıqçı və bostançı

İki nəfər olur, bir əzcə şişirtmə danışandılar. Biri yaxşı balıx tutarmış. Üç oğlu varmış. Kişinin adı Rüsdəm idi. Böyük oğlunun adı Mirzalı idi, ortancılın adı Namaz, balacanın da adı Mehbalı. O biri nəfər də yaxşı bosdan əkən olufdu. Adı Aydınıdı. Bir gün bullar söhbət eliyillər. Rüsdəm kişi deyir ki, ay Aydin, Qasım şahadında bosdan əhmişdih. Bizzə yer addarındı – Qasımşahat, Şəhbəli, Ağalı, Bağlar, Koğuşdu, Ada. Deer, orda qarmax vururdum, yaman bərəkətdi yerdı. Bir gün qarmağıma balığ ilişdi. Nə qədər çəhdim, çıxarda bilmədim. Böyük oğlumu çağırdım – Mirzalını. O da gəldi, köməh elədi, çıxarda bilmədi. Namazı çağırdım, o da gəldi, çıxarda bilmədi. Nəysə, çıxartmax mümkün olmadı. Çıxıram balığın belinə. Balığın başı Kürün bu tayındadı, quyryğu o biri taydadı – Qarabağ üzündədi. Bu da qulağ asır diqqətnən. Deer, ay Rüsdəm, sən çox düz deersən. O yer bilirsən, nə qədər bərəkətdi yerdı. Bir dəfə mən də orda bosdan əhmişdim, Yuxarı Qarxin, Aşağı Qarxin, Yevlax daşıdı, qutarammadı. Bir gün gəmiyinən Kürün o tayına keşmişdim. Baxıram, Kürün bu tayının qarpızın şüyü keçiv o üzə. Ə, bosdan burdeymış. Nə qədər camahat daşıyif qutara bilmir.

Deer, Aydin, bəsdi, qarpızın şüyüň çek. Deer, hara çəkirəm, sən balığın belinnən tüş, mən qarpızın şüyüň çekim.

Bayatular

Mən bilmirdim bu dili,
Quşdar oxur bu dili.

Gəlin anam ölənnən, *Xojalı dağlannan, iş balalarım*
ayağı küldə, gözü yolda qalannan, yaxam yetim əlli olannan, bir
qardaş gözü sıgiyif, çənə çəkənnən, bir gəlin yola salannan, bir
yaralı şəkilə can verən atam ölənnən

Örgəmmişəm bu dili.

Eləmi, Kürdən gələr
Arazdan, Kürdən gələr.
Xəbər verin elimə,
Hamısı birdən gələr.

Eləmi, yağ əridi
Piltədə yağ əridi.
Dərdimi dağa dedim,
Ahımnan dağ əridi.

Xəncər üstdə qaş gəlir
Qoşun başabaş gəlir.
Qoşuna qurvan olum,
İçində qardaş gəlir.

Əzizim, Qarabağda
Batıfdı qara bağda.
Mən çəhdiyim həsrəti,
Çəkən yox, Qarabağda.

Əzizim, harda qaldı,
İzdərim qarda qıldı.
İtgın tüşən evlatdar
Bilmirih harda qaldı?

Əzizinəm, qurumaz
Dağıntı çox, qurum az.

Vətənnən didərginin
Göz yaşdırı qurumaz.

Əzizim, dura millət,
Tüşməni qira millət.
Sahifsiz dağda-daşda
Batıfdı qara millət.

Əzizim əldən gedir,
Şəhitdər əldən gedir.
Anaların yaşıları
Sifətdən dən-dən gedir.

Əzizim məni ağlar,
Qoydu erməni ağlar.
Əsir tüşən evladı
Dağların çəni ağlar.

Oda saldım, özümü,
Kor eylədim gözümü.
Qəribin dərdi çoxdu,
Kimə desin sözünü?

Kəhlilə gəzir - koldadı,
Çayın suyu qoldadı.
Ümündüm üzəməmişəm,
Hələ gözüm yoldadı.

N.E.HASANOVA

**THE VOCABULARY OF THE AZERBAIJAN
LANGUAGE IN YEVLAKH ACCENTS
(On the basis of folklore examples)**

In the monography the vocabulary structure of Yevlakh accents is investigated in details. Among the dialects and accents of the Azerbaijan language the place of Yevlakh region accents is defined. The alike and the different characters with the literary language, other dialect and accents are discovered. The monography has been written according to the materials collected from 49 settlements of Yevlakh region by the author.

In the introduction of the book the actuality of the theme, aims and newness of the investigation work, methods and sources, theoretical and practical importance are explained.

The book consists of the introduction, three chapters, the conclusion, the vocabulary and the list of the used literature. Each chapter divides into some semi-chapters.

The first chapter is called “The generally accepted vocabulary. The characteristic terms”. In this chapter classifying the words about the profession, the trade, the economy, the daily vocabulary, the traditions are drawn into the investigation.

The second chapter is called “The signs of historical periods in Yevlakh accents”. In this chapter the words informing the relations about relationship, family, marriage and the words informing names of time conception, nature events, the ancient measure and weight units are investigated. The variants of these words noted in the ancient Turk vocabulary are shown, the examples from the words used in “The Book of Dede Gorgud” and “The epos of Ahmed Harami”, also in the language of our classics.

The third chapter is called “The semantics of the words in Yevlakh accents. Phraseology”. In this chapter it is said about the poly-semantic words, homonyms, synonyms and antonyms. The phraselogical units noted in the accents are also analyzed.

In the conclusion the results of the investigation are generalized.

**Nigar Eldar qızı Həsənova.
Yevlax şivələrinin leksikası
(folklor materialları əsasında),
Bakı, “Elm və təhsil”, 2014.**

Nəşriyyat direktoru:
Prof. Nadir Məmmədli

Nəşriyyat redaktoru:
Xuraman Kərimova

Kompüterdə yiğdi:
İlahə Salmanova

Korrektor:
Aynurə Səfərova

Kompyuter tərtibçisi
və texniki redaktoru
Aygün Balayeva

Kitabın formatı: 60/84 1/32
Kağızın ölçüsü: №1
Həcmi: 156 səh.
Tirajı: 300

Kitab Folklor İnstitutu Redaksiya-nəşr bölüməsinin
Kompyuter Mərkəzdə yigilmiş, səhifələnmiş,
“Elm və təhsil” NPM-də hazır deopozitivlərdən
ofset üsulu ilə çap edilmişdir.

**Nigar Eldar qızı Həsənova
filologiya üzrə fəlsəfə doktoru**

1980-ci idə Yevlax şəhərində ziyalı ailəsində anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsində 2000-ci ildə bakalavr, 2002-ci ildə magistratura pilləsində təhsilini başa vurub. 2003-2006-cı illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aspirantı olub. 2010-cu ildə “Azərbaycan dilinin Yevlax şivələrinin leksikası” mövzusunda filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

10 ildən artıqdır ki, pedaqoji fəaliyyət göstərir. Hazırda AMEA Folklor İnstitutunun böyük elmi işçisidir və elmi fəaliyyətini Azərbaycan folklorunun araşdırılması istiqamətində davam etdirir.

Ailəlidir, bir oğlu var.